

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi dair Tədbirlər Proqramında (2006-2007-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdən zərər tutulmuş tədbirlərin uurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətə yeni mərhələnin bələncini qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyulmasının artmasında, halinin müəlluq sənətinin yüksəlməsinə və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.

Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun sənəti 13,2 faiz dəkə azalmışdır. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müəhd edilmiş, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, halinin gəlirləri 4 dəfə artmışdır.

Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, halinin ya ayı sənəti yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.

Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin sənəti daha da yaxşılaşdırılmasına, halinin həyat sənəti davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədilə **qərar alınır**:

1. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirləri görsün;

2.2. Azərbaycan Respublikasının iqtisadi inkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Dövlət investisiya Proqramı tərtib edilərək nəzərlə alınmasını təmin etsin;

2.3. Azərbaycan Respublikasının iqtisadi inkişaf Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyə ləndirilməsinə investisiyaların cəlb edilməsi məqsədilə

beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və i adamları ilə danışıqlar aparsın.

2.4. bu Fərmandan irəliləyən digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının qətiyyətli Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini tələq edəndirsən və onun icrasının gediş barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İham İliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.

Azərbaycan Respublikası
Prezidentinin 4 aprel 2009-cu il
tarixli 80 nömrəli Fərmanı ilə
TƏSDİQLƏNDİRİLMİŞDİR

**Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-
iqtisadi inkişafı**

D Ö V L T P R O Q R A M I

BAKİ – 2009

G R

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə bəslənmiş demokratik dövlət quruculuğu sahəsində geniş miqyaslı islahatların ticarət sahəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilməsi, beynəlxalq əlaqələrdə Azərbaycan Respublikasının nüfuzunu həmiyyətli dərcə yüksəltdiyi, iqtisadiyyatın dinamik inkişafının əsasını qoyulmuşdur. Həyata keçirilən islahatların bəslənmə qəsdində demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədricən bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan «Əsrin müqaviləsi»nin icrasına bəslənilməsi xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uzunluqda neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəl artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illərdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlət iqtisadi siyasətinin bəslənmiş hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Regionlarda mövcud olan məhkəmə ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını

sür tli ndirm k v aqrar sektorda islahatları d rinl dirm k, halinin m ullanu artırmaq, yoxsullu un s viyy sini azaltmaq, infrastrukturu yenil dirm k, lveri li investisiya raiti, müasir tipli mü ssis l r, yeni i yerl ri yaratmaq istiqam tind sistemli t dbirl rin h yata keçirilm si m qsdil Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli F rmanı il “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki afı Dövl t Proqramı (2004-2008-ci ill r)” t sdiq edilmidir. Eyni zamanda, Quba-Xaçmaz, ki-Zaqatala, Da lıq ırvan, L nk ran, Aran, G nc -Qazax v Yuxarı Qaraba iqtisadi rayonlarına daxil olan h r v rayonların sosial-iqtisadi inki afının sür tli ndirilm sin dair lav olaraq 17 s r ncam imzalanmışdır.

Regionların sosial-iqtisadi inki afı il yana ı, Bakı h rinin traf q s b l rini abadla dırmaq, onların resurslarından daha s m r li istifad ni t min etm k m qsdil Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömr li S r ncamı il “Bakı h rinin q s b l rinin 2006-2007-ci ill r üzr sosial-iqtisadi inki afının sür tli ndirilm sin dair T dbirl r Proqramı” t sdiq olunmuşdur. Bu Proqramda h r bir q s b üzr müxt lif sah l ri hat ed n konkret t dbirl r mü yy n edilmidir.

H r iki proqramda n z rd tutulmuş v zif l rin yerin yetirilm si n tic sind ölk d qeyri-neft sektorunun davamlı inki afı, yeni mü ssis l rin v i yerl rinin yaradılması, regionlarda, el c d ölk paytaxtında kommunal xidm t v sosial infrastruktur tminatının h cminin v keyfiyy tinin yüks ldilm si, sahibkarlıq mühitinin daha da yax ıla dırılması, halinin m ullanu s viyy sinin artırılması, yoxsullu un azaldılması sah sind h miyy tli nailiyy t l r ld olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki afı Dövl t Proqramı (2004-2008-ci ill r)”, el c d “Bakı h rinin q s b l rinin 2006-2007-ci ill r üzr sosial-iqtisadi inki afının sür tli ndirilm sin dair T dbirl r Proqramı” ç rçiv sind bala nmış il rin davam etdirilm si m qsdil “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü ill rd sosial-iqtisadi inki afı Dövl t Proqramı” hazırlanmışdır.

Dövl t Proqramının T dbirl r Planı a a ıdakı bölm l r üzr t rtib edilmidir:

1. Ölk h miyy tli t dbirl r.

2. Bakı h rinin rayon v q s b l ri üzr t dbirl r.

3. Ölk nin iqtisadi rayonları üzr t dbirl r:

3.1. Ab eron iqtisadi rayonu (Ab eron, Xızı rayonları, Sumqayıt h ri);

3.2. Aran iqtisadi rayonu (A cab di, A da , Beyl qan, B rd , Bil suvar, Göyçay, Hacıqabul, mi li, Kürd mir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Z rdab rayonları, ırvan, Ming çevir, Yevlax h rl ri);

3.3. Da lıq ırvan iqtisadi rayonu (A su, smayıllı, Qobustan, amaxı rayonları);

3.4. G nc -Qazax iqtisadi rayonu (A stafa, Da k s n, G d b y, Goranboy, Göygöl, Qazax, Samux, mkir, Tovuz rayonları, G nc v Naftalan h rl ri);

3.5. Quba-Xaçmaz iqtisadi rayonu (abran, Xaçmaz, Quba, Qusar, Siy z n rayonları);^{1[1]}

3.6. L nk ran iqtisadi rayonu (Astara, C lilabad, Lerik, Masallı, Yardımlı, L nk ran rayonları);

3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan h ri, Bab k, Culfa, Ordubad, S d r k, ahbuz, K ng rli, rur rayonları);

3.8. K lb c r-Laçın iqtisadi rayonu^{1[1]} (K lb c r, Laçın, Z ngilan, Qubadlı rayonları);

3.9. ki-Zaqatala iqtisadi rayonu (Balak n, Qax, Q b l , O uz, Zaqatala, ki rayonları);

3.10. Yuxarı Qaraba iqtisadi rayonu¹ (A dam, T rt r, Xocav nd, Xocalı, u a, C brayıl, Füzuli rayonları, Xank ndi h ri).

Dövl t Proqramının icraçıları müvafiq m rk zi v yerli icra hakimiyy ti orqanlarıdır. Onun icrasının laq l ndirilm si Az rbaycan Respublikasının qtisadi nki af Nazirliyi t r find n h yata keçirilir.

1. “Az rbaycan Respublikası regionlarının sosial-iqtisadi inki afı Dövl t Proqramının (2004-2008-ci ill r)” v “Bakı h rinin q s b l rinin 2006-2007-ci ill r üzr sosial-iqtisadi inki afının sür tl ndirilm sin dair T dbirl r Proqramı”nın icrasının sas yekunları

“Az rbaycan Respublikası regionlarının sosial-iqtisadi inki afı Dövl t Proqramı (2004-2008-ci ill r)”nın u urlu icrası n tic sind ölk d makroiqtisadi göst ricil rin s viyy sind yüks k artım ld edilm , sosial-iqtisadi inki af sah sind n z rd tutulmu t dbirl rin h yata keçirilm si halinin h yat s viyy sinin yüks lm sind mühüm rol oynamı dır. Öt n be ild Ümumi Daxili M hsulun (ÜDM) real h cmi 2,6 d f artaraq 38 milyard manata çatmı , ÜDM-in adamba ına dü n nominal h cmi 5 d f artaraq 4440 manat t kil etmi dir. Qeyri-

^{1[1]} K lb c r-Laçın v Yuxarı Qaraba iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erm ni i alından azad edildikd n sonra h min rayonların sosial-iqtisadi inki afı il ba lı xüsusi proqram hazırlanaraq h yata keçiril c kdir.

neft sektoru 1,8 d f artmı , 2008-ci ilin yekunlarına gör ÜDM-d qeyri-dövl t sektorunun payı 84,5 faiz t kil etmi dir. Qeyri-neft sektoruna qoyulan investisiyanın h cmi son be ild 6,2 d f artmı v ümumi investisiyaların strukturunda onun xüsusi ç kisi 2003-cü ild ki 26,8 faizd n 2008-ci ild 69 faiz çatmıdır. Ölk s navesind 2,5 d f , k nd t s rrüfatında is 25,2 faiz artım olmu dur.

qtisadiyyatın sür tli inki afı il yana ı, son ill r halinin rifahını s ciyy l ndir n göst ricil rd d yüks k artım dinamikası mü ahid edilmı , 2003-cü ill müqayis d 2008-ci ild halinin g lirl ri 4 d f artmıdır. Bu dövrd muzdla i l y nl rin orta aylıq m k haqqı 3,5 d f artaraq inflyasiya s viyy sini 1,7 d f üst l mi v 268 manata çatmıdır. 2008-ci ilin sentyabrından minimum m k haqqının v pensiyanın minimum m bl inin h ddi 75 manata çatdırılmıdır. 2003-cü ild ölk halisinin t xmin n 45 faizi yoxsulluq raitind ya ayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya halinin yalnız 13,2 faizi aid olunur.

Az rbaycanda h yata keçiril n çevik iqtisadi siyas t dövl t büdc sin , onun g lir v x rcl rinin dinamikasına v strukturuna öz t sirini göst rmi dir. Aparılan u urlu islahatlar v ardıcıl iqtisadi siyas t n tic sind dövl t büdc sinin g lir v x rcl rinin ÜDM- nisb ti ilb il d yi mi dir. Büdc -vergi siyas ti, sas n, makroiqtisadi sabitliyin möhk ml ndirilm sin , iqtisadi inki afın sür tl nm sin , halinin sosial v ziyy tinin daha da yax ıla masına v büdc k sirinin minimuma endirilm sin yön ldilmı dir. H yata keçiril n çevik büdc -vergi siyas ti n tic sind dövl tin iqtisadi qüdr tinin daha da artırılması, regionların, qeyri-neft sektorunun v sahibkarlı ın inki af etdirilm si, istehsal v infrastrukturun müasir t l bl r uy un yenid n kurulması, xalqın rifah halının yax ıla dırılması istiqam tind i l r davam etdirilmı , dövl t büdc si sosial v investisiya yönümlü, inki af v quruculuq büdc sin çevrilmı , iqtisadi islahatların v dövl t proqramlarının maliyy l m m nb yi kimi çıxı etmi dir.

Ölk iqtisadiyyatının inki afına bütün maliyy m nb l ri hesabına sas kapitale qoyulmu investisiyanın h cmi son be ild 33,5 milyard manat t kil etmi , bunun 53,2 faizi daxili, 46,8 faizi is xarici investisiyalar olmu dur. 2008-ci ild istifad edilmı investisiyanın h cmi 2003-cü il s viyy sini 3 d f üst l mi , adamba ma dü n investisiyanın h cmi 2003-cü ill müqayis d 605,8 manat çox olmu dur. 2003-cü ild ümumi investisiyaların h cmind daxili investisiyaların payı 24,8 faiz oldu u halda, 2008-ci ild bu göst rici 78,6 faiz t kil etmi dir.

Öt n be il rzind h yata keçirilmi m qs dyönlü t dbirl r n tic sind ölk d 766 mind n çox yeni, o cüml d n 547,5 min daimi i yeri açılmıdır. Ölk d 27,5 mind n çox yeni mü ssis yaradılmıdır ki, bunun da 40 faiz q d ri

regionlarda f aliyy t göst rir. Yeni yaradılmı mü ssis l rin 88 faizd n çoxunu xüsusi mülkiyy tli mü ssis l r t kil edir.

Az rbaycan Respublikasında investisiya mühitinin daha da yax ıla dırılması, sahibkarlı ın inki af etdirilm si, qeyri-neft sektorunun inki afının v yeni i yerl rinin yaradılmasının sür tl ndirilm si m qs dil fiziki xsl rin g lirl rind n tutulan vergil rin d r c l rinin maksimum h ddi 35 faiz , m nf t vergisinin d r c si v sosial sı orta ayırmaları 22 faiz s viyy sin endirilm i , vergil rin ümumi sayı 9-d k azaldılmı , k nd t s rrüfatı m hsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, dig r vergil rd n azad edilmi dir. Ölk d mövcud olan lisenziyala dırma sistemi köklü sur td d yi dirilm i , lisenziyala dırılan f aliyy t növl rinin sayı xeyli d r c d azaldılmı , lisenziyaların müdd ti is uzadılmı dir. Yeni lisenziyala dırma sisteminin t tbiqi azad r qab tin inki afını, istehsal olunan m hsulun, göst ril n xidm tl rin keyfiyy tinin yüks lm sin t kan vermi dir. Bununla yana ı, ölk d ixrac rüsumları l v edilmi , idxalda rüsumların 15 faizlik maksimal h ddi mü yy nl dirilm i dir.

Dövl t Proqramının icrası dövründ sahibkarlı a dövl t d st yinin mühüm istiqam tl rind n biri d sahibkarların güz tli kreditl rl t min edilm si mexanizmi olmu dur. Sahibkarlıq f aliyy tinin d st kl nm si v bu sah y dövl t qay ısının artırılması m qs dil 2004-2008-ci ill r rzind Az rbaycan Respublikası qtisadi nki af Nazirliyi n zdind f aliyy t göst r n Sahibkarlı a Köm k Milli Fondunun v saıtl ri hesabına ölk üzr 6991 sahibkarlıq subyektin 323,4 milyon manat kredit verilmi dir.

Öt n müdd t rzind sahibkarların maliyy m nb l rin çıxı ının sad l dirilm si m qs dil ölk nin müxt lif bölg l rind 567 filial v 99 bank öb si f aliyy t göst rmi dir. Bank filiallarının 47 faizi, bank öb l rinin is 57 faizi regionların payına dü ür. Münt z m olaraq t kil edilmi biznes forumları yerli v müxt lif ölk l rd n olan i adamlarını, el c d r smi dair l ri bir araya g tirm kl , sahibkarlar arasında maarifl ndirm i inin t kili v onların m lumat ld etm imkanlarının geni l ndirilm sin , ölk regionlarının mövcud t bii v m k resurslarından s m r li istifad edilm si, habel xarici investisiyaların c lb edilm si prosesinin d st kl nm sin müsb t t sir göst rmi dir. Sahibkarlıq f aliyy tinin inki afının daha da sür tl ndirilm si m qs dil Az rbaycan Respublikası Prezidentinin "Sahibkarlıq f aliyy ti subyektl rinin f aliyy tinin "bir p nc r " prinsipi üzr t kilinin t min edilm si t dbirl ri haqqında" 25 oktyabr 2007-ci il tarixli 2458 nömr li S r ncamı q bul edilmi dir. S r ncamı sas n ölk d biznes mühitinin lveri liliyinin daha da artırılması v biznes ba lama

prosedurlarının sadə lədirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqinə zərər tutulmuşdur.

Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar beynəlxalq təşkilatların tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin İverililiyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə ən səlahətçi ölkə elan edilmişdir.

Azərbaycan Respublikasında halinin zəruri tələblərinə cavab vermələri ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına İverililiyi zərmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılara və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılara dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacaq, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof - 40,1 faiz, tərəvüz - 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və gil meyvə - 24,6 faiz, üzüm - 78,1 faiz artmışdır. Bu müddətdə üzündə diri çəkidə istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə 25,2 faiz artmışdır.

Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə “Aqrrolizinq” ASC yaradılmış və ötən müddətdə üzündə Səhmdar Cəmiyyətinin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən Aqrroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılara sifarişlərdə 20 növ aqrar texniki xidmət göstərilməmişdir. Fəaliyyət bələdə 2005-ci ildə ötən dövr üzündə “Aqrrolizinq” ASC tərəfindən 7299 dədə kənd təsərrüfatı texnikası, 27 dəstə texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilmişdir.

Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, halinin kommunal xidmətləri, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, halinin sosial və ziyatının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Məhz ölkə

iqtisadiyyatına geniş miqyaslı investisiya qoyulmuş uzunmüddətli perspektivdə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını təmin edə bilər.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq tək özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. Vaxtilə Rusiya və İrandan qaz idxal edən Azərbaycan Respublikası son 5 ildə qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu müddətlərdə ölkənin inkişafında mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, imal-cümbüvü və rəqabət qabiliyyətini artırmaqla yanaşı, bölgədə yaşılan infrastrukturaya və bazarlara çıxış imkanlarını yaxşılaşdıraraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.

Ölkənin regionlarında yeni elektrik stansiyalarının tikintisi halinin elektrik enerjisinin ödənişini təmin etməklə, energetika sisteminin dayanıqlılığında mühüm rol oynayır. Ötən 5 ildə ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun 7-si regionlarda fəaliyyət göstərir. Astara, ki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başlatılmış və istifadəyə verilmişdir. Bundan başqa, İrvan şəhərində, Dəvçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyaları tikilmişdir. Paytaxt halinin elektrik enerjisinin ödənişini tam təmin etməklə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq “Səngəçal” modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. “Bakıelektrik bərk” Şəhərdar Cəmiyyətinin müstəqil fəaliyyəti bərpə edilmişdir.^{2[2]}

Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpə olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və Sərdar rayonları təbii qazla təmin edilmişdir. Hazırda regionların, xüsusilə də kənd və qəsəbələrin qazla təchizatının davam etdirilir.

2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikilmiş və 72 qazanxana əsaslı təmir olunmuşdur. Mərkəzləşmiş qaydada istilik təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə ötən dövrərdə Bakı şəhərində onlarla

qazanxana tikilib istifadəyə verilmiş, halinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Bin qədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Zəlzəyə rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində səsli təmir və yenidənqurma işləri aparılmışdır.

Ötən müddətdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Ouz-Qəbil-Bakı su kəmərinin tikintisi, Gəncə, Kiçik, Adavə Göyçay hərəlinin, habelə ölkədəki kiçik hərəlinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilmişdir.

halinin su təminatının yaxşılaşdırılması üçün Ouz-Qəbil-Bakı su kəmərinin inşaatı böyük həmiyyətə malikdir. Su kəməri istifadəyə verildikdən sonra Ouz və Qəbil rəzindəki yeraltı su mənbələri hesabına Bakı hərəlinin sənayedə 5 kubmetr həcmində su nəql ediləcəklə hətə yüksək keyfiyyətli su ilə təminat olunacaqdır. Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşaatı Bakı, Sumqayıt hərəlinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su təminatını 2 dəfə yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisi qənaət olunacaqdır.

Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsinə labüdətmişdir. Nəqliyyat sisteminin inkişaf etdirilməsində bələgə və zifətə halinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etməklə üçün ləvəli nəqliyyat siyasətinin həyata keçirilməsində nə ibarətdir. Odur ki, 5 ildə regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya səsli təmir edilmiş, 600 km respublika həmiyyətli və 2700 km yerli həmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Son beş ildə Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala hərələrində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir.

Bakı hərəlinin nəqliyyat sisteminin təkmilləşdirilməsi və sənəində imə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı hərəlinin sənəinin nəqliyyatında hərkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat məliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin təbiiqilə Bakı hərəlinin üzrə sənəinin daınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərkətinə

yanarın problemlərin aradan qaldırılmasına və sənətin inkişafına marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.

Ötən müddətdə Bakı şəhərində bir sıra yol qovşaqları və piyada keçidi istifadəyə verilmiş, ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Bin qədici-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, “Zizbəyov” metro stansiyası dairəsində Heydər Əliyev Hava Limanına qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Z1-Bin, habelə Bilgəh-Pirəli avtomobil yolunun tikintisi ölkə paytaxtının nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm həmiyyətə malikdir. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daınmasında müstəna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən “Nəsimi” stansiyasının açılması, “Çirəhər” və “28 may” stansiyaları yenidən qurulmuşdur, “Azadlıq prospekti” stansiyasının inşası isə artıq tamamlanmaq üzrədir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkəli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Z1 nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu rəzisində neftli çirkəli 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla vəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurular kompleksi istifadəyə verilmişdir.

Son dövrdə həliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyaların tətbiqi ilə məhəmmətləndiricilərinin müttəmədi olaraq yığılması və emal edilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məhəmmətləndiricilərin idarəetməsinin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük həmiyyətə kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün “Təmizlər” ASC-nin yaradılması, Balaxanıda bərkəmmətləndiricilərinin yandırılması zavodunun inşası və Dünya Bankının “Bərkəmmətləndiricilərinin kompleks idarəçiliyi” layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Müasir dövrdə ölkədə lverili biznes mühitinin formalaşmasında və halinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəna həmiyyətə kəsb edir. Ötən müddətdə regionlarda rabitə xidmətlərinin səviyyəsinin

yüksəldilmiş si məqsədlə müasir tipli avtomat telefon stansiyaları tikilmiş və yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir.

Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində lillərin və hid ailələrinin mənzil raitinin yaxşılaşdırılması və lillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Bu müddətdə regionlarda lillər və hid ailələri üçün 33 yaşayış binası, lillər üçün 7 bərpa mərkəzinin açılmışdır.

Azərbaycan Respublikasında təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbulundan ötən beş ildə müddətdə 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün lav korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb səsli təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydərliyev Fondunun “Yeni Azərbaycanə yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi səsli təmir olunmuş, 8 uşaqlıq açılmışdır, müasir avadanlıqlarla təmin olunmuşdur.

Azərbaycan Respublikasında halinin səlamətinin qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin bəliyə istiqamətində olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illərdə iqtisadiyyatın yüksək inkişafı sahəsində öz təsirini göstərmiş və bu sahədə aparılan islahatların təsiri halinin səlamətinin qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi yaxşılaşdırılmışdır. Ötən müddətdə regionlarda ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək halinin istifadəsinə verilmiş, sahə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir. Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və İrvan şəhərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamış, Sumqayıtda “Real-Med” diaqnostika sahəli mərkəzi, Xaçmazda “N-KAY M Klinik” özəl klinikası, Sabirabadda “Müənnis” klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda “Duzda” Fizioterapeya mərkəzi və sahə sahəli obyektləri tikilib istifadəyə verilmişdir.

Bakının Xocasın, həm də və Bülbül qəsəbələrində poliklinikalar, Buzovnadada Vətən meyhanəsi Dispanser üçün 125 çarpayılıq yeni korpusun açılmışdır. 2008-ci ildə Azərbaycan Respublikası Sahə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət təşkil edilmişdir.

edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və həmiyyətli addım olmuşdur.

Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi də çox böyük həmiyyət tələb edir. Çünki həyata keçirilən gələcək siyasətin əsas istiqamətləri sırasında gələcəyin sağlamlığının qorunması və fiziki inkişafı aktual istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən dövrdə ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir, 15 belə kompleksin tikintisi iş davam etdirilir.

Ölkədə formalaşan iveriqli iqtisadi mühit Dövlət Proqramının uurla gerçəkləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan sonrakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətli inkişafını və keyfiyyətə daha yüksək səviyyəyə qalxmasına, cəmiyyətdə orta təbəqənin payının artmasına, halinin həyat səviyyəsinin yaxşılaşmasına və yoxsulluğun həddinin aşağı düşməsinə səbəb olmaqla, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır.

2. Dövlət Proqramının məqsədi, vəzifələri və regional inkişafın prioritet istiqamətləri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətli inkişafını, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı, halinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Dövlət Proqramında müəyyənləşdirilmiş məqsədlərin nail olmaq üçün əldə ediləcək vəzifələrin yerini yetirilməsi nəzərdə tutulur:

- ölkənin təbii və mədəni potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
- infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətli inkişafını;
- iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi;
- ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması;
- müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;

- halinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
- halinin məhsulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- yoxsulluğun səviyyəsinin azaldılması.

Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uzunla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistem inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli istifadəsinə ticarət makroiqtisadi sabitliyini qorunub saxlanmasına səbə olmuş və bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə ləvəli rəit yaratmışdır.

Makroiqtisadi sabitliyin zərərçəkən sahələrdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının bəzi rəitlərinə biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzəninənin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyən edilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılara təbiiq edilən güzətlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyət, habelə qeyri-neft sektorunun inkişafına mənfəətli rəitlərin qarşısının alınması növbəti illərdə iqtisadi siyasətin bəzi məsələləri hesab olunur.

Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminin inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təkilatlarla, iqtisadi birliklərlə məkədəli mənin genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq təkilatları, o cümlədən Ümumdünya Ticarət Təkilatının (ÜTT) təkilatları ilə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün ləvəli rəit yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətə qorunmasına yönələcəkdir.

Büdcə-vergi siyasətində məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan qarşılıqlı illərdə ölkədə

istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, ləvərlə investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayənin ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruridir. Eyni zamanda, kənd təsərrüfatına dövlət qayısının və bu sahədə birbaşa subsidiyaların artırılması, emal müssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur.

Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə qarşıdakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- vergi dərəcələrinin optimallaşdırılması;
- sahibkarlığın təvəqün yönəli vergi-gömrük siyasətinin həyata keçirilməsi;
- kənd təsərrüfatı məhsullarının istehsalçılara tətbiq edilən vergi güzətlərinin müddətinin uzadılması;
- sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və həyata dair sinin genişləndirilməsi üçün kompyuter terminallarının və özəl vergi məsləhət xidmətinin yaradılması.

Qarşıdakı illərdə pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin ləvərlə siviyyətdə saxlanmasını təmin etməyə zərurət siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məzəllü və istehsalın stimullaşdırılmasına, bu sahədə onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəalliyətinin yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun siviyyətinin azaldılmasına və halinin həyat siviyyətinin davamlı olaraq yüksəldilməsinə yönəlməlidir.

Azərbaycan Respublikasında pul-kredit sahəsində, o cümlədən regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən vahid dövlət siyasətinin başlıca məqsədləri aşağıdakılardan ibarət olacaqdır:

- ölkənin valyuta ehtiyatlarının artırılması;
- monetar siyasət və monetar tənzimləmə alətləri mexanizmlərinin təkmilləşdirilməsi və sənədliliyinin yüksəldilməsi;
- manatın sabitliyinin və tam daxili dövrliliyinin təmin edilməsi;
- bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi;

- na dsız öd ni vasit l rinin (POS-terminallar, bankomatlar, info-kö kl r) qura dırılmasının sür t l ndirilm si üçün stimulla dırıcı t dbirl rin görülm si;
- sı orta v lizinq xidm tl rinin hat dair sinin geni l ndirilm si;
- k nd t s rrüfatında sı ortanın stimulla dırılması v inki afı m qş dil beyn l xalq t crüb y saslanan yeni iqtisadi metodların t tbiqi.

Ölk nin uzunmüdd tli iqtisadi v sosial inki afını t min etm k üçün investisiya siyas ti mühüm al tl rd n biridir. Bu sah d sas v zif iqtisadiyyatın bütün sah l rin investisiya qoyulu u imkanlarının geni l ndirilm si v daha lveri li investisiya mühitinin t min edilm si m qş dil bütün investorlar üçün azad r qab t mühitinin yaradılmasından v sah d mövcud normativ-hüquqi bazanın t kmill dirilm sind n ibar t olacaqdır.

Qar ıdaki ill rd öz ll dirm y açılmı mü ssis l rd ffaf v s m r li öz ll dirm prosesinin h yata keçirilm si davam etdiril c kdir. Qeyri-neft sektorunda mü ssis l rin investisiya f aliyy tinin d st kl nm si istiqam tind m qş dyönlü i l r h yata keçiril c k, müasir istehsal avadanlıqlarının idxalı t viq edil c kdir.

Dövl t investisiya siyas ti regionlarda yeni i yerl rinin yaradılmasına, infrastruktur obyekt l rinin etibarlı istismarının t min edilm sin , insan kapitalının inki afı v v t nda ların sosial müdafi sinin gücl ndirilm si kimi prioritetl rin h yata keçirilm sin yön ldil c kdir.

M ullaq siyas tinin mühüm istiqam tl rind n biri yeni i yerl rinin yaradılmasını m hdudla dıran amill rin aradan qaldırılması v m ullaq s viyy sinin artırılmasını stimulla dıran raitin yaradılmasıdır. Bu baxımdan sahibkarlı ın, sas n, kiçik v orta sahibkarlı ın inki afına yön lmi t dbirl r xüsusi h miyy t k sb edir. Qar ıdaki ill rd m ullaq siyas tind sas m qş d m k ehtiyatlarından daha dol un istifad etm kl halinin s m r li m ullaq unun t min edilm sind n ibar t olacaqdır. Bu m qş d nail olmaq üçün a a ıdaki v zif l rin h yata keçirilm si n z rd tutulur:

- sahibkarlı ın, xüsusil kiçik v orta sahibkarlı ın inki afı üçün daha münbit raitin yaradılması;
- m ullaq un s m r li inki afını t min ed n investisiya f allı ının d st kl nm si;
- i axtaran v i siz v t nda ların sosial müdafi sinin gücl ndirilm si, qeyri-normal m k münasib tl rinin leqalla dırılması istiqam tind t dbirl rin h yata keçirilm si;

- m k bazarında t l b v t klif arasında dinamik uy unlu un gücl ndirilm sin yön ldilm i infrastrukturun t kmill dirm si;

- kadr hazırlı ı sisteminin, o cüml d n pe hazırlı ı v ixtisasartırma b k l rinin f aliyy tinin dinamik inki af ed n m k bazarının t l bl rin uy unla dırılması.

Ölk iqtisadiyyatı inki af etdikc , daxili m k bazarında i tirak ed n cn bil rin sayı artmaqdadır. Az rbaycan Respublikasının lveri li geosiyasi mövqeyi, ölk d aparılan iqtisadi islahatlar, sahibkarlı ın inki afı, beyn l xalq kommunikasiya layih l rinin h yata keçirilm si v s. m k miqrasiyası axınlarının artmasına s b b olmu dur. Qar ıdaki ill rd miqrasiya siyas tinin sas istiqam tl ri a a ıdakılar olacaqdır:

- miqrasiya prosesl rind n ölk nin inki afı üçün s m r li istifad olunması;
- miqrasiya proqramlarının v t dbirl rinin h yata keçirilm sind döv l tin v c miyy tin m nafel rinin n z r alınması;
- miqrantların mövcud sosial-iqtisadi v ziyy t adaptasiyasını sür tl ndir n raitin yaradılması;
- miqrantların hüquqlarının müdafi si;
- qeyri-qanuni miqrasiyanın qar ısının alınması.

Sahibkarlı ın inki afı ölk iqtisadiyyatının diversifikasiyası baxımından h yata keçiril n döv l t siyas tinin aparıcı istiqam tl rind n birini t kil ed c kdir. Bu siyas t iqtisadiyyatın bütün sah l rind , xüsusil prioritet inki af sah l rind i güzar f aliyy t üçün normativ-hüquqi, t kilati v maliyy t minatı s viyy sinin yüks ldilm sin yön ldil c kdir. Davamlı iqtisadi inki afın t min edilm si baxımından sahibkarlıq sah sind a a ıdaki t dbirl rin h yata keçirilm si n z rd tutulur:

- kiçik v orta sahibkarlı ın (KOS) dünya iqtisadiyyatına integrasiyasının sür tl ndirilm si, ixrac potensialının artırılmasında v c miyy tin sosial probleml rinin h llind KOS-un rolunun gücl ndirilm si;

- sahibkarlıq f aliyy tinin sah , regional v texnoloji baxımdan strukturunun optimalla dırılması;

- kiçik, orta v iri mü ssis l r arasında qar ılıqlı s m r li m kda lı ın, o cüml d n istehsal-kooperasiya laq l rinin geni l ndirilm si;

- sahibkarlı ın d st kl nm sinin müasir t kilati modell rinin yaradılması, o cüml d n sahibkarlar üçün m sl h t xidm ti, informasiya t minatı, marketinq xidm ti v sair strukturların yaradılmasının davam etdirilm si;

- ticarət yarmarkalarının yaradılması;
- yerli iqtisadiyyatın yönümünü nəzər almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması;
- sahibkarlıq fəaliyyətinin müdaxilələrinin qarşısının alınması.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlməli tədbirlərin kompleks kildə həyata keçirilməsi ixrac yönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi baxımında mümkün olacaqdır. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün lverilə raitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən olacaqdır.

Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda səlamət rəqabət mühitinin formalaşması, istehlakçılarının hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması;
- milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
- ticarət, iaşə və məişət sahələrində xidmət sənəviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;
- haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması;
- istehlak mallarının keyfiyyətinin və təhlükəsizliyinin nəzarətini gücləndirilməsi.

Sənaye sahəsində səmərəsizliklərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidənqurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olacaqdır. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilməlidir. Sənaye sektorunda səmərəsizliklərinə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- s nayenin qeyri-neft sektorunun inki af istiqam t l rinin mü yy nl dirilm si;

- r qab t davamlı s naye m hsullarının istehsalının d st kl nm si v ixracyönümlü istehsal sah l rinin yaradılmasının t viqi;

- dövl t mülkiyy tind olan v ya s hml rinin n zar t z rfi dövl t m xsus olan s naye mü ssis l rinin sa lamla dırılması v öz ll dirilm si;

- öz ll dirm d n sonra mü ssis l rin f aliyy tinin d st kl nm si;

- istehsalın texnoloji c h td n yenid n qurulması;

- ixtisaslı kadrların hazırlanması.

Öt n dövr rzind institusional baxımdan torpaq v aqrar islahatlarının u urla ba a çatması - k nd t s rrüfatı istehsalçılarını üçün yeni imkanların yaranması qar ıdaki ill rd d s rb st bazar münasib t l rin saslanan v özünüinki af qabiliyy tin malik olan bütöv iqtisadi sistemin - müst qil milli iqtisadiyyatın formala dırılması prosesi il s ciyy vi olacaqdır. K nd t s rrüfatı m hsullarının istehsalının müxt lif t s rrüfat formaları üzr , o cüml d n kollektiv t s rrüfat forması üzr inki afi regionlarda birg m k kooperasiyasının geni l nm sin v daha m hsuldar olan ictimai qüvv nin m l g lm sin s b b olacaqdır. Növb ti ill rd Azərbaycanın k nd t s rrüfatında n n vi sah l r olan taxılçılı ın, üzümçülüyn, meyv çiliyin, pambıqçılı ın, tütünçülüyn, çayçılı ın, ip kçiliyin v dig r sah l rin inki afi prioritet v zif olaraq qalacaqdır. Aqrar sektorda islahatlar davam etdiril c k, da rayonlarının inki afına xüsusi diqq t yetiril c kdir. Aqrar bölm nin inki afi istiqam t l ri a a ıdakılardan ibar tdir:

- aqrar bölm nin normativ hüquqi bazasının, elmi-metodik t minatının v kadr hazırlı ı sisteminin t kmill dirilm si;

- aqrar bölm nin xammal istehsalı v emalı sah l rinin laq li inki afi, r qab tqabiliyy tli m hsul istehsalının artırılmasının stimulla dırılması;

- aqrar bölm y maliyy d st yinin artırılması;

- aqrar bölm nin maddi-texniki bazasının möhk ml ndirilm si;

- aqrar sektora xidm t ed c k v bazar prinsipl ri sasında f aliyy t göst r c k yeni strukturlara d st k verilm si;

- k nd t s rrüfatında suvarma v meliorasiya t minatının yax ıla dırılması;

- torpaq v su ehtiyatlarından s m r li istifad nin t min edilm si.

Azərbaycan Respublikasında turizmin inki afi, bu sah d beyn l xalq m kda lı ın geni l ndirilm si qar ıdaki ill rd prioritet istiqam t l rd ndir. Turizmi iqtisadiyyatın yüks k g lirli sah sin çevirm k, sosial v ekoloji t l bl r cavab ver c k s m r li v r qab tqabiliyy tli müasir turizm kompleksl ri yaratmaq v bu sah d yeni i yerl rinin açılmasını t min etm k qeyri-neft

sektorunun inki afı istiqam tınd qar ıda duran mühüm v zif l rd ndir. Turizm sah sinin inki af istiqam t l ri a a ıdakılardan ibar tdir:

- r qab tqabiliyy tli turizm infrastrukturunun v turizm s navesinin yaradılması;

- mövcud turizm obyekt l rinin beyn l xalq standartlara uy unla dırılması;

- turizm xidm ti üzr müt r qqi üsulların v standartların hazırlanması v t tbiqi;

- ölk turizm-rekreasiya zonalarının hüquqi statusunun mü yy n edilm si, ölk razisind turizm zonalarının v turist mar rutlarının mü yy n olunması;

- turizm sah sind z ngin t crüb si olan ölk l rl kadr hazırlı ı sah sind beyn l xalq m kda lı n geni l ndirilm si.

Az rbaycan Respublikasının iqtisadi t hlük sizliyinin t min olunmasında karbohidrogen ehtiyatlarından s m r li istifad müst sna h miyy t k sb edir. "srin müqavil si"nin imzalanması il beyn l xalq neft irk t l rinin enerji sektoruna uzunmüdd tli investisiya qoyulu unun t min olunması Az rbaycanı dünyanın enerji sah sind aparıcı dövl t çevirmi dir. Ölk nin yanacaq-enerji kompleksinin qar ısında duran sas v zif iqtisadiyyatın v halinin enerji resurslarına olan t l batının daha dol un öd nilm sini t min etm kd n ibar tdir. 2009-2013-cü ill rd bu sah d dövl t siyas tinin sas istiqam t l ri a a ıdakılardan ibar t olacaqdır:

- neft-qaz hasilatı, n qli v emalı infrastrukturunun yenid n qurulması v modernl dirilm si;

- yeni yataqların v perspektiv strukturların geoloji k fiyyat i l rinin sür t l ndirilm si v onların istismara hazırlanması;

- ölk nin qazla t min edilm y n m nt q l rinin qazla t chiz edilm si;

- regionların inki afı v bununla laq dar elektrik enerjisini t l batın artım sür tini n z r alaraq yeni gücl rin yaradılması, alternativ v b rpa olunan enerji m nb l rind n istifad nin geni l ndirilm si n tic sind ölk nin enerji t hlük sizliyinin t minatının yüks ldilm si;

- energetika sektorunda sahibkarlıq f aliyy tinin d st kl nm si;

- müasir tipli elektrik stansiyalarının in asının, yenid n qurulmasının v inki afı layih l rinin h yata keçirilm sinin davam etdirilm si;

- elektrik ötürücü x t l rin v yarımstansiyaların yenil m si v tamamil yenil ri il v z olunması.

Son illər ölkə iqtisadiyyatına investisiya qoyulduğu üçün yaranmış İverli mühitin ticarətində yeni tikilənlərin sayı həmiyyətli dərəcədə artmışdır. Buna, hərsalma qanunvericiliyinin əsasən, müvafiq kommunal infrastrukturun yenidən qurulmasını və bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlərin təkilini zəruri edir. Bu sahədə həyata keçirilmiş planlaşdırılan məqsədyönlü islahatların ticarət ölkədə mənzil-kommunal təsərrüfatı sahəsində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur:

- qəza və ziyyətləndirən binaların bərpa-gücləndirilməsi və onların aparılması;
- kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi;
- mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması;
- məişət tullantılarının toplanması, daşınması, zərərli tərkibləri emal üzrə yeni müəssisələrin yaradılması, bu sahədə özəl sektorün cəlb olunması;
- su sektorunda restrukturizasiya tədbirlərinin davam etdirilməsi və dünya standartlarına uyğun etibarlı su təchizatının təmin olunması;
- ölkənin hərlərində, rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpası və yeni xətlərin, quruların tikilməsi özəl sektorün və bələdiyyələrin cəlb olunması.

Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun yenidən qurulmasını, tranzit ölkə kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir. Qaradək illərdə ölkədə nəqliyyat sisteminin səmərəli inkişafının təkil edilməsi, yeni müasir yolların və yol qurularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə zəruri tədbirlərin iləib hazırlanması nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə bu sahənin kompleks inkişafına nail olunması və nəqliyyat xidmətlərinin inkişafının daha da yaxşılaşdırılması üçün əlaqədəki istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- ölkənin yol-kommunikasiya kompleksinə daxil olan müxtəlif nəqliyyat növlərinin əhəngdar inkişafı;

- ölkə rəzində beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də ölkənin regionlararası, hər və rayondaxili yol-nəqliyyat infrastrukturunun tarazlı inkişafı;

- ölkə rəzində keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası;

- yolların, kommunikasiya xətlinin və digər infrastruktur obyektlərinin asının, yenidənqurulmasının və inkişaf layihələrinin həyata keçirilməsinin davam etdirilməsi;

- transrəfətlərarası mal mübadiləsinin gerçəkləşmənin yükdaşıma nəqliyyatının və halinin əsas sosial tələblərindən birini təmin etməsinin inkişafının tarazlı inkişafı.

Azərbaycan Respublikasında son illər rabitə və informasiya texnologiyaları sahəsində yüksək sürətli inkişaf edilir. XXI əsrdə ölkədə informasiya cəmiyyətinin keçid, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün zəruri məsələlərdən birini təşkil edir. Eyni zamanda, ölkə üzrə rabitə və informasiya texnologiyalarını inkişaf etdirmək üçün ölkənin hərtərəfli təqəssümünə nail olmaq, xüsusilə informasiya və kommunikasiya texnologiyalarının (KT-nin) inkişafı üzrə Milli Strategiyanı həyata keçirmək, müəyyən edilmiş məqsədlər və fəaliyyət istiqamətlərini uyğun olaraq layihələrlə planlaşdıraraq icrasını təmin etməklə qarşıdakı illərdə prioritet inkişaf istiqamətləridir. Mövcud potensialdan səmərəli istifadə etməklə onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təkilatı, hüquqi, texniki, kədr baxımından modernləşdirilməsi, KT sənayesinin formalaşdırılması, bu sahədə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi nəticəsində ölkədə informasiya cəmiyyətinin keçidini təmin etməsinə yönəlmiş müxtəlif tədbirlərin zərurətə tutulur.

Bu sahədə qarşıya qoyulan məqsədlərinə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi tələb olunur:

- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması;

- səmərəli, effektiv və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünü idarəetmənin reallaşdırılması üçün elektron hökumətin yaradılması;

- təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təkilatı, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının sürətli inkişafı;

- regionlarda universal rabit (telekommunikasiya, T v poçt) xidm tinin t min edilm si;

- bütün bölg l rd internet b k sind n istifad imkanlarının geni l nm si.

Ölk d traf mühit m nfi t sir ed n amill rin qar ısının alınması v ekoloji v ziyy tin yax ıla dırılması üçün bir sıra vacib t dbirl r görülm li, o cüml d n X z r d nizinin sahilboyu zola nda, Ab eron yarımadasında v ölk nin dig r regionlarında su hövz l rinin, havanın, torpa ın t bii keyfiyy tinin b rpa olunması üçün tullantı suları t mizl nm li, çirkl nmi torpaqlar rekultivasiya edilm li, geni sah l rd me l r v ya ılıqlar salınmalı, abadla dırma i l ri aparılmalı v dig r z ruri t dbirl r h yata keçirilm lidir. Ölk iqtisadiyyatının sür tli inki afı traf mühitin mühafiz si v t bii s rv tl rd n s m r li istifad probleml rinin h lli sah sind qar ıdaki ill rd a a ıdaki t dbirl rin h yata keçirilm sini t l b edir:

- Kür, Araz v dig r çaylarda hidroloji monitoring sisteminin t kmill dirilm si;

- ya ılla dırma i l rinin geni l ndirilm si, h r v q s b l rin küç v prospektl rinin abadla dırılması;

- regionlarda me b rpa v me salma t dbirl rinin davam etdirilm si;

- rekreasiya h miyy tli me l rin mü yy n edilm si v ekoturizmin inki afı üçün xidm t infrastrukturunun t kili;

- su ehtiyatlarının tullantı suları il çirkl ndirilm sinin, o cüml d n trans rh d çirkl nm sinin qar ısının alınması üzr t dbirl rin davam etdirilm si;

- s naye mü ssis l ri v n qliyyat vasit l ri t r find n atmosfer havasının çirkl nm sinin qar ısının alınması üzr t dbirl rin h yata keçirilm si;

- torpaqların eroziyasına v oranla masına qar ıt dbirl rin görülm si;

- ekoloji t bli at v maarifl ndirm t dbirl rinin gücl ndirilm si, t dris mü ssis l rind ekoloji t hsil daha geni yer ayrılması.

vv lki ill rd oldu u kimi, növb ti be ild d ölk d sosial siyas tin ba lıca m qs di halinin, o cüml d n regionlarda ya ayan v t nda ların h yat raitinin daha da yax ıla dırılmasını t min etm kd n ibar t olacaqdır. halinin sosial müdafi si sah sind aparılan t dbirl rin sas istiqam tl rind n biri azt minatlı hali qrupları üzr sosial müavin tl rin artırılması, sosial müdafi y ehtiyacı olan xsl rin sosial v ziyy tinin, h yat raitinin yax ıla dırılması v ümumilikd ölk d yoxsulluq s viyy sinin azaldılmasından ibar t olacaqdır. V t nda ların sosial müdafi sinin v layiqli h yat s viyy sinin t min olunması m qs dil

pensiya təminatı sistemini təkmilləşdirmək və onun səmərəliliyini artırmaq sahəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Sosial təminat sahəsində dövlət siyasətinin ən mühüm istiqamətindən biri sosial müavinətlərin ünvanlılığının təmin edilməsidir, lillər, müharibə veteranlarına, gənclər ailələri, halının ən az təminatlı hissəsinə xüsusi diqqət yetirilməsidir ibarət olacaqdır. Halının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- az təminatlı ailələri ünvanlı sosial yardımın göstərilməsi üçün müvafiq tədbirlərin davam etdirilməsi;
- halının, xüsusilə gənclər ailələrinin mənzil olan ehtiyaclarının daha dolğun ödənilməsi məqsədilə ipoteka kreditlərinin mexanizminin təkmilləşdirilməsi;
- Qarabağ lilləri və hid ailələrinin mənzil raitinin yaxşılaşdırılması;
- ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi;
- uşaq və ailə mərkəzlərinin, o cümlədən xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması;
- halının səlamətliyinin yaxşılaşdırılması (qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, yoluxucu və cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və sair);
- halının reproduktiv səlamətliyinin yaxşılaşdırılması və ailə planlaşdırılması xidmətinin inkişafı.

Qaradək illərdə təhsil sahəsində həyata keçiriləcək işlərin strukturunun və məzmununun yenilənməsinə istiqamətli nəzərdədir. Ölkədə bütün hələ təbii vəziyyəti üçün müasir tələblərə uyğun qurulmuş təhsil xidmətlərinin göstərilməsinə təmin ediləcək maddi-texniki və tədris-metodik raitin yaradılması və bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur. Eyni zamanda, ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin ümumi rəhbərlik sahəsində layiqli ali təhsil almaları üçün lazımı raitin yaradılması, dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütkəilliyi və səmərəliliyinin artırılmasını təmin etmək prioritet olacaqdır. Bu məqsədlərə nail olmaq üçün qaradək illərdə aşağıdakı tədbirlərin həyata keçiriləcəkdir:

- təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması;
- yeni məktəblərin inşası, məktəblərin texniki və kadrlar təminatının yaxşılaşdırılması;

- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması;
- ağır dərəcəli pulsuz dərsləklərlə təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi;
- halinin bütün tələbləri üçün təhsil almaq imkanlarının bərabərliyi təmin edilməsi;
- xüsusi qayğıya ehtiyacı olan (səlamətlik imkanları məhdud) uşaqların təhsilinin yaxşılaşdırılması;
- məktəbdə təhsil sahəsində islahatların sürətləndirilməsi, belə təhsil müəssisələrində bəzi sahələrin optimallaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və ehtiyac duyulan hər kənd və qəsəbələrdə müasir səviyyədə yeni məktəbdə təhsil müəssisələrinin yaradılması;
- peşəvi təhsil sistemində islahatların gücləndirilməsi, o cümlədən kadr hazırlığının məktəp bazarına uyğunlaşdırılması.

Elm sahəsində ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların praktiki həyata keçirilməsinin artırılması, elmi tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsinə ibarətdir. Qarıdakı illərdə elm sahəsində əlaqədəki istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə zərər tutulmuşdur:

- elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi;
- ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi;
- dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi;
- elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə işin daha da gücləndirilməsi;
- halinin səlamətliyinin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində elmi potensialdan səmərəli istifadə edilməsi;
- xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanması.

2009-2013-cü illərdə səhiyyə sahəsində həyata keçiriləcək tədbirlərin halinin səlamətliyinin qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan Respublikasında müasir standartlara cavab verən

s hiyy nin qurulmasına t minat verm lidir. S hiyy sah sind dövl t siyas tinin ba lca m qş di halinin sa lamlı ının yax ıla dırılmasından, orta ömür müdd tinin uzadılmasından, halinin bütün t b q l rinin keyfiyy tli tibbi xidm tl t min edilm sind n ibar tdir. Qar ıya qoyulan m qş dl r nail olmaq üçün s hiyy sah sind dövl t siyas tinin sas istiqam tl ri a a ıdakılardır:

- dövl tin maliyy imkanları ç rçiv sind pulsuz s hiyy xidm tl rinin geni l ndirilm si v keyfiyy tinin artırılması;
- halinin sosial c h td n azt minatlı t b q l rin tibbi yardımın göst rilm si il ba lı t dbirl r sisteminin hazırlanması v h yata keçirilm si;
- analar v u aqlar arasında qidalanmanın v mikro-nutrientl rl t minatin yax ıla dırılması;
- tibbi-profilaktika t dbirl rinin hat liliyinin v keyfiyy tinin yüks ldilm si;
- s hiyy sektorunun t l bl rin uy un olaraq tibbi kadr hazırlı ının planla dırılması v ail h kiml rinin hazırlanması;
- s hiyy mü ssis l rinin d rman v avadanlıq t minatinin yax ıla dırılması m qş dil tibb s navesi mü ssis l rinin yaradılmasının v f aliyy tinin dövl t t r find n d st kl nm si;
- rayonlarda yeni s hiyy mü ssis l rinin in ası;
- bütün ölk üzr s hiyy sah sind co rafi m lumat sisteminin yaradılması.

Az rbaycan Respublikasında halinin sa lam h yat t rzinin t min olunması m qş dil h r bir v t nda ın b d n t rbiy si v idmanla m ul olması üçün aparılan i l r davam etdiril c kdir. halinin, xüsus n böyüm kd olan g nc n slin h rt r fli inki afının t min edilm si m qş dil b d n t rbiy si v idman sah sind dövl t siyas ti halinin sa lamlı ının yax ıla dırılması, insanlarda yüks k m n vi keyfiyy tl rin t rbiy olunması, v t nin müdafi sin hazırlı ın t min edilm si üzr t dbirl rin h yata keçirilm sind n ibar t olacaqdır. Bu m qş dl g l c k ill rd a a ıdaki i l r diqq t m rk zind olacaqdır:

- ölk nin h r v rayonlarında b d n t rbiy si v idmanın maddi- texniki bazasının inki af etdirilm si, möhk ml ndirilm si v beyn l xalq standartlara uy unla dırılmasının davam etdirilm si;
- b d n t rbiy si v idmanın inki afının elmi saslar üz rind qurulması;
- b d n t rbiy si v idmanla m ul olanlara tibbi n zar tin v xidm tin t min edilm si.

M d niyy t sah sind dövl t siyas tinin strateji m qş dl ri ölk nin m d ni potensialının, s rv tl rinin v n n l rinin qorunub saxlanmasından v inki af etdirilm sind n, yaradıcılıq v t hsil sisteminin t kmill dirilm sind n ibar tdir. Bu m qş dl a a ıdakı t dbirl rin h yata keçirilm si n z rd tutulur:

- regionlararası m d ni laq l rin möhk ml ndirilm si, milli m d niyy tin ümumdünya m d ni prosesl rin inteqrasiyası;
- Az rbaycan Respublikasının m d ni irsinin qorunmasının t min edilm si, o cüml d n da ınar m d niyy t s rv tl rinin, muzey fondlarının sayının artırılması;
- ölk nin tarixi-m d ni irsinin v m d ni potensialının qorunması v bu m qş dl muzey i i sah sind sistemli islahatların aparılması;
- kitabxana fondlarında müasir komplektl dirm mexanizminin yaradılması, kitabxanaların informasiya tminatı v ölk üzr kitabxana-informasiya kompyuter b k sinin yaradılması v inki afı;
- m d niyy t obyektli ri v dig r sah t kilatları arasında m kda lıq v kooperasiya sisteminin yaradılması.

Son ill r h yata keçiril n infrastruktur layih l rinin realla dırılmasında v halinin sosial v ziyy tinin yax ıla dırılması sah sind bir sıra h miyy tli t dbirl rin h yata keçirilm sind b l diyy l rin f al i tirakı mü ahid olunmu , yerli t bii v m k resurslarından s m r li istifad olunmasında onların i tirakını z ruri etmi dir. Qar ıdakı ill rd d halinin sosial probleml rinin h llind v bölg l rin inki afında mühüm i l rin h yata keçirilm sind , o cüml d n yeni iqtisadi münasib tl rin formala ması, sahibkarlı ın inki afı, t s rrüfatlararası keyfiyy tli v qar ılıqlı münasib tl rin yaranmasında yerli özünüidar etm orqanları f al i tirak ed c kdir.

Dövl t Proqramında qeyd olunan istiqam tl rd n z rd tutulmu t dbirl rin h yata keçirilm si Az rbaycan Respublikasının sosial-iqtisadi inki afında vacib m rh l olmaqla ölk nin iqtisadi inki afında v “2008-2015-ci ill rd Az rbaycan Respublikasında yoxsullu un azaldılması v davamlı inki af Dövl t Proqramı” ç rçiv sind n z rd tutulan m qş dl r nail olunmasında, el c d ölk halisinin rifahının yax ıla dırılmasında mühüm rol oynayacaqdır.

3. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyə ləğvini təmin etmələri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərin əməliyyat mənbələri hesabına maliyyə ləğvini nəzərdə tutulur:

- Azərbaycan Respublikasının dövlət büdcəsi;
- büdcədən kənar dövlət fondları;
- mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri;
- Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan investisiya şirkəti” ASC-nin vəsaitləri;
- yerli və xarici sahibkarların vəsaitləri;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri;
- qanunvericilik qadağan olunmayan digər mənbələr.

4. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə

TƏDBİRLƏR PLANI ^{3[3]}

Sıra -si	Tədbirin adı	icra müddəti	sas icraçılar
4.1. Ölkə həmiyyətli tədbirlər			
<i>Vergi və pul-kredit siyasəti</i>			
4.1.1.	İdarəetmə mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi	2009-2013	İqtisadi inkişaf Nazirliyi, Vergilər Nazirliyi
4.1.2.	Vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması	2009-2013	Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi
4.1.3.	Sahibkarların kredit resurslarına çıxış imkanlarının geniləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi	2009-2013	Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi inkişaf Nazirliyi
4.1.4.	Bank, sığorta, lizinq xidmətlərinin inkişaf etdirilməsi	2009-2013	Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi inkişaf Nazirliyi
4.1.5.	Bankların regional filial şəbəkəsinin geniləndirilməsi	2009-2013	Mərkəzi Bank
4.1.6.	Poçt şəbəkəsi platformasında poçt mənzil və poçt hesablaşmaları sisteminin yaradılması, bununla əlaqədar olaraq müvafiq hüquqi-tənzimat və tənzimləmə prosedurlarının müəyyənləşdirilməsi	2009-2013	Mərkəzi Bank, Rabitə və informasiya Texnologiyaları Nazirliyi

S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri

4.1.7.	Sahibkarlara göst ril n vergi xidm tl rinin yax ıla dırılması v hat dair sinin geni l ndirilm si m qs dil kompyuter terminallarının yaradılması	2009-2013	Vergil r Nazirliyi
4.1.8.	T bii f lak t n tic sind k nd t s rrüfatı m hsulları istehsalçılara d ymi ziyanın aradan qaldırılması m qs dil aqrar sah d sı orta mexanizminin t kmill dirilm si	2009-2013	Maliyy Nazirliyi, qtisadi nki af Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.1.9.	Öz ll dirm y açıq elan olunmu mü ssis l rin öz ll dirm prosesinin sür tl ndirilm si, orta v iri mü ssis l rin s hmdar c miyy tl rin çevrilm si v onların s hml rinin satı ı	2009-2013	mlak M s l l ri Dövl t Komit si
4.1.10.	Sahibkarlı ın inki afının d st kl nm sinin institusional mexanizml rinin yaradılması	2009-2013	qtisadi nki af Nazirliyi
4.1.11.	K nd t s rrüfatı m hsullarının istehsalı, t darükü v emalı sah l rind sahibkarlıq f aliyy tinin d st kl nm si	2009-2013	qtisadi nki af Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.1.12.	Qeyri-neft sektorunun inki afının d st kl nm si	2009-2013	qtisadi nki af Nazirliyi, S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi, M rk zi Bank, "Az rbaycan nvestisiya irk ti" ASC
4.1.13.	Torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiym tl ndirilm sinin v x rit l dirilm sinin t min edilm si	2009-2013	Dövl t Torpaq v X rit ç km Komit si, Ekologiya v T bii S rv tl r Nazirliyi

4.1.14.	Aqrar-s naye kompleksi mü ssis l rin , fermer t s rrüfatlarına dövl t maliyy yardım t dbirl rinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi, Maliyy Nazirliyi,
4.1.15.	Aqrotexservis xidm tl ri b k sinin geni l ndirilm sinin d st kl nm si, k nd t s rrüfatının texnikaya, mineral gübr l r v pestisidl r olan t l batın t minatının yax ıla dırılması	2009-2013	K nd T s rrüfatı Nazirliyi, "Aqrolizing" ASC, yerli icra hakimiyy ti orqanları
4.1.16.	Baytar-sanitar, texniki n zar t, sort-sınaq, fitosanitar, toxumçuluq, tingçilik v damazlıq i l rinin dövl t t r find n d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.1.17.	Regionlarda k nd t s rrüfatı m hsullarının t darükü üzr infrastrukturun yaradılmasının v marketinq xidm tl rinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi, yerli icra hakimiyy ti orqanları v b l diyy orqanları
4.1.18.	K nd t s rrüfatı m hsulları istehsalçılar t r find n istehsal olunan m hsulların h m daxili, h m d xarici bazarlarda satı ının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi
4.1.19.	Taxıl (xüsusil bu da) istehsalının, üzümçülüyn, meyv çiliyin v dig r çoxillik km l rin inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, Maliyy Nazirliyi, qtisadi nki af Nazirliyi
4.1.20.	Cins heyvandarlıq kompleksl rinin inki af etdirilm si v "Aqroferma"ların yaradılmasının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi, "Aqrolizing" ASC
4.1.21.	Aqroemal mü ssis l ri b k sinin geni l ndirilm sinin v k nd t s rrüfatı m hsullarının r qab t qabiliyy tliyinin artırılması	2009-2013	K nd T s rrüfatı Nazirliyi

	m q s dil müt r qqi texnologiyaların t tbiqinin d st kl nm si		
4.1.22.	Fermerl rin idar etm v rdi l rinin v bilikl rinin artırılması m q s dil t liml rin, t crüb l rin yayımının v elmi t dqiqların h yata keçirilm sinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.1.23.	Aqrar elmin maddi-texniki bazasının möhk ml ndirilm si v aqrar sah nin inki afı üçün müasir t l bl r s viyy sind kadrların hazırlanmasının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.1.24.	h r v h r tipli q s b l rd ya ılla dırma t dbirl rinin h yata keçirilm si üçün müxt lif çe idd kin materiallarının yeti dirilm si	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.25.	Arid razil rd me b rpa v me salma t dbirl rinin aparılması	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.26.	Tezböyü n a ac cinsl rind n ibar t me plantasiyalarının salınması	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.27.	Sel-da qın t hlük si olan regionlarda me b rpa t dbirl rinin davam etdirilm si	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.28.	Milli parklarda rekreasiya h miyy tli me l rin mü yy n edilm si v ekoturizmin inki afı üçün xidm t infrastrukturunun t kilinin d st kl nm si	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.29.	Nadir v n sli k silmi flora v fauna növl rinin reintroduksiyası üzr t dbirl rin h yata keçirilm si	2009-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.1.30.	T hlük li hidrometeoroloji hadis l rin Erk n X b rdarlıq Sisteminin (EXS) inki af etdirilm si	2009-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi

4.1.31.	Dövlət hidrometeoroloji müahidə bərkəsinin təkmilləşdirilməsi	2009-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4.1.32.	Kür, Araz çaylarında və digər çaylarda hidroloji monitoring sisteminin təkmilləşdirilməsi	2009-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4.1.33.	halinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması məqsədilə modul tipli süzmə qurğularının quraşdırılması	2009-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.1.34.	Ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsini təmin edən infrastrukturun inkişaf etdirilməsi	2012	Nəqliyyat Nazirliyi
4.1.35.	Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi	2009-2012	Nəqliyyat Nazirliyi
4.1.36.	Bakı şəhərində nəqliyyat məliyyatlarının intellektual idarəedilməsi sisteminin yaradılması	2010-2012	Nəqliyyat Nazirliyi
4.1.37.	Magistral avtomobil yollarının yenidən qurulması və reabilitasiyası	2009-2013	Nəqliyyat Nazirliyi
4.1.38.	Dəniz yolunda islahatların aparılması, dəniz yolu infrastrukturunun təkmilləşdirilməsi	2009-2013	Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, qətişadənkişaf Nazirliyi, Əmək Məsələləri Dövlət Komitəsi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.1.39.	Ölkədə alternativ və bərpə olunan enerji mənbələri potensialının müəyyənləşdirilməsi istiqamətində elmi tədqiqat və layihə-axtarış işlərinin təşkili	2009-2013	Sənaye və Energetika Nazirliyi
4.1.40.	Alternativ və bərpə olunan enerji mənbələrindəndən səmərəli istifadə məqsədilə müvafiq tədbirlərin keçirilməsi	2009-2013	Sənaye və Energetika Nazirliyi

4.1.41.	Ölkədə elektrik enerjisi hasilatının artırılması və məqsədlə yeni elektrik stansiyalarının tikintisi	2009-2013	"Az enerji" ASC
4.1.42.	Magistral qaz kəmərlərinin yenidən qurulması və tikintisi	2010-2013	Dövlət Neft İrki
4.1.43.	Regionların və yeni salınmış əyalətlərin qaz təminatının yaxşılaşdırılması	2009-2013	Dövlət Neft İrki
4.1.44.	Magistral qaz kəmərlərinin elektrokimyəvi mühafizə qurularının və elektrik enerjisi təsərrüfatının bərpası və yenidən qurulması	2009-2013	Dövlət Neft İrki
4.1.45.	Elektrik enerjisi hasilatı zamanı yanacaq sərfəsinin və elektrik veriliş təhlükəsizliyində enerji itkilərinin azaldılması, paylayıcı şəbəkələrin bərpası və elektrik enerjisinin istifadəsinin genişləndirilməsi	2010-2012	"Az enerji" ASC
<i>Rabit xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.1.46.	Regionlarda universal rabitə xidmətinin inkişaf etdirilməsi	2009	Rabitə və informasiya Texnologiyaları Nazirliyi
4.1.47.	"Azdatakom" şirkətinin xidmətlərinin regionlarda tətbiqinin genişləndirilməsi	2009-2012	Rabitə və informasiya Texnologiyaları Nazirliyi
4.1.48.	Ölkədə rəqsəməli TV yayım şəbəkəsinin təkmiləndirilməsi	2009-2012	Rabitə və informasiya Texnologiyaları Nazirliyi, Radio-TV yayım irki
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.1.49.	Su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi planının hazırlanması və həyata keçirilməsi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
4.1.50.	Qıç otlaqlarının su təchizatının yaxşılaşdırılması üçün yenidənqurma işlərinin aparılması	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

4.1.51.	Meliorasiya və su təsərrüfatı sahəsində elmi tədqiqat və layihə institutlarının strukturunun təkmilləşdirilməsi, vahid institutun yaradılması və maddi-texniki bazasının gücləndirilməsi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
4.1.52.	Su obyektində su mühafizə zonalarının yaradılması və onlardan istifadə rejiminin artırılmasının gücləndirilməsi	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>halinin təhlükəsizliyi tədbirləri</i>			
4.1.53.	Ölkədə təcili qaz xidmətinin ("112") rabitə bərkəsinin yaradılması	2009-2010	Fövqəladə Hallar Nazirliyi, Rabitə və informasiya Texnologiyaları Nazirliyi
4.1.54.	Seləmələgətirən razilərdə xəbərdarlıq sisteminin yaradılması	2009-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
<i>Sosial müdafiə tədbirləri</i>			
4.1.55.	həliyə pensiyaların və müavinətlərin ödənilməsinin müntəzəm üsullarının tətbiqinin davam etdirilməsi	2009-2013	Dövlət Sosial Müdafiə Fondu
4.1.56.	Müəlluq Xidməti orqanlarının zəruri müasir tədris texnologiyalarının tətbiqi ilə Regional Peşəkar Tədrisi Mərkəzlərinin yaradılması və onların lillər üçün müvafiq tədris vəsaitləri ilə təmin edilməsi	2009-2012	mərkəz halinin Sosial Müdafiəsi Nazirliyi
4.1.57.	Naxçıvan, Gəncə, Kəlbəcərdə Masallı ərazilərində lillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması	2009-2010	mərkəz halinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
4.1.58.	Naxçıvan, Sumqayıt və Gəncə ərazilərində lillər və görməyənlər üçün xüsusi informasiya texnologiyaları mərkəzlərinin yaradılması	2009-2010	mərkəz halinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və informasiya Texnologiyaları Nazirliyi,

			yerli icra hakimiyyəti orqanları
4.2. Bakı şəhəri			
Bakı şəhərinin rayon və qəsəbələrini həyata keçirən			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.2.1.	Bakı şəhəri və trafiqəs bələdiyyə göstərmə və özilləndirilmək üçün açıq olan iş sənaye müəssisələrinin özilləndirilməsinin bəzə çatdırılması	2009-2013	mlak Məsləli Dövlət Komitəsi
4.2.2.	Yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyətinin dərəcələnməsi	2009-2013	Sənaye Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, qətişadi nki af Nazirliyi
4.2.3.	Tikinti materialları istehsalının genişləndirilməsinin dərəcələnməsinin davam etdirilməsi	2009-2013	Sənaye Energetika Nazirliyi, qətişadi nki af Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.2.4.	Bakı şəhərinin atmosfer havasının çirklənməsinin monitorinqi üzrə tədbirlərin dərəcələnməsi	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4.2.5.	Elektromaqnit təalanma mənbələrinin ekoloji monitorinqinin təşkili	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4.2.6.	Heydərliyəv Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azərso" SC, "Azal" QSC, Dövlət Neft şirkəti

4.2.7.	Magistral avtomobil yollarının trafının ya ulla dırılması	2010-2013	Ekologiya v T bii S rv t l r Nazirliyi
4.2.8.	V t nda ların qanuni istifad sind ki (f rdi ya ayı evl rinin, h y tyanı sah l rin v s.) torpaqların onların mülkiyy tin verilm si m qs dil yer qurulu u i l rinin aparılması	2010-2013	Dövl t Torpaq v X rit ç km Komit si
4.2.9.	Neft-m d n suları axıdılan açıq kanalların borularla v z edilm si v mövcud neft-m d n sularını t mizl y n qur unun gücünün artırılması	2009-2010	Dövl t Neft irk ti
4.2.10.	Bakı h rind ki da karxanalarının f aliyy ti n tic sind raziy vurulmu ekoloji ziyanın aradan qaldırılması üçün rekultivasiya i l rinin aparılması	2009-2012	Ekologiya v T bii S rv t l r Nazirliyi
4.2.11.	Ya ıllıqların salınması	2010-2013	Ekologiya v T bii S rv t l r Nazirliyi
4.2.12.	Köhn neft-m d n sah l rind rekultivasiya i l rinin aparılması	2009-2010	Dövl t Neft irk ti
4.2.13.	Neftl çirkl nmi torpaqların rekultivasiyası v ümumi land aft-arxitektura planına uy un reabilitasiyası	2009-2013	Dövl t Neft irk ti
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.2.14.	Bakı h rind yol b k l ri v küç k si m l rind müxt lif s viyy li yol qov aqlarının layih l ndirilm si, tikintisi v yenid n qurulması	2009-2013	N qliyyat Nazirliyi
4.2.15.	Bakı h rind daxili avtomobil yolları b k l rinin t kmill dirilm si v yenid n qurulması	2009-2013	N qliyyat Nazirliyi

4.2.16.	Bakı h rinin q s b v k nd razil rind küç l rin t miri, q s b daxili küç l r v yollara yeni asfalt örtüyünün salınması, piyadalar üçün s kil rin ç kilm si	2010-2013	N qliyyat Nazirliyi
4.2.17.	Metropoliten b k sinin Bakı h rinin Ba Planına uy un inki af etdirilm si	2009-2013	Bakı Metropoliteni
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.2.18.	Bakı h ri, traf q s b v k ndl rd halinin v dig r istehlakçılarının elektrik enerjisi il t minatının yax ıla dırılması m qs dil paylayıcı b k l rin b rpaası v yenid n qurulması, itkil rin v qanunsuz müdaxil l rin l v edilm si, y1 ımın s viyy sinin artırılması	2010-2013	"Bakıelektrik b k " ASC
4.2.19.	Bakı h ri, traf q s b v k ndl rd halinin v dig r istehlakçılarının qaz t chizatının yax ıla dırılması v y1 ımın s viyy sinin artırılması, mövcud qazpaylayıcı b k l rin yenid n qurulması	2009-2012	Dövl t Neft irk ti
4.2.20.	Bakı h ri, traf q s b v k ndl rd halinin v dig r istehlakçılarının istilik t chizati sistemin daxil olan qazanxanaların b rpaası	2009-2012	"Az ristilikt chizat" ASC
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.2.21.	Bakı h rinin poçt b k sinin optimalla dırılması üzr t dbirl rin görülm si	2009-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.2.22.	Bakı h ri v traf q s b l rd ya ayan haliy rabit xidm tinin yax ıla dırılması m qs dil mövcud ATS-l rin rekonstruksiyası v elektronla dırılması	2009-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi

<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.2.23.	stismar müddəti başa çatdına görə alınmış su kəmərlərində boruların dəyişdirilməsi	2010-2013	"Azrsu" ASC
4.2.24.	Məhlə daxili su bəkləri üzrə qazlı və ziyyətli olan xətlərin dəyişdirilməsi	2009-2013	"Azrsu" ASC
4.2.25.	Bakı şəhərinin qəsəbələrinin və ya ayımsızların su təchizatı sisteminin təkmilləşdirilməsi və yenidən qurulması	2009-2012	"Azrsu" ASC
4.2.26.	Bakı şəhərinin qəsəbələrində və ya ayımsızlarda kanalizasiya sisteminin yaxşılaşdırılması və yenidən qurulması	2009-2012	"Azrsu" ASC
4.2.27.	Bakı şəhərində və trafiki qəsəbələrində yeni kanalizasiya sisteminin genişləndirilməsi	2010-2013	"Azrsu" ASC
4.2.28.	Bakı şəhərində və trafiki qəsəbələrdə su təminatının yaxşılaşdırılması məqsədilə mövcud su anbarlarının yenidən qurulması və yeni su anbarları komplekslərinin tikintisi	2009-2012	"Azrsu" ASC
<i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.2.29.	Böyük Bakının Regional İki əf Planının (Baş Planın) hazırlanması	2009-2011	Dövlət təhsil və Arxitektura Komitəsi
4.2.30.	Məhkəmə bazarı, məhəllə, məyintəhlük sızliyi normaları və standartları üzrə milli məlumat bazasının yaradılması	2010-2013	Məhkəmə halinin Sosial Müdafiəsi Nazirliyi
4.2.31.	Bakı şəhərində və trafiki qəsəbələrdə qaçqın və məcburi köçkünlərin yerləşdirildiyi binaların təmiri	2010-2012	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
4.2.32.	Qarabağ müharibəsi illərinin və hidroiqlərinin mənzil rəitinin yaxşılaşdırılması	2009-2012	Məhkəmə halinin Sosial Müdafiəsi Nazirliyi

4.2.33.	Ya ayı binalarının fasadlarının v dam örtükl rinin sashlı t miri	2009-2013	Bakı h r cra Hakimiyy ti
4.2.34.	Dövl t Neft irk tinin balansında olan ya ayı binalarının fasadlarının v dam örtükl rinin sashlı t miri	2009-2012	Dövl t Neft irk ti
4.2.35.	Yetkinlik ya ına çatmayan kims siz u aqlar üçün ixtisasla dırılmı mü ssis l rin tikintisi	2011	m k v halinin Sosial Müdafi si Nazirliyi
4.2.36.	Bakı h rinin v traf q s b l rin razisind ki binalarda mövcud lift t s rrüfatının t kmill dirilm si v yened n qurulması	2010-2013	Bakı h r cra Hakimiyy ti
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.2.37.	Bakı h rind , traf q s b l rd v dig r ya ayı m nt q l rind yerl n s hiyy ocaqlarının t miri, yened n qurulması, tikintisi v müasir avadanlıqlarla t chiz olunması	2009-2013	S hiyy Nazirliyi
4.2.38.	Bakı h rind , traf q s b l rd v dig r ya ayı m nt q l rind m d niyy t obyektl rinin t mir- b rpaası, yenil rinin tikintisi v tarix-m d niyy t obyektl rind konservasiya i l rinin aparılması	2009-2013	M d niyy t v Turizm Nazirliyi
4.2.39.	Bakı h ri v traf q s b l rd idman-sa lamlıq obyektl rinin tikintisi v müasir avadanlıqlarla t chiz olunması	2009-2013	G ncl r v dman Nazirliyi
4.2.40.	Bakı h rind , traf q s b l rd v dig r ya ayı massivl rind ümumt hsil m kt bl rinin sashlı t miri v lav sinif otaqlarının tikintisi	2009-2013	T hsil Nazirliyi
4.3. qtisadi rayonlar üzr h yata keçiril c k t dbirl r			
4.3.1. Ab eron iqtisadi rayonu			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.1.1.	Heyvandarlıq, qu çuluq, t r v zçilik, bostançılıq v dig r k nd t s rrüfatı sah l rinin inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.1.2.	Yüngül v yeyinti s navesinin inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi
4.3.1.3.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.1.4.	Tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin davam etdirilm si	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.3.1.5.	X z r d nizinin sahil zola nda modul tipli sut mizl yici qur uların qura dırılması	2010-2011	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.1.6.	Ölk h miyy tli avtomobil yollarının reabilitasiyası v yenid n qurulması	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.1.7.	qtisadi rayonda 220 kV-luq yeni hava elektrik x tl rinin tikintisi	2009-2013	"Az renerji" ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.1.8.	Qaraba müharib si lill rinin v hid ail l rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	m k v halinin Sosial Müdafi si Nazirliyi
Sumqayıt h ri			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			

4.3.1.9.	Neft-kimya və metallurjiya sahəsinin müasir texnologiyalar sahəsində inkişafının davam etdirilməsi	2009-2013	Sənaye və Energetika Nazirliyi, Mərkəzi Dövlət Komitəsi
4.3.1.10.	Yeyinti sahəsinin inkişafının davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Energetika Nazirliyi
4.3.1.11.	Elektron sistemlərin yayımı və digər növ mülki mülətlərin istehsalının təşkili	2010-2011	Müdafiə Sənayesi Nazirliyi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.1.12	hər yeni yarımstansiyaların tikintisi	2010-2013	"Az enerji" ASC
4.3.1.13.	hər elektrik veriliş təhəsinin yenidən qurulması	2009-2012	"Az enerji" ASC
4.3.1.14.	hər qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllə daxili və binadaxili istilik təchizatı sistemlərinin səsli təmiri və bərpası	2009-2013	"Az istilik təchizatı" ASC
4.3.1.15.	halin qaz təminatının yaxşılaşdırılması üçün yeni qaz kəmərlərinin çəkilməsi, ya ayı massivlərinin qazla dırılması	2009-2013	Dövlət Neft şirkəti
<i>Rəbət xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.1.16.	hər telefon şəbəkəsinin rekonstruksiyası	2009-2010	Rəbət və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.1.17.	hər su təchizatı sisteminin genişləndirilməsi, yenidən qurulması və tikintisi	2009-2013	"Az su" ASC
4.3.1.18.	hər ya ayı massivlərinin kanalizasiya sistemlərinin təmiri, yenidən qurulması və tikintisi	2009-2013	"Az su" ASC

4.3.1.19.	traf q s b l rin su t chizatı v kanalizasiya sisteml rinin yenid n qurulması	2010-2013	"Az rsu" ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.1.20.	h rin s hiyy mü ssis l rinin t miri, tikintisi v avadanlıqlarla t chiz olunması	2010-2013	S hiyy Nazirliyi
4.3.1.21.	h rin m d niyy t obyektl rinin t miri, yenid n qurulması v tikintisi	2009-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.1.22.	h rd idman-sa lamlıq obyektl rinin sashı t miri, yenid n qurulması v tikintisi	2009-2012	G ncl r v dman Nazirliyi
4.3.1.23.	h rin t hsil mü ssis l rinin sashı t miri, yenid n qurulması v tikintisi	2009-2013	T hsil Nazirliyi
Ab eron rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.1.24.	Rayon üzr aqroservis xidm tinin t kilinin d st kl nm si	2010-2013	K nd T s rrüfatı Nazirliyi, "Aqrolizing" ASC
4.3.1.25.	Qu çulu un inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.1.26.	Zeytun v z f ran t s rrüfatlarının inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi,
4.3.1.27.	Rayonda yerl n dövl t k nd t s rrüfatı istehsalı mü ssis l rinin maddi-texniki bazalarının möhk ml ndirilm si	2010-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.1.28.	Rayonda mi ar da 1, h ngda 1, sement xammalı, tikinti qumları v s. tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin t kili	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi

<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.1.29.	Xırdalan h rinin küç v prospektl rinin geni l ndirilm si v yenido n qurulması	2010-2012	N qliyyat Nazirliyi
4.3.1.30.	Rayonun k nd v q s b l rarası, el c d k nd, q s b v h rdaxili yollarının inki afı v b rpaası	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.1.31.	Rayonun ya ayı m nt q l rinin elektrik enerjisi t minatının yax ıla dırılması m qs dil mövcud yarımstansiyaların, o cüml d n yeni ya ayı massivl rinin elektrik enerjisi t chizatı b k l rinin b rpaası v yenil rinin tikintisi	2010-2011	“Az renerji” ASC
4.3.1.32.	Rayon razisind hava elektrik verili i x tl rinin yenido n qurulması v 0,4 kV-luq elektrik b k sinin özünüda ıyan izolyasiyalı naqill rl qura dırılması	2009-2012	“Az renerji” ASC
4.3.1.33.	“Xırdalan” yarımstansiyasının v elektrik hava x tl rinin yenido n qurulması	2009-2013	“Az renerji” ASC
4.3.1.34.	Rayonun ya ayı m nt q l rind sosial v ictimai obyektl rin istilik t chizatı sisteml rinin b rpaası	2009-2012	"Az ristilikt chizat" ASC
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.1.35.	Rayonun ya ayı m nt q l rinin rabit b k sinin yenido n qurulması	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.1.36.	Xırdalan h rinin su t chizatının v kanalizasiya sisteminin yenido n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.1.37.	Rayonun dig r ya ayı m nt q l rinin su t chizatının v kanalizasiya sisteminin yenido n	2010-2013	“Az rsu” ASC

	qurulması		
Meliorasiya və irriqasiya tədbirləri			
4.3.1.38.	Rayonda meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması			
4.3.1.39.	halinin tibbi təminatının yaxşılaşdırılması məqsədilə səhiyyə obyektlərinin təmiri, tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi	2010-2013	Səhiyyə Nazirliyi
4.3.1.40.	Rayon razisində mədəniyyət obyektlərinin tikintisi və tarix-mədəniyyət abidələrinin bərpaası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.1.41.	Rayonun yaşayış məntəqələrində idman-səlamətlik obyektlərinin inşası	2010-2013	Gənclər və İdman Nazirliyi
4.3.1.42.	Rayonun yaşayış məntəqələrində təhsil otaqlarının yaxşılaşdırılması üçün məktəb binalarının təmiri və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Xızı rayonu			
Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri			
4.3.1.43.	Bitkiçilik, heyvandarlıq, quşçuluq və arıçılıq inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
Ekologiyaya və təbii sərvətlərdən istifadə tədbirləri			
4.3.1.44.	Rayon razisində tikinti materialları və süfrə suları yataqlarının axtarışı və kəfiyyəti ilə bağlı aparılması	2010-2013	Ekologiyaya və Təbii Sərvətlər Nazirliyi
Yol təsərrüfatı və nəqliyyat tədbirləri			

4.3.1.45.	Rayonda avtomobil yollarının sashı t miri v q s b daxili, k ndl rarası yolların asfaltlanması	2009-2013	N qliyyat Nazirliyi, yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.1.46.	Rayonun ya ayı m nt q l rinin elektrik t chizati b k sinin yenido n qurulması	2009-2010	“Az renerji” ASC
4.3.1.47.	Rayonun ya ayı m nt q l rinin qaz t minatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.1.48.	Xızı, Altıa ac q s b l rinin v traf k ndl rin su t chizatının yax ıla dırılması v Xızı q s b sinin kanalizasiya sisteminin yaradılması	2009-2011	“Az rsu” ASC
4.3.1.49.	Rayonun dig r k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.1.50.	Xızı rayonunda su anbarlarının tikintisi	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.1.51.	kin torpaqlarının meliorativ v ziyy tinin v su t minatının yax ıla dırılması	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenido n qurulması</i>			
4.3.1.52.	halinin tibbi t minatının yax ıla dırılması m qs dil s hiyy obyekt l rinin t miri, tikintisi v müasir avadanlıqlarla t chiz edilm si	2010-2013	S hiyy Nazirliyi
4.3.1.53.	Xızı q s b sind m d niyy t obyekt l rinin tikintisi v tarix-m d niyy t abid l rinin b rpaası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.1.54.	Rayon razisind idman-sa lamlıq obyekt l rinin in ası	2011-2013	G ncl r v dman Nazirliyi
4.3.1.55.	Rayonun ya ayı m nt q l rind t hsil raitinin	2010-2013	T hsil Nazirliyi

	yax ıla dırılması üçün m kt b binalarının t miri v yeni m kt b binalarının tikintisi		
4.3.2. Aran iqtisadi rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.1.	Heyvandarlıq, qu çuluq, taxılçılıq, pambıqçılıq, t r v zçilik, bostançılıq t s rrüfatı sah l rinin inki afinın d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.2.2.	Emal s nayesinin inki afinın d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, S naye v Energetika Nazirliyi
4.3.2.3.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.4.	Magistral avtomobil yollarının trafının ya ılla dırılması	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.5.	Ölk h miyy tli rayonlararası avtomobil yollarının sash t miri v yenido n qurulması	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.6.	qtisadi rayon üzr toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2010-2013	"Az renerji" ASC
4.3.2.7.	"Ming çevir" DRES üçün ehtiyat qaz k m ri qolunun tikintisi	2012-2013	Dövl t Neft irk ti
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.8.	Mil-Qaraba kollektorunun yenido n qurulması i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.9.	Yuxarı Qaraba kanalı ma ın qolunun tikintisinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC

4.3.2.10.	Çaylarda m cranın t mizl nm si v mövcud mühafiz b ndl rinin b rpaşı	2009-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.11.	Yuxarı Mil kanalının tikintisinin davam etdirilm si	2009-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.12.	Sabirabad v Salyan rayonlarında yerl n qı otlaqlarında meliorativ t dbirl rin aparılması	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.13.	Bala Kürün m crasının t mizl nm si v d nizd d rinl dirm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.2.14.	M skunla manın, t bi td n istifad nin v m hsuldar qüvv l rin razi t kilinin regional planla dırma sxeminin i l nilm si	2010-2012	Dövl t h rsalma v Arxitektura Komit si
4.3.2.15.	Qaraba müharib si lill rinin v hid ail l rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	m k v halinin Sosial Müdafi si Nazirliyi
Ming çevir h ri			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.16.	S naye mü ssis l rinin inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi, mlak M s l l ri Dövl t Komit si
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.17.	h rin razisind n keç n magistral yolun yenid n qurulması, m h ll daxili yolların v küç l rin sash t miri v asfaltlanması	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.18.	h rin elektrik verili i b k l rind t mir v	2010-2012	“Az renerji” ASC

	yenid nqurma i l rinin aparılması		
4.3.2.19.	S hiyy v t hsil mü ssis l rinin istilik t chizatının yax ıla dırılması m qş dil mövcud qazanxanaların modernl dirilm si v yenisinin tikintisi, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpaası	2009-2013	"Az ristilik t chizat" ASC
4.3.2.20.	h rin qaz t minatının yax ıla dırılması üçün qaz k m rl rinin yenid n qurulması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.21.	h rin su t chizatının v kanalizasiya sisteminin yenid n qurulması	2009-2010	"Az rsu" ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.2.22.	Köçkün ail l rin m skunla dı ı q s b nin qazla dırılması, drenaj sisteminin qurulması, su v kanalizasiya sisteml rinin b rpa olunması	2010-2011	Qaçqınların v M cburi Köçkünl rin l ri üzr Dövl t Komit si, Dövl t Neft irk ti, "Az rsu" ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.2.23.	h rin s hiyy mü ssis l rinin t miri, tikintisi v müvafiq avadanlıqlarla t chizatı	2010-2013	S hiyy Nazirliyi
4.3.2.24.	h rin m d niyy t obyektl rinin t miri, yenid n qurulması v tikintisi	2009-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.25.	h rin idman-sa lamlıq obyektl rinin yenid n qurulması v tikintisi	2009-2013	G ncl r v dman Nazirliyi
4.3.2.26.	h r m kt bl rinin sashlı t miri, idman zalı, lav sinif otaqları v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
irvan h ri			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.27.	Yüngül v yeyinti s navesinin inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.2.28.	Regional referens toksikologiya v karantin ekspertiza laboratoyalarının tikintisi v avadanlıqlarla t chiz edilm si	2010-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.29.	M h ll daxili yolların sashı t miri	2009-2012	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.30.	Sosial t yinatlı ictimai binaların istilik t chizatının yax ıla dırılması üçün mövcud olan qazanxanaların modernl dirilm si, qaz, su v elektrik x tl rinin ç kili i, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpsası	2010-2013	"Az ristilikt chizat" ASC
4.3.2.31.	h rin qaz t chizatının yax ıla dırılması üçün qaz k m rl rinin yenid n qurulması v yeni ya ayı massivinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.32.	h rin su v kanalizasiya sisteminin yenid n qurulması	2009-2011	"Az rsu" ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.2.33.	h r razisind Ba irvan kollektorunda ba vermi q zanın aradan qaldırılması i l rinin davam etdirilm si	2010-2011	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			

4.3.2.34.	h rin s hiyy mü ssis l rinin t miri, avadanlıq v inventarla t chiz olunması	2009-2012	S hiyy Nazirliyi
4.3.2.35.	M d niyy t obyekt l rinin yenid n qurulması, yenil rinin tikintisi	2010-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.2.36.	h rd idman-sa lamlıq obyekt l rinin tikintisi	2011-2013	G ncl r v dman Nazirliyi
4.3.2.37.	h r m kt bl rinin sashlı t miri v lav sinif otaqlarının tikintisi	2009-2012	T hsil Nazirliyi
Yevlax h ri			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.38.	Yüngül s naye m hsulları istehsalının geni l ndirilm sinin d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.2.39.	Heyvandarlıq, taxıl, pambıq v bostan m hsulları istehsalının v emalının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi
4.3.2.40.	Regional referens toksikologiya v karantin ekspertiza laboratoriyalarının tikintisi v avadanlıqlarla t chiz edilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.41.	Rayonda gil, sement xammalı, tikinti qumu v s. tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.42.	Yevlax h ri daxilind ki v k ndl ri h rl birl dir n yolların asfaltlanması	2010-2013	N qliyyat Nazirliyi

<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.43.	Rayonun elektrik b k sinin yened n qurulması	2010-2012	“Az renerji” ASC
4.3.2.44.	Yevlax h rind s hiyy , t hsil v m d niyy t mü ssis l rinin istilik t minatının yax ıla dırılması m qs dil mövcud qazanxanaların modernl dirilm si, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpsı	2010-2013	"Az ristilikt chizat" ASC
4.3.2.45.	Rayonda ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması üçün qaz k m rl rinin t miri, b rpsı v yened n qurulması i l rinin aparılması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.46.	Yevlax h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2011	“Az rsu” ASC
4.3.2.47.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.48.	Torpaqların meliorativ c h td n yax ıla dırılması v kin sah l rinin su t minati üçün subartezian quyularının qazılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.2.49.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chizatı v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.2.50.	Yevlax h rind m d niyy t obyektl rinin t miri v tikintisi, rayon razisind tarixi m d niyy t abid l rinin b rpsı v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.51.	Rayon razisind idman-sa lamlıq obyektl rinin t mir-b rpsı v tikintisi	2009-2013	G ncl r v dman Nazirliyi
4.3.2.52.	Rayonda m kt bl rin sashı t miri, idman	2010-2013	T hsil Nazirliyi

	zallarının, lav sinif otaqlarının, yeni m kt b binalarının v dig r t hsil mü ssis l rinin tikintisi		
A cab di rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.53.	Pambıqçılıq, taxılçılıq v heyvandarlıq m hsullarının istehsalının v kiçik emal mü ssis l rinin inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.2.54.	Tikinti materialları istehsalının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.55.	Rayon razisind yerli h miyy tli avtomobil yollarının asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.56.	A cab di h rinin küç l rinin sashlı t miri v asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.57.	Rayonun elektrik b k l rinin yenido n qurulması v elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	"Az renerji" ASC
4.3.2.58.	A cab di h rind mövcud qazanxanaların modernl dirilm si, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpaı	2009-2011	"Az ristilikt chizat" ASC
4.3.2.59.	A cab di h rinin v rayonun ya ayı m nt q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.60.	A cab di h rinin su t chizatı sisteminin yenido n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2011	"Az rsu" ASC

4.3.2.61.	Kəndli rəsin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Az rəsu” ASC
Meliorasiya və irriqasiya tədbirləri			
4.3.2.62.	Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qı otlaqları torpaqlarının meliorativ və ziyyətinin yaxşılaşdırılması	2009-2013	Azərbaycan Meliorasiya və Su Təchizatı ASC
4.3.2.63.	Rayonun kənd sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və suvarma-drenaj bələkəsinin təmir-bərpa	2010-2013	Azərbaycan Meliorasiya və Su Təchizatı ASC
halinin təhlükəsizliyi tədbirləri			
4.3.2.64.	Hərbi məliyyatlar aparılması və işlədən azad olunmuş hərbi rəsin minalardan və partlamamış hərbi sursatlardan təhlükəsizliyi	2010-2013	hərbi rəsin Minalardan Təhlükəsizliyi üzrə Milli Agentlik
Mənzil təchizatı və sosial müdafiə tədbirləri			
4.3.2.65.	Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrin yaradılması	2011	mənzil və halinin Sosial Müdafiəsi Nazirliyi
Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması			
4.3.2.66.	Rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchizatı və yenilərinin tikintisi	2010-2013	Səhiyyə Nazirliyi
4.3.2.67.	Mədəniyyət obyektlərinin səsli təmiri və tikintisi	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.2.68.	Ağcabədi yeni idman-səlamətlik obyektlərinin tikintisi	2010-2012	Gənclər və idman Nazirliyi
4.3.2.69.	Rayonda məktəblərin səsli təmiri, ləvəsinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
Ağdaş rayonu			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.70.	Pambıqçılıq, taxılçılıq v heyvandarlı ın inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.71.	Rayonda tikinti materiallarına yararlı xammal yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2011	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.72.	Rayon razisind yerli h miyy tli avtomobil yollarının sashlı t miri, tikintisi v Yuxarı ırvan kanalı üstünd ki körpül rin yened n qurulması	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.73.	A da h rinin küç l rinin sashlı t miri, asfaltla dırılması v i ıqlanma sisteminin yened n qurulması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.74.	Rayonun elektrik b k l rinin yened n qurulması v yeni yarımstansiyanın in ası	2010-2013	"Az renerji" ASC
4.3.2.75.	h rin t hsil v s hiyy mü ssis l rinin qazanxanalarının modernl dirilm si, yeni qazanxananın tikintisi, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpası	2009-2011	"Az ristilikt chizat" ASC
4.3.2.76.	A da h rinin yeni salınmı ya ayı massivl rinin v rayonun dig r ya ayı m nt q l rinin qazla t minatının b rpası v qazla dırılması	2010-2013	Dövl t Neft ırk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.77.	Rayonun m rk zi v k nd ATS-1 rinin müasir texnologiya sasında rekonstruksiyası	2010-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi

4.3.2.78.	Rayonun ya ayı m nt q l rind ATS-l rin EATS-l rl v z edilm si	2009-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.79.	A da h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.2.80.	Ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.81.	Rayonda kollektor-drenaj b k sinin tikintisi	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.3.2.82.	Rayonun s hiyy mü ssis l rinin t miri, tikintisi v avadanlıqlarla t chiz edilm si	2009-2011	S hiyy Nazirliyi
4.3.2.83.	Yeni m d niyy t obyekt l rinin tikintisi, tarix- m d niyy t abid l rinin b rpaası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.84.	dman-sa lamlıq obyekt l rinin tikintisi	2009	G ncl r v dman Nazirliyi
4.3.2.85.	Rayonda m kt bl rin sashlı t miri, idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
Beyl qan rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.86.	Heyvandarlıq, pambıqçılıq v taxılçılı ın inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.87.	Rayonda sement xammalı, tikinti qumları v s.	2011-2013	Ekologiya v T bii S rv tl r

	tikinti materialları yataqlarının axtarılması və kəfərin fiyatlının aparılması		Nazirliyi
<i>Yol təmiri və nəqliyyat obyektləri</i>			
4.3.2.88.	Rayon razisində yerli həmişəli avtomobil yollarının təmiri və asfaltla dırılması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.2.89.	hər küçünün asfaltla dırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.90.	Rayonun yaşıma nəqliyyatının elektrik enerjisi təchizatı bələdiyyənin yenidən qurulması və bərpası	2010-2013	“Az enerji” ASC
4.3.2.91.	Beyləqan həmişəli qazla dırılmasının başa çatdırılması, rayonun digər yaşma nəqliyyatının qazla dırılması	2010-2013	Dövlət Neft şirkəti
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.92.	Beyləqan həmişəli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması	2009-2011	“Az rusu” ASC
4.3.2.93.	Rayonun yaşma nəqliyyatının yaxşılaşdırılması	2010-2013	“Az rusu” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.94.	Rayon razisində torpaqların meliorativ və ziyyətinin yaxşılaşdırılması və suvarma-drenaj bələdiyyənin bərpası	2010-2013	Azərbaycan Meliorasiya və Su Təmiri ASC
4.3.2.95.	Rayonun kənd sahələrinin su təminatının yaxşılaşdırılması	2009-2013	Azərbaycan Meliorasiya və Su Təmiri ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması</i>			
4.3.2.96.	Rayon razisində səhiyyə müəssisələrinin təmiri, tikintisi və avadanlıqlarla təchiz olunması	2010-2013	Səhiyyə Nazirliyi

4.3.2.97.	M d niyy t obyektl rinin sashl t miri v t chizati	2011-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.98.	Rayonun idman obyektl rinin sashl t miri	2010-2011	G ncl r v dman Nazirliyi
4.3.2.99.	Rayonun m kt bl rinin sashl t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
B rd rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.100.	Pambıqçılıq, taxılçılıq, ip kçilik, heyvandarlıq v qu çuluq m hsullarının istehsalının v emalının inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.101.	Rayonda tikinti materialları (k rpic, gil, çınqıl v s.) yataqlarının axtarı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.102.	Rayon razisind yerli h miyy tli avtomobil yollarının asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.103.	h r küç l rinin asfaltla dırılması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.104.	Rayonun elektrik b k l rinin yened n qurulması v hava x tl rinin özünüda ıyan izolyasiyalı	2010-2013	“Az renerji” ASC

	naqillrl v z olunması		
4.3.2.105.	B rd h rind ictimai v inzibati binalar üçün n z rd tutulmu qazanxanaların modernl dirilm si, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpsası	2010-2013	"Az ristilik t chizat" ASC
4.3.2.106.	B rd h rinin v trafk ndl rin qaz t chizatının yax ıla dırılması, b rpsası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.107.	B rd h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2011	"Az rsu" ASC
4.3.2.108.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	"Az rsu" ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.109.	Suvarılan torpaq sah l rind qrun t sularının s viyy sinin a a ı salınması	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.110.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.2.111.	B rd h ri hüdudlarında T rt r çayında sahilb rkitm i l rinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.2.112.	Rayonun s hiyy mü ssis l rinin t miri, yenil rinin tikintisi v avadanlıqlarla t chiz olunması	2010-2013	S hiyy Nazirliyi
4.3.2.113.	B rd h rind m d niyy t obyektl rinin t miri v rayon razisind tarix-m d niyy t abid l rinin b rpsası v konservasiyası	2010-2011	M d niyy t v Turizm Nazirliyi

4.3.2.114.	Rayonda məktəblərin təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Bil suvar rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.2.115.	Pambıqçılıq, taxılçılıq, heyvandarlıq və quşçuluğun inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.2.116.	Bil suvarda gömrük terminalı və anbarlarının tikintisi	2010-2011	Dövlət Gömrük Komitəsi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.2.117.	Rayon ərazisində avtomobil yollarının təmiri, çəkilişi və asfaltla dırılması	2009-2013	Nəqliyyat Nazirliyi
4.3.2.118.	hər küçələrinin asfaltla dırılması	2009-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.119.	Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik veriliş xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə vəz olunması	2010-2013	"Az enerji" ASC
4.3.2.120.	Bil suvar həndəsəsi və sənaye müəssisələrinin qazanxanalarının modernləşdirilməsi, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpası	2010	"Az istilik təchizatı" ASC
4.3.2.121.	Rayonun yaşayış məntəqələrində ıyıq qaz kəmərlərinin dəyişdirilməsi, yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin qazla dırılması	2010-2013	Dövlət Neft şirkəti
<i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			

4.3.2.122.	Rayonun mərkəzi və kənd ATS-lərinin rekonstruksiyası	2010-2012	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.123.	Bil suvarma xətlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması	2009-2010	“Azərso” ASC
4.3.2.124.	Kəndlərin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Azərso” ASC
4.3.2.125.	Rayon ərazisində salınmış köçkün qəsəbələrində su təchizatının yaxşılaşdırılması	2010-2011	“Azərso” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.126.	Rayon ərazisində torpaqların meliorativ və zərərçəkmişlərinin yaxşılaşdırılması	2010-2012	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
4.3.2.127.	Rayon ərazisində torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.2.128.	Rayonun səhiyyə müəssisələrinin təmiri, tikintisi və abadlıqlarla təchiz olunması	2010-2013	Səhiyyə Nazirliyi
4.3.2.129.	Rayonun mədəniyyət obyektlərinin səsli təmiri və tikintisi	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.2.130.	Bil suvarma xətlərində idman-səlamət obyektlərinin tikintisi	2010-2012	Gənclər və İdman Nazirliyi
4.3.2.131.	Rayonda məktəblərin səsli təmiri, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Göyçay rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.2.132.	Meyvəçilik, taxılçılıq və heyvandarlıq məhsulları	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi

	istehsalının və emalının inkişafının dövlət klənməsinin davam etdirilməsi		
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.2.133.	Rayon razisində yerli həmiyyətli avtomobil yollarının səsli təmiri	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.2.134.	hər küçələrinin səsli təmiri	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.135.	Rayonun elektrik bələklərinin yenidən qurulması və hava elektrik verilişlərinin özünüdəriyan izolyasiyalı naqillərləvəz olunması	2010-2013	"Az renerji" ASC
4.3.2.136.	Göyçay hərəndə bir sıra ictimai binalara xidmət edən qazanxanaların modernləşdirilməsi, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpaası	2009-2011	"Az ristik təchizat" ASC
4.3.2.137.	Göyçay hərənin və rayonun kəndəyay məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması	2009-2013	Dövlət Neft şirkəti
<i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.138.	Rayonun mərkəzi və kənd ATS-lərinin müasir texnologiyaya əsasən rekonstruksiyası, yeni ATS- lərin və poçt binalarının tikintisi	2010-2013	Rabitə və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.139.	Göyçay hərənin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	"Az rsu" ASC
4.3.2.140.	Kəndlərin su təchizatının yaxşılaşdırılması	2010-2013	"Az rsu" ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.141.	Rayonun kollektor-drenaj bələkləsinin yenidən qurulması, kənsahələrinin su təminatının	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

	yax ıla dırılması		
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.2.142.	Göyçay çayında sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.2.143.	Rayonun s hiyy mü ssis l rinin t miri, tikintisi v avadanlıqlarla t chiz olunması	2010-2013	S hiyy Nazirliyi
4.3.2.144.	Rayon razisind m d niyy t obyekt l rinin t miri, tikintisi v tarix-m d niyy t abid l rinin b rpaşı	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.145.	Rayonun idman-sa lamlıq obyekt l rinin t miri, yenid n qurulması v tikintisi	2009-2011	G ncl r v dman Nazirliyi
4.3.2.146.	Rayonda m kt bl rin saslı t miri, idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
Hacıqabul rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.147.	Bitkiçilik, qu çuluq v heyvandarlıq m hsullarının istehsalının v emalının inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.148.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.149.	Rayonda yerli h miyy tli avtomobil yollarının t miri	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.150.	h r küç l rinin t miri	2010-2013	yerli icra hakimiyy ti

<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.151.	Rayonun elektrik b k l rinin yened n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	“Az renerji” ASC
4.3.2.152.	Rayonda yeni yarımstansiyanın in ası v b k y birl dirilm si	2010-2013	“Az renerji” ASC
4.3.2.153.	Hacıqabul h rinin v k nd ya ayı m nt q l rinin qaz t chizati sisteminin yened n qurulması, k nd ya ayı m ht q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.154.	Hacıqabul h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.2.155.	Rayonun q s b v k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.156.	Rayonun torpaq sah l rinin suvarılmasını t min etm k m qs dil suvarma kanallarının tikintisinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.2.157.	Rayon razisind meliorasiya-irriqasiya obyektl rind t mir, yened nqurma v tikinti i l rinin aparılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.3.2.158.	Rayon razisind yeni s hiyy mü ssis l rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.2.159.	Rayonda m d niyy t obyektl rinin t miri, yened n qurulması v tikintisi	2010-2013	M d niyy t v Turizm Nazirliyi

4.3.2.160.	Rayonun idman-sa lamliq obyektlerin tikintisi	2010-2011	G ncl r v dman Nazirliyi
4.3.2.161.	Rayonda m kt bl rin sashl t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
mi li rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.2.162.	K nd t s rrüfatı m hsullarının istehsalının v emalının inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.163.	Yerli h miyy tli avtomobil yollarının sashl t miri	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.164.	h r küç l rinin sashl t miri	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.165.	Rayonun elektrik b k l rinin yened n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	“Az renerji” ASC
4.3.2.166.	Rayonun bütün ya ayı m nt q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.167.	Rayonda yeni poçt öb si binalarının tikintisi	2009-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.2.168.	Rayonun k ndl rind EATS binalarının tikintisi	2010-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.169.	mi li h rinin su t chizatının yened n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.2.170.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC

Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.2.171.	Rayon razisind torpaqların su t minatının yax ıla dırılması m qş dil meliorasiya-irriqasiya t dbirl rinin h yata keçirilm si	2009-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
halinin t hlük sizliyi t dbirl ri			
4.3.2.172.	Rayonun razisind Araz çayının m crasının düzl ndirilm si i l rinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması			
4.3.2.173.	Rayonda yerl n s hiyy mü ssis l rinin t miri, yenil rinin tikintisi v avadanlıqlarla t chiz olunması	2010-2013	S hiyy Nazirliyi
4.3.2.174.	Rayonun m d niyy t obyekt l rinin saslı t miri, yenid n qurulması v tikintisi	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.175.	dman-sa lamlıq obyekt l rinin tikintisi	2009-2010	G ncl r v dman Nazirliyi
4.3.2.176.	Rayonda m kt bl rin saslı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil N zirliyi
Kürd mir rayonu			
S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri			
4.3.2.177.	Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, qu çuluq v dig r k nd t s rrüfatı m hsullarının istehsalının geni l ndirilm sinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri			
4.3.2.178.	Tikinti materialları (k rpic, gil, çınqıl v s.) yataqlarının axtarı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
Yol t s rrüfatı v n qliyyat t dbirl ri			

4.3.2.179.	Yerli h miyy tli avtomobil yollarının t miri, körpül rin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.180.	h r küç l rinin asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.181.	Rayon razisind yeni yarımstansiyanın tikintisi v onun b k y birl dirilm si	2010-2013	“Az renerji” ASC
4.3.2.182.	Rayonun elektrik verili i b k l rinin yened n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.2.183.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.184.	Rayonun m rk zi v k nd ATS-l rinin müasir texnologiya sasında rekonstruksiyası	2011-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.185.	Kürd mir h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.2.186.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.187.	Rayonun suvarılan torpaqlarının su t minatının v meliorativ v ziyy tinin yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.2.188.	Rayon razisind s hiyy mü ssis l rinin t miri, yenil rinin tikintisi v avadanlıqlarla t chiz olunması	2010-2012	S hiyy Nazirliyi
4.3.2.189.	Rayonda m d niyy t obyekt l rinin sashlı t miri v tikintisi	2009-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.2.190.	Rayonda idman-sa lamlıq obyekt l rinin tikintisi	2011-2013	G ncl r v dman Nazirliyi

4.3.2.191.	Rayonun məktəblərinin səsli təmiri, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2012	Təhsil Nazirliyi
Neftçala rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.2.192.	Heyvandarlıq, quşçuluq və balıqçılıq məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.2.193.	Rayonda yerləşən səhmdar cəmiyyətlərin dövlət mülkiyyətində olan sahələrinin özəlləndirilməsi tədbirlərinin həyata keçirilməsi	2009-2013	Mülkiyyət və Dövlət Komitəsi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.2.194.	Rayon ərazisində meşə zolaqlarının salınması	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.2.195.	Rayon ərazisində ölkə və yerli həmiyyətli avtomobil yollarının səsli təmiri	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.2.196.	hər daxili yolların və sənəkilərin bərpası və yenidən qurulması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.197.	Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişlərinin özünüdəriyan izolyasiyalı naqillərləvəz olunması	2010-2013	“Az enerji” ASC
4.3.2.198.	Rayonun qaz təchizatı sisteminin bərpası və yaayım təmirinin qazla dırılması	2009-2013	Dövlət Neft Şirkəti
<i>Rəbət xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.199.	Mərkəzi ATS-in rekonstruksiya olunaraq elektron	2009-2013	Rəbət və məlumat

	sistem keçirilməsi		Texnologiyaları Nazirliyi
4.3.2.200.	Rayonun yaşıllıq məntəqələrinin fiber-optik kabel telefon şəbəkəsinin qurulması	2009-2013	Rabitə və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.201.	Neftçala şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2011	“AzərSU” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.202.	Rayon ərazisində kollektorların yenidən qurulması və suvarma-drenaj şəbəkələrinin bərpası	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.2.203.	Səhiyyə müəssisələrinin təmiri, yenilərin tikintisi və avadanlıqlarla təchiz olunması	2010-2013	Səhiyyə Nazirliyi
4.3.2.204.	Rayon ərazisində mədəniyyət obyektlərinin səsli təmiri, yenidən qurulması və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.2.205.	Rayon ərazisində idman obyektinin tikilməsi	2011-2013	Gənclər və idman Nazirliyi
4.3.2.206.	Rayonda məktəblərin səsli təmiri, lavabı və otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2012	Təhsil Nazirliyi
Saath rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.2.207.	Pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsinin dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.2.208.	Rayonda tikinti materialları yataqlarının axtarışı və	2010-2012	Ekologiya və Təbii Sərvətlər

	ki fiyyat ilrinin aparılması		Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.209.	Rayon razisind yerli h miyy tli avtomobil yollarının t miri v yenid n qurulması, yeni körpül rin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.2.210.	h r küç l rinin asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.2.211.	Rayonun elektrik b k l rinin yenid n qurulması v yarımstansiyaların yenid n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.2.212.	Saatlı h rdaxili yeni qaz k m rl rinin ç kilm si, rayonun k nd ya ayı m nt q l rinin qaz t minatının b rpaası	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.213.	Rayonun m rk zi v k nd ATS-1 rinin rekonstruksiyası	2010-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.214.	Saatlı h rinin su t chizatının yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.2.215.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.216.	Rayonun torpaqlarının su t minatının yax ıla dırılması üçün meliorasiya-irriqasiya t dbirl rinin h yata keçirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.2.217.	Rayonun s hiyy mü ssis l rinin t miri, yenil rinin tikintisi v müvafiq avadanlıqlarla	2010-2013	S hiyy Nazirliyi

	t chiz olunması		
4.3.2.218.	M d niyy t obyekt l rinin t miri v tikintisi	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.219.	dman-sa lamlıq obyekt l rinin tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.2.220.	Rayonda t hsil mü ssis l rinin sashı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Sabirabad rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.2.2.221.	K nd t s rrüfatı m hsullarının istehsalı v emalının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.2.222.	Rayonda gil, tikinti qumları v sair tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.2.223.	Rayon razisind rayonlararası, yerli h miyy tli v k ndl rarası yolların t miri v yenid n qurulması	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.224.	Rayonun elektrik enerjisi t chizati b k sinin yenid n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.2.225.	Sabirabad h rinin v rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpası v qaz k m rl rinin yenid n qurulması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			

4.3.2.226.	Rayonun kənd yaşayış məntəqələrində ATS-lərin EATS-lərlə əvəzlənməsi və yeni elektron ATS-lərin quraşdırılması	2010-2013	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.227.	Sabirabad şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	“AzərSU” ASC
4.3.2.228.	Kəndlərin su təchizatının yaxşılaşdırılması	2010-2013	“AzərSU” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.229.	Rayonda suvarma-drenaj bələdiyyələrinin bərpası	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
4.3.2.230.	Əkin sahələrinin su təminatının yaxşılaşdırılması	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması</i>			
4.3.2.231.	Rayonun səhiyyə müəssisələrinin təmiri, yenilərinin tikintisi və avadanlıqlarla təchiz olunması	2010-2013	Səhiyyə Nazirliyi
4.3.2.232.	Rayonun mədəniyyət obyektlərinin səsli təmiri və yenilərinin tikintisi	2009-2012	Mədəniyyət və Turizm Nazirliyi
4.3.2.233.	Rayonun idman-səlamət obyektlərinin yenidən qurulması və tikintisi	2011-2013	Gənclər və İdman Nazirliyi
4.3.2.234.	Rayonda məktəblərin səsli təmiri, idman zalının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2012	Təhsil Nazirliyi
Salyan rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			

4.3.2.235.	Pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq və quçulu un inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.2.236.	Rayonda gil, tikinti qumları və s. tikinti materialları yataqlarının axtarılması və kfiyyətli rinin aparılması	2011-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.2.237.	Rayon razisində kəndlərə yolların asfaltla dırılması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.2.238.	hər yollarının asfaltla dırılması	2009-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.239.	Rayonun elektrik bəklərinin yenidən qurulması və hava elektrik verilişlərinin özünüdəriyan izolyasiyalı naqillərləvəz olunması	2010-2013	"Az renerji" ASC
4.3.2.240.	Salyan hərəndə mövcud olan qazanxanaların modernləşdirilməsi, yenilərinin qura dırılması, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpası	2009-2011	"Az ristik təchizat" ASC
4.3.2.241.	Salyan hərənin və rayonun kəndə ayı mənə qəllərinin qaz təchizatının bərpası, yaxşılaşdırılması və qazla dırılması	2009-2013	Dövlət Neft İrəti
<i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.242.	Salyan Telekommunikasiya Qovəsinin səsli tənəmi və rekonstruksiyası, kənd poçt öb ləri üçün yeni binaların tikintisi	2009-2013	Rabitə və nformasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.243.	Salyan hərənin su təchizatının və kanalizasiya	2009-2011	"Az rsu" ASC

	sisteminin yenid n qurulması		
4.3.2.244.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.2.245.	Rayon razisind torpaq sah l rinin su t minatının v meliorativ v ziyy tinin yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri			
4.3.2.246.	Yetkinlik ya ına çatmayan kims siz u aqlar üçün ixtisasla dırılmı mü ssis l rin tikintisi	2011	m k v halinin Sosial Müdafi si Nazirliyi
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması			
4.3.2.247.	Rayonun s hiyy mü ssis l rinin t miri, yenil rinin tikintisi v avadanlıqlarla t chiz edilm si	2010-2013	S hiyy Nazirliyi
4.3.2.248.	M d niyy t obyekt l rinin sash t miri, b rpaşı, yenid n qurulması v tikintisi	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.2.249.	Rayon idman-sa lamlıq obyekt l rinin sash t miri	2010-2011	G ncl r v dman Nazirliyi
4.3.2.250.	Rayonda m kt bl rin sash t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Ucar rayonu			
S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri			
4.3.2.251.	Pambıqçılıq, taxılçılıq, ip kçilik v heyvandarlı ın inki afinın d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
Yol t s rrüfatı v n qliyyat t dbirl ri			
4.3.2.252.	Rayonun k ndl rarası yollarının asfaltlanması v Ucar h ri razisind n keç n d mir yol x ttinin üz rind n körpünün v ya yeraltı keçidin tikintisi	2010-2013	N qliyyat Nazirliyi

4.3.2.253.	h rdaxili yolların asfaltla dırılması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.2.254.	Rayonun elektrik b k l rinin yened n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.2.255.	h rin ictimai binalarına xidm t göst r n qazanxanaların modernl dırılm si, m h ll daxili v binadaxili istilik sisteml rinin b rpsası	2010-2011	"Az ristilikt chizat" ASC
4.3.2.256.	Rayonun qaz k m rl ri sisteminin yened n qurulması, k ndl rin qaz t minatının b rpsası v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.257.	Rayonun m rk zi ATS-nin rekonstruksiyası	2009-2010	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.2.258.	Rayonun telefon rabit si sisteminin elektronla dırılması	2009-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.2.259.	Ucar h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.2.260.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.2.261.	Rayonun torpaqlarının meliorativ v ziyy tinin yax ıla dırılması v suvarma-drenaj b k sinin b rpsası	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrufatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.2.262.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin	2010-2013	S hiyy Nazirliyi

	tikintisi		
4.3.2.263.	Rayonun mədəniyyət obyektlərinin səsli təmiri	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.2.264.	Rayonda idman-səlamət obyektlərinin yenidən qurulması və tikintisi	2010-2011	Gənclər və İdman Nazirliyi
4.3.2.265.	Rayonun məktəblərinin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2012	Təhsil Nazirliyi
Zərəb rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.2.266.	Pambıqçılıq, taxılçılıq, ip kəçilik və heyvandarlığın inkişafının dəstəklənməsinin davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.2.267.	Rayonlararası və kəndlərarası yolların bərpası və inkişafı	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.2.268.	hər yollarının asfaltla dırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.2.269.	Rayonun elektrik bələklərinin yenidən qurulması	2010-2013	“Az enerji” ASC
4.3.2.270.	Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması və kəndlərin qazla dırılması	2010-2013	Dövlət Neft şirkəti
<i>Rəhbərlik xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.271.	Telekommunikasiya qovşağının mərkəzi ATS-nin və kənd ATS-lərinin fiber-optik kabel qoşulması, kənd ATS-lərinin EATS-lərlə vaxt olunması	2010-2013	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi

4.3.2.272.	Rayonun mərkəzi ATS-nin rekonstruksiyası və kənd rəhbərliyi üçün binaların tikintisi	2009-2010	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.2.273.	Zərdab rayonunun su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması	2009-2010	“AzərSU” ASC
4.3.2.274.	Kənd rayonunun su təchizatının yaxşılaşdırılması	2010-2013	“AzərSU” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.2.275.	Suvarma-drenaj bələdiyyələrinin bərpası	2009-2010	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması</i>			
4.3.2.276.	Rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi	2010-2013	Səhiyyə Nazirliyi
4.3.2.277.	Zərdab rayonunda idman-səlamət obyektlərinin sənədləşdirilməsi və yenilərinin tikintisi	2011-2012	Gənclər və İdman Nazirliyi
4.3.2.278.	Zərdab rayonunda məktəblərin sənədləşdirilməsi, idman zallarının və yeni məktəb binalarının tikintisi	2010-2011	Təhsil Nazirliyi
4.3.3. Dağlıq irvan iqtisadi rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.3.1.	Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.3.2.	Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.3.3.	Sənaye, kənd təsərrüfatı və məişət tullantularından bio maddələrin istehsalı və təbii qüvvə müasir texnologiyaların iştirakı ilə təbii	2010-2013	Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

4.3.3.4.	qıtsadi rayon üzrə toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2010-2013	“Az renerji” ASC
<i>Mnzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.3.3.5.	Məskunlaşdırılmanın, təbii tədvin istifadəsinin və məhsuldar qüvvələrin razı təkilinin regional planlaşdırma sxeminin icrasını təmin etməsi	2012-2013	Dövlət təhlükəsizlik və Arxitektura Komitəsi
4.3.3.6.	Qarabağ müharibəsi illərinin və hidrotəsərrüfatının mənzil təsərrüfatının yaxşılaşdırılması	2009-2013	Mərkəzi Halinin Sosial Müdafiəsi Nazirliyi
A su rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.3.7.	Pambıqçılıq və taxılçılığın inkişafının dəstəklənməsinin davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.3.8.	Rayon baytarlıq idarəsinin tikintisi və avadanlıqlarla təchiz edilməsi	2010-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.3.9.	Rayonda tikinti materialları (gil, qum, miar daşları və s.) yataqlarının axtarılması və kəfiyyətini artırma işinin aparılması	2011-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.3.10.	Rayon mərkəzini kəndlərə birləşdirən yolların asfaltlaşdırılması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.3.11	A su həndəsəsinin yeni salınan küçələrin asfaltlaşdırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			

4.3.3.12.	Rayonun elektrik b k l rinin yened n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.3.13.	A su h rinin t hsil v s hiyy mü ssis l rinin istilik t chizatı sisteminin sashı t miri v tikintisi	2009-2010	"Az ristilikt chizat" ASC
4.3.3.14.	A su h rinin ya ayı massivl rinin qaz t chizatının yax ıla dırılması v rayonun k nd ya ayı m nt q l rinin qaz t minatının b rpassı v yened n qurulması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.3.15.	Rayonun m rk zi v k nd ATS-l rinin rekonstruksiyası	2010-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.3.16.	Televiziya v radio proqramlarının yayım keyfiyy tinin yüks ldilm si	2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.3.17.	A su h rinin su t chizatının yened n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.3.18.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.3.19.	Rayonda meliorasiya-irriqasiya i l rinin h yata keçirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.3.20.	A suçayda sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.3.21.	S hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.3.22.	Rayon razisind m d niyy t obyekt l rinin tikintisi v tarix-m d niyy t abid l rinin b rpassı i l rinin	2010-2013	M d niyy t v Turizm Nazirliyi

	yerin yetirilməsi		
4.3.3.23.	A su h rind idman-salamlıq obyektlərinin tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.3.24.	Rayonda məktəblərin səsli təmiri, lav sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
smayılı rayonu			
<i>S naye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.3.25.	Heyvandarlıq, quşçuluq, arıçılıq, meyvəçilik, üzümçülük və rabçılığın inkişafının təstiklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.3.26.	Qədim misgərlik məmulatlarının və digər xalq sənətkarlığı məhsullarının istehsalının təstiklənməsi	2009-2013	Mədəniyyət və Turizm Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.3.27.	Rayon razisində avtomobil yollarının yenidən qurulması, yerli həmiyyətli yolların səsli təmiri və yeni körpülərin tikintisi	2009-2013	Nəqliyyat Nazirliyi
4.3.3.28.	hərin küçələrinin yenidən qurulması və asfaltla dırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.3.29.	Rayonun elektrik bələklərinin yenidən qurulması	2010-2013	"Az renerji" ASC
4.3.3.30.	smayılı hərinin bir sıra ictimai binalarının istilik təchizatı sisteminin bərpası və yenidən qurulması	2009-2010	"Az ristilik təchizat" ASC
4.3.3.31.	smayılı hərinin və rayonun ya ayı məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması	2009-2013	Dövlət Neft şirkəti

<i>Rabit xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.3.32.	Televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi	2010	Rabit və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.3.33.	smayillıqların su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	“Azərso” ASC
4.3.3.34.	Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Azərso” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.3.35.	Rayonun kənd sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>həlinin təhlükəsizliyi tədbirləri</i>			
4.3.3.36.	Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.3.3.37.	İllər üçün bərpa mərkəzinin tikintisi və müvafiq əvəzləmə təchizatı	2010-2012	Mənzil və sosial təchizatı Nazirliyi
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.3.38.	Rayonun səhiyyə müəssisələrinin təmiri, əvəzləmə təchizatı və yenilərinin tikintisi	2009-2013	Səhiyyə Nazirliyi
4.3.3.39.	Rayon ərazisində mədəniyyət obyektlərinin sənədləşdirilməsi, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.3.40.	Rayonda idman-səlamət obyektlərinin tikintisi	2009-2013	Gənclər və idman Nazirliyi
4.3.3.41.	Rayonda məktəblərin sənədləşdirilməsi, idman və akt zalının, lavab otaqlarının və yeni təhsil müəssisələrinin tikintisi	2009-2013	Təhsil Nazirliyi

Qobustan rayonu

S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri

4.3.3.42.	Taxılçılıq, heyvandarlıq v qu çulu un inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.3.43.	Rayonda aqroservis xidm tl rinin v yeni texnikalarla t chizatın yax ıla dırılması	2010-2013	K nd T s rrüfatı Nazirliyi, “Aqrolizing” ASC

Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri

4.3.3.44.	Yerli tikinti materialları yataqlarının k fiyyatı	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
-----------	---	-----------	---------------------------------------

Yol t s rrüfatı v n qliyyat t dbirl ri

4.3.3.45.	Yerli h miyy tli avtomobil yollarının t miri v yenid n qurulması	2010-2013	N qliyyat Nazirliyi
4.3.3.46.	h rdaxili küç l rin t miri v yenid n qurulması	2010-2013	yerli icra hakimiyy ti

Elektrik enerjisi, istilik v qaz t chizatı

4.3.3.47.	halinin elektrik enerjisi t minatının yax ıla dırılması m qs dil yenid nqurma i l rinin aparılması	2010-2012	“Az renerji” ASC
4.3.3.48.	Rayon razisind hava elektrik verili i x tl rinin yenid n qurulması	2010-2011	“Az renerji” ASC
4.3.3.49.	Rayonun k nd ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti

Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri

4.3.3.50.	Qobustan h rinin su t chizatı v kanalizasiya sisteminin yenid n qurulması	2009-2011	“Az rsu” ASC
4.3.3.51.	Rayonun ya ayı m nt q l rinin su t chizatının	2010-2013	“Az rsu” ASC

	yax ıla dırılması		
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.3.3.52.	Rayonda s hiyy obyektl rinin tikintisi	2011-2013	S hiyy Nazirliyi
4.3.3.53.	Qobustan h rind yeni m d niyy t obyektinin tikintisi v rayon razisind tarix-m d niyy t abid l rinin b rpsası	2010-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.3.54.	Rayonda idman obyektl rinin tikintisi	2009-2011	G ncl r v dman Nazirliyi
4.3.3.55.	Rayonda m kt bl rin sash t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2012	T hsil Nazirliyi
amaxı rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.3.56.	Taxılçılıq, üzümçülük, rabçılıq, arıçılıq, heyvandarlıq v qu çulu un inki afının d st kl nm sinin davam etdirilm si	2010-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.3.57.	K nd halisinin aqroservis xidm tl rin olan t labatının öd nilm sinin yax ıla dırılması	2010-2012	K nd T s rrüfatı Nazirliyi, "Aqrolizing" ASC
4.3.3.58.	S naye istehsalı sah l rinin geni l ndirilm sinin d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.3.59.	Rayonda tikinti materialları axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.3.60.	amaxı h rinin küç l rin asfalt-beton örtüyünün salınması	2009-2013	yerli icra hakimiyy ti
4.3.3.61.	Rayon razisind k ndl rarası yolların sash t miri	2010-2013	N qliyyat Nazirliyi

	v asfaltlanması		
Elektrik enerjisi, istilik v qaz t chizati			
4.3.3.62.	Rayonun elektrik b k l rinin v mövcud yarımstansiyaların yenido n qurulması	2009-2013	“Az renerji” ASC
4.3.3.63.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının b rpaası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri			
4.3.3.64.	amaxı h rinin su t chizatının v kanalizasiya sisteminin yenido n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.3.65.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2009-2013	“Az rsu” ASC
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenido n qurulması			
4.3.3.66.	amaxı rayonunda yeni s hiyy mü ssis l rinin tikintisi	2009-2013	S hiyy Nazirliyi
4.3.3.67.	amaxı rayonunda m d niyy t obyekt l rinin sashı t miri, tarix-m d niyy t abid l rinin b rpaası v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.3.68.	amaxı ryonunda idman-sa lamlıq obyekt l rinin sashı t miri v tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.3.69.	amaxı rayonunda m kt bl rin sashı t miri, idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
4.3.4. G nc -Qazax iqtisadi rayonu			
S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri			
4.3.4.1.	Heyvandarlıq, qu çuluq, taxılçılıq, üzümçülük v dig r k nd t s rrüfatı sah l rinin inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi

4.3.4.2.	S naye istehsalı sah l rinin geni l ndirilm sinin d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.4.3.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.4.4.	Regionda ölk h miyy tli avtomobil yollarının sash t miri, yenido n qurulması v tikintisi	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.4.5.	G nc -Qazax iqtisadi rayonu üzr toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2010-2013	“Az renerji” ASC
4.3.4.6.	Yeni yarımstansiyanın in ası, yüks kg rginlikli elektrik verili i x tl rin birl dirilm si v yeni hava x tl rinin tikintisi	2009	“Az renerji” ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.4.7.	M skunla manın, t bi td n istifad nin v m hsuldar qüvv l rin razi t kilinin regional planla dırma sxeminin i l nm si	2010-2012	Dövl t h rsalma v Arxitektura Komit si
4.3.4.8.	Qaraba müharib si lill rinin v hid ail l rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	m k v halinin Sosial Müdafi si Nazirliyi
G nc h ri			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.4.9.	Ma ınqayırma, metallurgiya, cihazqayırma, yüngül v yeyinti s naye sah l rinin inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi, qtisadi nki af Nazirliyi

4.3.4.10.	Kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi	2011-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.4.11.	hər daxili və məhəllə daxili yolların və mövcud körpülərin səsli təmiri	2009-2013	yerli icra hakimiyyəti
4.3.4.12.	hər rəzisdə yeni avtomobil körpülərinin inşası	2010-2012	Nəqliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.4.13.	hər yəylə rəzilərin elektrik bəklərinin yenidən qurulması	2009-2013	"Az renerji" ASC
4.3.4.14.	hər sənaye müəssisələrinin mövcud qazanxanalarının modernləşdirilməsi, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpası	2009-2011	"Az ristik təchizat" ASC
4.3.4.15.	hər qaz təminatının yaxşılaşdırılması və yeni yəylə massivlərinin qazla dırılması	2009-2012	Dövlət Neft İrkiti
<i>Rabit xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.16.	hər də müasir rabitə bəkləsinin yaradılması	2010-2011	Rabit və informasiya Texnologiyaları Nazirliyi
4.3.4.17.	Televiziya proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi	2010	Rabit və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.18.	hər su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2011	"Az rsu" ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.4.19.	Gənc çay çayının sahilboyunun və məcrasının yenidən qurulması işlərinin davam etdirilməsi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.3.4.20.	Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün	2010-2012	mərkəz halinin Sosial

	ixtisaslaşdırılmış müəssisələrin yaradılması		Müdafiə Nazirliyi
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.4.21.	hər hansı səhiyyə müəssisələrinin təmiri, abadlıq və inventarlarla təchiz olunması	2010--2013	Səhiyyə Nazirliyi
4.3.4.22.	hər hansı mədəniyyət obyektlərinin və abidələrinin səsli təmiri, yenidən qurulması, bərpa və tikintisi	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.4.23.	idman-səlamət obyektlərinin təmiri və tikintisi	2010-2013	Gənclər və idman Nazirliyi
4.3.4.24.	Təhsil müəssisələrinin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2012	Təhsil Nazirliyi
Naftalan sahəsi			
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.4.25.	hər hansı elektrik bələklərinin yenidən qurulması və elektrik veriliş xətlərinin özünüdəriyan izolyasiyalı naqillərləvəz olunması	2010-2013	"Azər enerji" ASC
4.3.4.26.	hər hansı məktəblər və ya ayı binaları üçün yeni qazanxanaların tikintisi, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpa	2009-2013	"Azər istilik təchizatı" ASC
4.3.4.27.	hər hansı və yeni salınmış ya ayı massivinin qaz təchizatının yaxşılaşdırılması	2010-2011	Dövlət Neft şirkəti
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.28.	hər hansı su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2011	"Azər su" ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.4.29.	hər hansı səhiyyə-kurort müəssisələrinin təmiri, abadlıqlarla təchiz olunması və yenilərinin tikintisi	2010-2012	Səhiyyə Nazirliyi

4.3.4.30.	M d niyy t obyekt l rinin t miri, yened n qurulması v tikintisi	2011-2012	M d niyy t v Turizm Nazirliyi
A stafa rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.4.31.	Bitkiçilik, üzümçülük, arıçılıq v heyvandarlı ın inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.4.32.	S naye istehsalı sah l rinin geni l ndirilm sinin d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi
4.3.4.33.	Rayonun baytarlıq idar sinin tikintisi v avadanlıqlarla t chizatı	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.4.34.	Tovuz Gömrük dar sinin yeni gömrük s rh d-keçid m nt q l rinin tikintisi	2010	Dövl t Gömrük Komit si
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.4.35.	Rayon razisind yerli h miyy tli avtomobil yollarına asfalt örtüyünün salınması	2010–2013	N qliyyat Nazirliyi
4.3.4.36.	A stafa h rind küç l rin asfalt örtüyünün yened n salınması	2010–2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.4.37.	Rayon razisind yeni yarımstansiyaların in ası v onların b k y birl dirilm si	2010-2013	“Az renerji” ASC
4.3.4.38.	Rayonun elektrik b k l rinin yened n qurulması v elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2009-2013	“Az renerji” ASC
4.3.4.39.	A stafa h rind s hiyy mü ssis l rinin, lil v hid ail l ri üçün tikilm i binanın istilik t chizatı sisteminin b rpa s ı	2009-2010	"Az ristilikt chizat" ASC

4.3.4.40.	Ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması v yeni ya ayı massivl rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.41.	Televiziya proqramlarının yayım keyfiyy tinin yüks ldilm si	2010	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.42.	A stafa h rinin su t chizatının yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.4.43.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.4.44.	Rayonun razisind meliorasiya v irriqasiya i l rinin h yata keçirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.4.45.	Rayon razisind Kür v A stafa çaylarında mühafiz b ndl rinin tikintisinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.4.46.	Rayon razisinin partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.4.47.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.4.48.	Rayon razisind yeni m d niyy t obyekt l rinin in ası v tarix-m d niyy t abid l rinin b rpaası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.4.49.	Rayonda yeni idman-sa lamlıq obyekt l rinin tikintisi	2010-2013	G ncl r v dman Nazirliyi

4.3.4.50.	Rayonda məktəblərin təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
Daşkəsən rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.4.51.	Daşkəsən sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin və yeni müəssisələrin yaradılmasının dəstəklənməsi	2009-2013	Sənaye və Energetika Nazirliyi
4.3.4.52.	Bitkiçilik, heyvandarlıq və arıçılıq sahələrinin inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.4.53.	Rayonda yerli həmiyyətli yolların təmiri	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.4.54.	Daşkəsən şəhərində küçələrin asfalt örtüyünün yenidən salınması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.4.55.	Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və elektrik veriliş xətlərinin özünüdərişən izolyasiyalı naqillərləvəzləndirilməsi	2010-2013	"Az renerji" ASC
4.3.4.56.	Daşkəsən şəhərində mövcud olan qazanxanaların modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllə daxili və binadaxili istilik sistemlərinin bərpası	2009-2013	"Az istilik təchizatı" ASC
4.3.4.57.	Rayonun kəndlərinin qazla təchiz edilməsi	2009-2013	Dövlət Neft şirkəti
<i>Rəqib xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.58.	Rayonun kənd poçt öbektələri üçün yeni binaların tikintisi və radio proqramlarının yayımı	2009-2012	Rəqib və məlumat Texnologiyaları Nazirliyi

	keyfiyyətə yüksəldilmiş si məqsədlə rayon RTYS-də güclü FM vericilərin qura dırılması		
4.3.4.59.	Rayonun kənd rində ATS-lərin EATS-lərlə vətəz edilməsi	2010-2012	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.60.	Dəkənçilərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	"Azərso" ASC
4.3.4.61.	Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması	2010-2013	"Azərso" ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması</i>			
4.3.4.62.	Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi	2009-2013	Səhiyyə Nazirliyi
4.3.4.63.	Rayonun mədəniyyət obyektlərinin təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpaası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.4.64.	Rayonda idman-səlamət obyektlərinin tikintisi	2009-2013	Gənclər və İdman Nazirliyi
4.3.4.65.	Rayonda məktəblərin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
G d b y rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.4.66.	Heyvandarlıq, arıçılıq və kartofçuluğun inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.4.67.	Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsi	2010-2013	Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			

4.3.4.68.	Rayonda yerli h miyy tli çınqıl v asfalt örtüklü avtomobil yollarının t miri v tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.4.69.	Yerli h miyy tli yollarda yerl n körpül rin saslı t miri v yeni körpül rin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.4.70.	G d b y h rind küç v avtomobil yollarına asfalt örtüyünün salınması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.4.71.	Rayonun elektrik b k l rinin yened n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2009-2013	“Az renerji” ASC
4.3.4.72.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.73.	Rayonun k ndl rind ATS-l rin yeni EATS-l rl v z edilm si, telefonla dırılmamı k ndl rd yeni EATS-l rin qura dırılması	2009-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyy ti
4.3.4.74.	Rayonun m rk zi v k nd ATS-l rinin rekonstruksiyası v poçt öb l ri üçün yeni binaların tikintisi	2010-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.75.	G d b y h rinin su t chizatının yened nqurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.4.76.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.4.77.	Rayonda sel sularından mühafiz t dbirl rinin	2010-2011	Az rbaycan Meliorasiya v

	h yata keçirilməsi		Su Təsərrüfatı ASC
4.3.4.78.	Hərbi məliyyatların aparılması razilərin minalardan və partlamamı hərbi sursatlardan təmizlənməsi	2010-2013	razilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inası və yenidənqurulması</i>			
4.3.4.79.	Rayonda səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi	2011-2012	Səhiyyə Nazirliyi
4.3.4.80.	Mədəniyyət obyektlərinin təmiri, tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.4.81.	Rayonda məktəblərin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi, Maliyyə Nazirliyi
Goranboy rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.4.82.	Kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsinin dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.4.83.	Rayonda filiz yataqlarının axtarışı, miqarada, həmçinin sement xammalı və tikinti qumları yataqlarının axtarışı və kəfiyyətliyinə aparılması	2010–2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.4.84.	Rayon razisində magistral yollardan keçən dəniz və kənd rəsəyollarının asfalt örtüklə yenidən salınması	2010-2013	Nəqliyyat Nazirliyi

4.3.4.85.	Goranboy v D lim mm dli h rl rind küç l rin asphalt örtükl yenid n salınması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.4.86.	Rayonun elektrik b k l rinin yenid n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	“Az renerji” ASC
4.3.4.87.	Rayonun k ndl rinin qaz t chizatının b rpaası, yenid n qurulması v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.88.	Goranboy h rinin su t chizatının yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.4.89.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.4.90.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması m qs dil müvafiq i l rin yerin yetirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrufatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.4.91.	H rbi m liyyatlar aparılmı razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.4.92.	S hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.4.93.	Rayon razisind m d niyy t obyekt l rinin sashı t miri v tikintisi, tarix-m d niyy t abid l rinin b rpaası	2010-2013	M d niyy t v Turizm Nazirliyi

4.3.4.94.	Rayonda təhsil müəssisələrinin səsli təmiri, məktəblər üçün idman zallarının, lavabı sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Göygöl rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.4.95.	Üzümçülük, rabçılıq və heyvandarlığın inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.4.96.	Rayonda tikinti materialları yataqlarının axtarışı və kəfiyyətli tədarükünün aparılması	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.4.97.	Rayon ərazisində magistral yollardan keçən və keçməyən yolların asfalt örtüklü yenidən salınması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.4.98.	Göygöl ərazidə daxili yolların asfalt-beton və çınqıl örtük hissələrinin səsli təmiri	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.4.99.	Rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik veriliş xətlərinin özünüdərişən izolyasiyalı naqillərlə vəzənlənməsi	2010-2013	“Azər enerji” ASC
4.3.4.100.	Rayonun yağı məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazla dırılması	2010-2013	Dövlət Neft şirkəti
<i>Rəhbərlik xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.4.101.	Göygöl ərazidə və rayonun digər yerlərində məntəqələrdə rabitə xidmətlərinin	2009-2013	Rəhbərlik və informasiya Texnologiyaları Nazirliyi

	yax ıla dırılması		
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.102.	Göygöl h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.4.103.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.4.104.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması m qs dil müvafiq i l rin h yata keçirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.4.105.	H rbi m liyyatlar aparılmı razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.3.4.106.	S hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2011-2013	S hiyy Nazirliyi
4.3.4.107.	Rayonda m d niyy t obyekt l rinin t miri, tikintisi v tarix-m d niyy t abid l rinin b rpsası	2009-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.4.108.	Rayonda yeni idman-sa lamlıq obyekt l rinin tikintisi	2011-2013	G ncl r v dman Nazirliyi
4.3.4.109.	Rayonun t hsil mü ssis l rinin saslı t miri, m kt bl r üçün idman zallarının, qazanxanaların, lav sinif otaqlarının tikintisi v yeni t hsil mü ssis l rinin in ası	2009-2013	T hsil Nazirliyi
Qazax rayonu			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.4.110.	Taxılçılıq, üzümçülük, heyvandarlıq v meyv - t r v z m hsullarının istehsalının v emalının geni l ndirilm sinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.4.111.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyatı i l rinin aparılması	2011–2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.4.112.	Rayon m rk zi il k ndl ri birl dir n v k ndl rarası avtomobil yollarının asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.4.113.	h rdaxili yolların asfaltla dırılması, rayonun ya ayı m nt q l rind yolların i qlandırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.4.114.	stehlakçıların etibarlı elektrik t chizati üçün rayonun elektrik b k sind yened nqurma i l rinin aparılması, hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	“Az renerji” ASC
4.3.4.115.	Qazax h rind s hiyy v t hsil mü ssis l rinin istilik t chizati sisteminin b rpası	2009-2010	"Az ristilikt chizat" ASC
4.3.4.116.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpası v yeni salınmı ya ayı massivl rinin qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.117.	Qazax h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.4.118.	Rayonun k ndl rinin su t chizatının	2010-2013	“Az rsu” ASC

	yax ıla dırılması		
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.4.119.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
halinin t hlük sizliyi t dbirl ri			
4.3.4.120.	Rayonun qaçqın v m cburi köçkün l r ya ayan m nt q l rinin A stafaçay çayının sel sularından mühafiz si t dbirl rinin davam etdirilm si	2009-2011	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.4.121.	Xram v Kür çaylarının Qazax rayonunun k ndl ri razisind ki hiss l rind sahilb rkitm i l rinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.4.122.	H rbi m liyyatlar aparılmı razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri			
4.3.4.123.	Qaçqın v m cburi köçkün l rin m skunla dı ı ictimai binaların v onlar üçün salınmı q s b d ki ya ayı evl rinin t miri	2010-2013	Qaçqınların v M cburi Köçkün l rin l ri üzr Dövl t Komit si
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması			
4.3.4.124.	S hiyy obyekt l rinin t miri, avadanlıqlarla t chiz olunması v yeni s hiyy obyekt l rinin tikintisi	2009-2013	S hiyy Nazirliyi
4.3.4.125.	Rayonun m d niyy t obyekt l rinin t miri, yenid n qurulması, tarix-m d niyy t abid l rinin b rpaası v konservasiyası	2009-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.4.126.	Rayonda idman-sa lamlıq obyekt l rinin t miri, avadanlıqlarla t chizatı v yenil rinin tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.4.127.	Rayonda m kt bl rin sashı t miri v yeni m kt b	2010-2013	T hsil Nazirliyi

	binalarının tikintisi		
Samux rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.4.128.	Taxılçılıq, üzümçülük, heyvandarlıq v meyv - t r v z m hsullarının istehsalının geni l ndirilm sinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.4.129.	Samux h ri küç l rinin asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
4.3.4.130.	Rayonda k ndl rarası avtomobil yollarının sashı t miri	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.4.131.	Rayonda yeni yarımstansiyaların in ası v b k y birl dirilm si	2010-2012	“Az renerji” ASC
4.3.4.132.	Rayonun elektrik b k l rinin yened n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	“Az renerji” ASC
4.3.4.133.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.4.134.	Samux h rinin su t chizatı sisteminin yened n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.4.135.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.4.136.	Rayonun razisind meliorasiya-irriqasiya i l rinin	2009-2013	Az rbaycan Meliorasiya v

	h yata keçirilməsi		Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.4.137.	Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi	2010-2013	Səhiyyə Nazirliyi
4.3.4.138.	Rayonun mədəniyyət obyektlərinin səsli təmiri	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.4.139.	Rayonda məktəblərin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2012	Təhsil Nazirliyi
mkir rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.4.140.	Üzümçülük, rabçılıq, taxılçılıq, tər və zəçilik və heyvandarlığın inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.4.141.	Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin dəstəklənməsi	2009-2013	Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.4.142.	Rayonda tikinti materialları yataqlarının axtarışı və kəfiyyəti ilərinin aparılması	2011–2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.4.143.	Rayon razisində kəndlərarası avtomobil yollarının asfaltla dırılması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.4.144.	mkir hərəlinin küçələrinin asfaltla dırılması	2009-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.4.145.	Rayonun elektrik bələlərinin yenidənqurulması	2010-2013	“Az renerji” ASC

4.3.4.146.	m k i r h r i n d s h i y y m ü s s i s l r i n i n i s t i l i k t c h i z a t ı s i s t e m l r i n i n b r p a s ı	2011-2012	"Az ristilik t chizat" ASC
4.3.4.147.	Rayonun ya ayı m n t q l r i n i n q a z t c h i z a t ı n ı n y a x ı l a d ı r ı l m a s ı, b r p a s ı v q a z l a d ı r ı l m a s ı	2009-2012	Dövl t Neft ı r k t i
<i>Rabit xidm tl rinin yax ı l a d ı r ı l m a s ı t d b i r l r i</i>			
4.3.4.148.	Rayonun m r k z i v k n d A T S - l r i n i n m ü a s i r t e x n o l o g i y a s a s ı n d a r e k o n s t r u k s i y a s ı	2010-2011	Rabit v n f o r m a s i y a T e x n o l o g i y a l a r ı N a z i r l i y i
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ı l a d ı r ı l m a s ı t d b i r l r i</i>			
4.3.4.149.	m k i r h r i n i n s u t c h i z a t ı n ı n v k a n a l i z a s i y a s i s t e m i n i n y e n i d n q u r u l m a s ı	2009-2010	"Az rsu" ASC
4.3.4.150.	Rayonun ya ayı m n t q l r i n i n s u t c h i z a t ı n ı n y a x ı l a d ı r ı l m a s ı	2010-2013	"Az rsu" ASC
<i>Meliorasiya v irriqasiya t d b i r l r i</i>			
4.3.4.151.	Rayonun k i n s a h l r i n i n s u t m i n a t ı n ı n y a x ı l a d ı r ı l m a s ı m q s d i l s u b a r t e z i a n q u y u l a r ı n ı n q a z ı l m a s ı	2010-2013	Az r b a y c a n M e l i o r a s i y a v S u T s r r ü f a t ı A S C
4.3.4.152.	Suvarılan torpaq sah l r i n d q r u n t s u l a r ı n ı n s v i y y s i n i n a a ı s a l ı n m a s ı t d b i r l r i	2010-2013	Az r b a y c a n M e l i o r a s i y a v S u T s r r ü f a t ı A S C
<i>S h i y y , m d n i y y t , i d m a n v t h s i l m ü s s i s l r i n i n i n a s ı v y e n i d n q u r u l m a s ı</i>			
4.3.4.153.	Rayonun s h i y y m ü s s i s l r i n i n t m i r i, a v a d a n l ı q l a r l a t c h i z o l u n m a s ı v y e n i l r i n i n t i k i n t i s i	2010-2013	S h i y y N a z i r l i y i
4.3.4.154.	Rayonda tarix-m d n i y y t a b i d l r i n i n b r p a s ı v k o n s e r v a s i y a s ı	2010-2013	M d n i y y t v T u r i z m N a z i r l i y i
4.3.4.155.	Rayonda idman obyektinin tikintisi	2009-2010	G n c l r v d m a n N a z i r l i y i
4.3.4.156.	Rayonda m k t b l r i n s a s l ı t m i r i, i d m a n z a l l a r ı n ı n, l a v s i n i f o t a q l a r ı n ı n v y e n i m k t b	2009-2012	T h s i l N a z i r l i y i

	binalarının tikintisi		
Tovuz rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.4.157.	Taxılçılıq, üzümçülük, rabçılıq, kartofçuluq, heyvandarlıq v dig r k nd t s rrüfatı m hsullarının istehsalının v emalının geni l ndirilm sinin d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.4.158.	Tovuzda gömrük terminalı v anbarlarının tikintisi	2010-2011	Dövl t Gömrük Komit si
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.4.159.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyatı i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.4.160.	Rayon razisind k ndl rarası avtomobil yollarının asfaltla dırılması, avtomobil körpül rinin sash t miri v yenil rinin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.4.161.	Tovuz h ri razisind küç l rin v avtomobil yollarının asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.4.162.	Rayonun elektrik b k l rinin yened n qurulması	2010-2013	"Az renerji" ASC
4.3.4.163.	Rayonda s hiyy v t hsil mü ssis l rinin istilik t chizati sisteml rinin b rpası	2009-2010	"Az ristilik t chizat" ASC
4.3.4.164.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			

4.3.4.165.	Tovuz h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.4.166.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.4.167.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
halinin t hlük sizliyi t dbirl ri			
4.3.4.168.	Rayonda Z y m çayının sel v da qın sularına qar ı t dbirl rin h yata keçirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.4.169.	H rbi m liyyatlar aparılmı razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri			
4.3.4.170.	Yetkinlik ya ına çatmayan kims siz u aqlar üçün ixtisasla dırılmı mü ssis l rin tikintisi	2011-2012	m k v halinin Sosial Müdafi si Nazirliyi
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması			
4.3.4.171.	Rayonda yeni s hiyy mü ssis l rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.4.172.	Rayonun m d niyy t obyekt l rinin t miri v tikintisi, tarix-m d niyy t abid l rin b rpsası v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.4.173.	Rayonda idman obyekt l rinin tikintisi	2009-2010	G ncl r v dman Nazirliyi
4.3.4.174.	T hsil mü ssis l rinin saslı t miri, m kt bl r üçün idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
4.3.5. Quba-Xaçmaz iqtisadi rayonu			
S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri			

4.3.5.1.	Meyv çilik, heyvandarlıq, qu çuluq m hsullarının istehsalının inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.5.2.	Yüngül v yeyinti s navesi sah l rinin inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.5.3.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2010-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.5.4.	Magistral avtomobil yollarının trafının ya ılla dırılması	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.5.5.	Ölk h miyy tli avtomobil yollarının sash t miri, yenid n qurulması v tikintisi	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.5.6.	qtisadi rayon üzr toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2010-2013	"Az renerji" ASC
4.3.5.7.	S naye, k nd t s rrüfatı v m i t tullantılarından bio madd l rin istehsalı v t tbiqi üzr müasir texnologiyaların i l nm si v t tbiqi	2010-2013	S naye v Energetika Nazirliyi, Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.5.8.	V lv l çay çayında mühafiz t dbirl rinin aparılması	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.5.9.	imal çaylarında su götürm v n qletm qur ularının tikintisi	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.5.10.	M skunla manın, t bi td n istifad nin v m hsuldar qüvv l rin razi t kilinin regional planla dırma sxeminin i l nm si	2010-2012	Dövl t h rsalma v Arxitektura Komit si

4.3.5.11.	Qaraba müharibəsi illərinin və hid ailələrinin mənzil raitinin yaxşılaşdırılması	2009-2013	müəssisələrin Sosial Müdafiəsi Nazirliyi
abran rayonu ^{4[4]}			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.5.12.	Taxılçılıq, heyvandarlıq və quşçuluğun inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.5.13.	abran rayonunda tikinti materialları yataqlarının axtarışı və kəfiyyətli rəqəmlərinin aparılması	2010-2012	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.5.14.	abran ərazisindəki birləşdirən yerli kommunal yolların səsli təmiri	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.5.15.	abran ərazisindəki küçələrin səsli təmiri	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.5.16.	Rayon elektrik şəbəkəsinin yenidən qurulması	2010-2013	"Az enerji" ASC
4.3.5.17.	abran ərazisinin sənaye müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası	2009-2010	"Az istilik təchizatı" ASC
4.3.5.18.	abran ərazisinin yeni yağı massivinə və rayonun yağı məntəqələrinin qaz təchizatının bərpası, yaxşılaşdırılması və qazla dırılması	2009-2013	Dövlət Neft şirkəti
<i>Rəqəmsal xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.5.19.	abran ərazisində yeni elektron ATS-nin quraşdırılması, rayonun kəndlilərinin telefon xətlərinin çəkilməsi və poçt önləri üçün binaların tikintisi	2010-2013	Rəqəmsal və İnformasiya Texnologiyaları Nazirliyi

<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.5.20.	abranın su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya sisteminin yaradılması	2009-2010	“Azrsu” ASC
4.3.5.21.	Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Azrsu” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.5.22.	Rayonun suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidənqurulması</i>			
4.3.5.23.	Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi	2009-2012	Səhiyyə Nazirliyi
4.3.5.24.	abranın rəndəmədəniyyət obyektlərinin səsli təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin konservasiyası	2010-2012	Mədəniyyət və Turizm Nazirliyi
4.3.5.25.	Rayonda idman-səlamət obyektlərinin tikintisi	2010-2012	Gənclər və İdman Nazirliyi
4.3.5.26.	Rayonun məktəblərinin səsli təmiri, idman zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Xaçmaz rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.5.27.	Meyvəçilik, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.5.28.	Xaçmaz Gömrük dərsinin “Xudat” gömrük sərhəd-keçid məntəqəsinin tikintisi	2010	Dövlət Gömrük Komitəsi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.5.29.	Rayon razisində yerli həmişəli avtomobil yollarına asfalt örtüyün çəkilməsi, kəndlararası avtomobil yollarının bərpası və avtomobil körpülərinin tikintisi	2010-2013	Nəqliyyat Nazirliyi

4.3.5.30.	h rdaxili avtomobil yollarının b rpa s ı v ınki afı	2009-2013	yerli icra hakimiyy ti
Elektrik enerjisi, istilik v qaz t chizati			
4.3.5.31.	Rayonun ya ayı m nt q l rind ki yeni ya ayı massivl rinin elektrik enerjisi il t minatı üçün t dbirl rin görülm si	2010-2013	"Az renerji" ASC
4.3.5.32.	Xudat h ri v traf k ndl rind 0,4 kV-luq b k nin S P kabell rl yendid n qurulması	2009-2010	"Sumqayıtelektrik b k " ASC
4.3.5.33.	Rayonun t hsil v s hiyy mü ssis l rinin istilik t chizati sisteml rinin b rpa s ı	2010-2012	"Az ristilikt chizat" ASC
4.3.5.34.	Xaçmaz h rinin v qazla mı ya ayı m nt q l rinin qaz t minatının yax ıla dırılması, rayonun yeni ya ayı massivl rinin v k nd ya ayı m nt q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri			
4.3.5.35.	Xaçmaz h rinin su t chizatının v kanalizasiya sisteminin yendid n qurulması	2009-2011	"Az rsu" ASC
4.3.5.36.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	"Az rsu" ASC
4.3.5.37.	Xaçmaz, Quba, Qusar h rl rinin çirkab sularını t mizl y n t mizl yici-ötürücü qur uların b rpa s ı	2011-2013	"Az rsu" ASC
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.5.38.	Suvarma b k sinin b rpa s ı	2010-2011	Az rbaycan Meliorasiya v Su T s rrufatı ASC
halinin t hlük sizliyi t dbirl ri			
4.3.5.39.	Çaylarda sahilb rkitm i l rinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrufatı ASC
S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yendid n qurulması			

4.3.5.40.	S hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2009-2013	S hiyy Nazirliyi
4.3.5.41.	Rayonda m d niyy t obyektı rinin t miri v tikintisi, tarix- m d niyy t abid l rinin b rpaı	2011-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.5.42.	Rayonda idman-sa lamlıq obyekt l rinin yened n qurulması v tikintisi	2011-2013	G ncl r v dman Nazirliyi
4.3.5.43.	Rayonda m kt bl rin sasl t miri, idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Quba rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.5.44.	Meyv çilik, taxılçılıq, arıçılıq v heyvandarlıq m hsulları istehsalının v emalının inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.5.45.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.5.46.	Rayonda k ndl rarası yolların sasl t miri	2010-2013	N qliyyat Nazirliyi
4.3.5.47.	h rdaxili yolların asfalt örtüyünün sasl t miri v h rin yeni ya ayı massivl rind küç l rin asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.5.48.	Elektrik enerjisi sisteminin yax ıla dırılması	2010-2011	"Az renerji" ASC
4.3.5.49.	Hava elektrik verili i x tl rinin yened n qurulması	2009-2010	"Az renerji" ASC
4.3.5.50.	Quba h rinin s hiyy mü ssis l ri üçün yeni qazanxananın tikintisi, m h ll daxili v binadaxili istilik sisteminin b rpaı	2010	"Az ristilikt chizat" ASC

4.3.5.51.	Quba h rinin v rayonun ya ayı m nt q l rinin qaz t minatının yax ıla dırılması, rayonunun yeni ya ayı massivl rinin v k nd ya ayı m nt q l rinin qazla dırılması	2009-2013	Dövl t Neft İrk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.5.52.	Rayonda v traf razil rd AzTV v TV proqramlarının keyfiyy tli yayımının t min edilm si	2009-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.5.53.	Rayonun k ndl rind telefon rabit sinin yax ıla dırılması	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.5.54.	Quba h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.5.55.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.5.56.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.5.57.	Rayonun k ndl rinin çayların sel v da qın sularından mühafiz si üçün sahilb rkitm i l rinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.5.58.	İll r üçün B rpa M rk zinin tikintisi v müvafiq avadanlıqlarla t chizatı	2010	m k v halinin Sosial Müdafi si Nazirliyi
4.3.5.59.	Yetkinlik ya ına çatmayan kims siz u aqlar üçün ixtisasla dırılmı mü ssis l rin yaradılması	2010-2012	m k v halinin Sosial Müdafi si Nazirliyi
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			

4.3.5.60.	S hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.5.61.	Rayonun m d niyy t obyekt l rinin t miri v tikintisi, tarix-m d niyy t abid l rinin b rpaası v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.5.62.	Rayonda idman-sa lamlıq obyekt l rinin in ası	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.5.63.	Rayonda m kt bl rin sashı t miri, idman zallarının, lav sinif ota ının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
Qusar rayonu			
<i>S naye v k nd t s r rüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.5.64.	Meyv çilik, taxılçılıq, arıçılıq v heyvandarlıq m hsulları istehsalının v emalının inki afının d st kl nm si	2009-2013	K nd T s r rüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.5.65.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s r rüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.5.66.	Rayon razisund yerli h miyy tli yolların sashı t miri v b rpaası, çaylar üz rind ki körpül rin sashı t miri v yeni körpül rin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.5.67.	h r küç l rinin t miri v asfaltla dırılması	2009-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.5.68.	Elektrik enerjisi t chizati sisteminin yax ıla dırılması	2010-2013	"Az renerji" ASC
4.3.5.69.	Rayonda hava elektrik verili i x tl rinin yened n qurulması	2009-2010	"Sumqayıtelektrik b k " ASC

4.3.5.70.	Qusar h rinin v rayonun dig r ya ayı m nt q l rinin qaz t minatının yax ıla dırılması, rayonunun yeni ya ayı massivl rinin v k nd ya ayı m nt q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.5.71.	Radio proqramlarının yayım keyfiyy tinin yüks ldilm si, poçt v telefon rabit sinin yax ıla dırılması, yeni poçt binalarının tikintisi	2009-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.5.72.	Rayonda k nd ATS-l rinin EATS-l rl v z edilm si	2010-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.5.73.	Qusar h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2011	“Az rsu” ASC
4.3.5.74.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.5.75.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması üçün subartezian quyularının qazılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.5.76.	Rayon razisind çaylarda sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.5.77.	Rayonda yeni s hiyy mü ssis l rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.5.78.	Rayon razisind m d niyy t-turizm obyektl rinin tikintisi v tarix-m d niyy t abid l rinin b rması	2010-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.5.79.	Rayonda m kt bl rin sash t miri, idman v ya akt zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi

Siyazın rayonu

Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri

4.3.5.80.	Heyvandarlıq, quşçuluq və taxılçılığın inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
-----------	--	-----------	----------------------------

Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri

4.3.5.81.	Rayon razisində yeni tikinti materialları yataqlarının axtarışı və kəfiyyətli lərinin aparılması	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
-----------	--	-----------	--

Yol təsərrüfatı və nəqliyyat tədbirləri

4.3.5.82.	Kəndlərə yolların bərpa və tikintisi	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.5.83.	hərdaşlı yolların bərpa və tikintisi	2010-2013	yerli icra hakimiyyəti

Elektrik enerjisi, istilik və qaz təchizatı

4.3.5.84.	Elektrik enerjisi təminatı sisteminin yaxşılaşdırılması	2009-2013	“Azər enerji” ASC
4.3.5.85.	Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpa və qazla dərilməsi	2009-2013	Dövlət Neft şirkəti

Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri

4.3.5.86.	Siyazın şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	“Azər su” ASC
4.3.5.87.	Kəndlərin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Azər su” ASC

Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması

4.3.5.88.	Rayonda yeni səhiyyə müəssisələrinin tikintisi	2010-2012	Səhiyyə Nazirliyi
4.3.5.89.	Xəzər dənizi sahilı boyu turizm komplekslərinin yaradılması	2009-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.5.90.	Rayonda yeni idman obyektlərinin tikintisi	2010-2012	Gənclər və İdman Nazirliyi
4.3.5.91.	Rayonda məktəblərin səsli təmiri, idman zallarının, lav sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi

4.3.6. L nk ran iqtisadi rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.1.	Subtropik meyv çilik, çayçılıq, t r v zçilik v k nd t s rrüfatı m hsullarının istehsalının v emalının inki afinın d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.6.2.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.3.	Ölk h miyy tli avtomobil yolunun yenid n qurulması v tikintisi	2010-2011	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.4.	qtisadi rayon üzr toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2009-2013	“Az renerji” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.6.5.	X z r d nizi boyunca sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.6.6.	M skunla manın, t bi td n istifad nin v m hsuldar qüvv l rin razi t kilinin regional planla dırma sxeminin i l nm si	2011-2013	Dövl t h rsalma v Arxitektura Komit si
4.3.6.7.	Qaraba müharib si lill rinin v hid ail l rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	m k v halinin Sosial Müdafi si Nazirliyi
Astara rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.8.	Subtropik meyv çilik, çayçılıq, t r v zçilik v dig r k nd t s rrüfatı m hsullarının istehsalının v emalının inki afinın	2009-2013	K nd T s rrüfatı Nazirliyi

	d st kl nm si		
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.9.	Rayon razisind k ndl rarası yolların sashı t miri v asfaltla dırılması, çaylar üz rind avtomobil körpül rinin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.6.10.	Astara h ri razisind küç l rin sashı t miri v asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.11.	Rayonun elektrik b k l rinin yenido n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.6.12.	Astara h rind bir neç ictimai binanın istilik t chizati sisteml rinin b rpsası	2010-2011	"Az ristilikt chizat" ASC
4.3.6.13.	Astara h rinin v rayonun dig r ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması v b rpsası	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.14.	Rayonun ya ayı m nt q l rind ATS-l rin EATS-l rl v z edilm si, yeni EATS-l rin tikintisi, bütün EATS-l rin fiber-optik kabell rl qo ulmasının t min edilm si	2010-2013	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.15.	Astara h rinin su t chizatının v kanalizasiya sisteminin yenido n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.6.16.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.6.17.	Astara çayında sahilb rkitm i l rinin davam etdirilm si	2009-2010	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.6.18.	Pens r çayında sahilb rkitm i l rinin aparılması	2011-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenido n qurulması</i>			

4.3.6.19.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.6.20.	Rayonun razisind yeni m d niyy t obyekt l rinin tikintisi, tarix-m d niyy t abid l rinin b rpaası v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.6.21.	Rayonda yeni idman-sa lamlıq obyekt l rinin tikintisi	2009-2012	G ncl r v dman Nazirliyi
4.3.6.22.	Rayonda m kt bl rin sash t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
C lilabad rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.23.	Heyvandarlıq, taxılçılıq, kartofçuluq v üzümçülüyn inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.6.24.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.25.	Rayon razisind k ndl rarası yolların sash t miri v asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.6.26.	C lilabad v Göyt p h rl rind h rdaxili yolların sash t miri v asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.27.	Rayonun elektrik t chizati sistemind yened nqurma i l rinin h yata keçirilm si	2010-2013	"Az renerji" ASC
4.3.6.28.	Rayon m rk zind istilik t chizati sistemi üzr yened nqurma i l rinin aparılması	2012	"Az ristilikt chizat" ASC
4.3.6.29.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının	2010-2013	Dövl t Neft irk ti

	yax ıla dırılması, b rpaşı v yeni ya ayı massivl rinin qazla dırılması		
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.30.	Rayonun m rk zi ATS-nin rekonstruksiyası v rayonun ya ayı m nt q l rind poçt öb l ri üçün yeni binaların tikintisi	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.31.	C lilabad h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.6.32.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.6.33.	Rayonda suvarma-drenaj b k l rinin b rpaşı	2010-2011	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.6.34.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.6.35.	Rayon razisind yeni m d niyy t obyektl rinin tikintisi	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.6.36.	Rayonda yeni idman-sa lamlıq obyektl rinin tikintisi	2009-2010	G ncl r v dman Nazirliyi
4.3.6.37.	Rayonda m kt bl rin sashlı t miri v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
Lerik rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.38.	Heyvandarlıq, arıçılıq v tütünçülüyn inki afinın d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			

4.3.6.39.	Rayon razisind m rm r v tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.40.	Rayon razisind k ndl rarası yolların sashı t miri v asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.6.41.	Lerik h rind h rdaxili yolların sashı t miri v asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.42.	Rayonun elektrik t chizatı sistemind yened nqurma i l rinin aparılması	2009-2013	“Az renerji” ASC
4.3.6.43.	Lerik h rinin bir sıra ictimai binalarının istilik t chizatı sisteminin b rpsası	2010-2011	"Az ristilikt chizat" ASC
4.3.6.44.	Lerik h rinin v k ndl rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.45.	Televiziya v radio proqramlarının yayım keyfiyy tinin yüks ldilm si m qs dil yened nqurma i l rinin aparılması v rayonun m rk zi ATS-nin rekonstruksiyası	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.46.	Lerik q s b sinin su t chizatının yened n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.6.47.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened nqurulması</i>			
4.3.6.48.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi

4.3.6.49.	Rayonda mədəniyyət obyektlərinin tikintisi, tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.6.50.	Rayonda məktəblərin səsli təmiri, lav sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
Lənkəran rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.6.51.	Çayçılıq, tərəvzçilik, subtropik və sitrus meyvəçiliyi və balıqçılıq məhsullarının istehsalı və emalının inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.6.52.	Rayonda tikintiyə olan tələbatı ödəməklə məqsədlənən yeni yataqların axtarışı və kəndiyyatın aparılması	2011-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.6.53.	Rayon razisində kənd rəsəyollarının səsli təmiri və asfaltla dırılması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.6.54.	Lənkəran ərazisində hərəxəyollarının səsli təmiri və asfaltla dırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.6.55.	Rayonun elektrik bələklərinin yenidən qurulması və hava elektrik veriliş xətlərinin özünüdəyən izolyasiyalı naqillərləvəz olunması	2010-2013	"Az renerji" ASC
4.3.6.56.	Rayonun hava xətlərinin yenidən qurulması	2009-2012	"Az renerji" ASC
4.3.6.57.	Lənkəran ərazisində bir sıra ictimai binanın istilik təchizatı	2010-2011	"Az ristik təchizat" ASC

	sisteminin b rpaşı		
4.3.6.58.	L nk ran h rinin v rayonunun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaşı, yeni ya ayı massivl rinin v dig r ya ayı m nt q l rinin qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.59.	Rayonun ya ayı m nt q l rind yeni poçt binalarının tikintisi	2009-2010	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
4.3.6.60.	Rayonun telefon b k sinin müasir texnologiya sasında yenido n qurulması v bir sıra yeni EATS-l rin tikintisi	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.61.	L nk ran h rinin su t chizatının v kanalizasiya sisteminin yenido n qurulması	2009-2010	“Az rsu” ASC
4.3.6.62.	Rayonun ya ayı m nt q l rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.6.63.	Suvarma b k sinin b rpaşı v tikintisi	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.6.64.	Rayon razisind su t s rrüfatı obyektl rinin b rpaşı v rayon razisind ki çaylarda sahilb rkitm i l ri daxilind n z rd tutulan obyektl rin tikintisinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenido n qurulması</i>			
4.3.6.65.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz olunması v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.6.66.	Rayonda m d niyy t obyektl rinin saslı t miri v	2010-2013	M d niyy t v Turizm

	tikintisi, tarix-m d niyy t abid l rin b rpsı		Nazirliyi
4.3.6.67.	Rayonda idman-sa lamlıq obyekt l rinin yened n qurulması v tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.6.68.	Rayonda m kt bl rin sash t miri, lav sinif otaqlarının, v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Masallı rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.69.	Tikinti materialları istehsalı v a ac emalı mü ssis l rinin f aliyy tinin geni l ndirilm sinin d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi
4.3.6.70.	Heyvandarlıq, taxılçılıq, t r v zçilik m hsullarının istehsalı v emalının geni l ndirilm sinin d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.6.71.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.72.	Rayon razisind n keç n ölk h miyy tli avtomobil yollarının v k ndl rarası yolların sash t miri v asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
4.3.6.73.	Masallı h rind h rdaxili yolların sash t miri v asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.74.	Rayonun elektrik t chizati sistemind yened nqurma i l rinin aparılması	2010-2013	“Az renerji” ASC

4.3.6.75.	Masallı h rind bir neç ictimai binanın istilik t chizatı sisteminin b rpsası	2010	"Az ristilik t chizat" ASC
4.3.6.76.	Masallı h rinin v rayonun dig r ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpsası v qazla dırılması	2009-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.77.	Rayonun ATS b k l rinin tam elektronla dırılması	2010-2012	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.78.	Masallı h rinin su t chizatının v kanalizasiya sisteminin yened n qurulması	2009-2010	"Az rsu" ASC
4.3.6.79.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	"Az rsu" ASC
<i>M nzil t s rriüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.6.80.	Yetkinlik ya ına çatmayan kims siz u aqlar üçün ixtisasla dırılmı mü ssis l rin yaradılması	2011-2012	m k v halinin Sosial Müdafi si Nazirliyi
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.6.81.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.6.82.	Rayonun m d niyy t obyekt l rinin t miri v tikintisi, tarix-m d niyy t abid l rinin b rpsası v konservasiyası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.6.83.	Rayonda idman-sa lamlıq obyekt l rinin t miri v yenil rinin tikintisi	2010-2013	G ncl r v dman Nazirliyi
4.3.6.84.	Rayonda m kt bl rin saslı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi

Yardımlı rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.6.85.	Heyvandarlıq, arıçılıq, taxılçılıq v tütüncülüğün inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.6.86.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.6.87.	Rayon razisind k ndl rarası yolların sashlı t miri v yerli h miyy tli avtomobil yollarına asfalt örtüyün ç kilm si	2010-2013	N qliyyat Nazirliyi
4.3.6.88.	Yardımlı h rind h rdaxili yolların asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.6.89.	Rayonun elektrik b k l rinin yenid n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2009-2013	“Az renerji” ASC
4.3.6.90.	Yardımlı h rinin v k ndl rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.6.91.	Yardımlı h rinin su t chizatı sisteminin yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.6.92.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			

4.3.6.93.	Rayonda yeni s hiyy mü ssis l rinin in ası	2010-2013	S hiyy Nazirliyi
4.3.6.94.	Rayonda yeni m d niyy t obyekt l rinin tikintisi, tarix-m d niyy t abid l rinin b rçası	2010-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.6.95.	Rayonda yeni idman-sa lamlıq obyekt l rinin tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.6.96.	M kt bl rin saslı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2010-2013	T hsil Nazirliyi
4.3.7. Naxçıvan iqtisadi rayonu			
4.3.7.1.	Naxçıvan h rind beyn l xalq s rgil rin keçirilm si üçün müvafiq s rgi m rk zl rinin yaradılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.2.	Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun inki af etdirilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
<i>S naye v k nd t s r rüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.7.3.	Naxçıvan Muxtar Respublikasında yeni s naye mü ssis l rinin tikintisinin d st kl nm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.4.	Da -m d n s naye mü ssis l rinin f aliyy tinin b rçası v yeni mü ssis l rin yaradılmasının d st kl nm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.5.	Muxtar respublika razisind mövcud olan ASC-l rin f aliyy tinin b rçası v inki afının d st kl nm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.6.	Müxt lif növ yeyinti m hsulları istehsalı mü ssis l rinin yaradılmasının d st kl nm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti

4.3.7.7.	Yeni tikinti materialları yataqlarının axtarışı və kəfiyyətini artırma işlərinin gücləndirilməsi	2009–2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.8.	Rayon mərkəzlərində meyvə, tərəvəz və kartof məhsulunun saxlanması üçün soyuducu anbarların yaradılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.9.	Qarışıq yem istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.10.	Muxtar respublikada üzümlüklərin və meyvəbəzlərinin inkişafının bərpası və genişləndirilməsinin, baramaçılığın bərpası və inkişafının dəstəklənməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.11.	Aqroservis xidmətləri bazarının genişləndirilməsinin dəstəklənməsi, "Naxçırolizing" ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.12.	Sərhəd baytarlıq nəzarətiməntəqələrində müvafiq avadanlıqlarla təchiz olunmuş diaqnostika laboratoriyalarının tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.13.	Quşçuluq müəssisələrində istehsalın genişləndirilməsinin dəstəklənməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.14.	Balıqçılığın inkişaf etdirilməsinin dəstəklənməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.7.15.	Kənd təsərrüfatına yararsız və azyararlı torpaq sahələrində meyvə qoruyucu meşələlərinin salınması, meşələndirilməsinin dəstəklənməsi, qorunması və bərpası	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

	t dbirl rinin h yata keçirilm si		
4.3.7.16.	Radioaktiv çirkl nm nin qar ısının alınması m qs dil müvafiq m rk zin, traf mühitin mühafiz si üçün kompleks laboratoriyaların yaradılması v z ruri avadanlıqlarla t chiz edilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.17.	T hlük li hidrometeoroloji hadis l rin Erk n X b rdarlıq Sisteminin (EXS) inki af etdirilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.7.18.	Naxçıvan Muxtar Respublika razisind respublika h miyy tli avtomobil yollarının ç kilm si v körpül rin tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.19.	h r v rayonlarda daxili avtomobil yollarının t miri	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.20.	Muxtar respublikanın d mir yolu x tl rinin b rpaşı, yük anbarlarının, dig r z ruri infrastrukturların yaradılması, s rni in da ınmasının s m r liliyinin artırılması	2010-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.7.21.	Çayların üz rind kiçik su elektrik stansiyalarının tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.22.	Ordubad v Culfa rayonlarının Arazboyu düz nlik razisind kül k elektrik qur ularının qura dırılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti

4.3.7.23.	Alternativ enerji mənbələrinin, o cümlədən günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyalarının tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.24.	Əhər və rayonların istilik sisteminin kompleks kənd təsəvvüfünə və yenidən qurulması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
<i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.7.25.	Muxtar respublikada universal telekommunikasiya və poçt xidmətlərinin təşkili	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.26.	İnformasiya-marketing məntəqələri yaradılmaqla elektron ticarətin təşkili	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.27.	Naxçıvan Muxtar Respublikasının Əhər və rayon mərkəzləri arasında fiber-optik kəblərlə rabitənin və kənd ATS-lərinin optik ara bələndlərlə təşkili	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.28.	Muxtar respublikanın bütün ərazisində simsiz internetin təşkili	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.29.	Telekommunikasiya bələndirilməsinə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.7.30.	"Su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində Əhər və rayon mərkəzlərinin, trafikləndirilməsinə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

4.3.7.31.	Yeraltı içm li su m nb l rinin (k hrizl r) b rpa sı v istifad y verilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.32.	Naxçıvan Muxtar Respublikasının Arazboyu ya ayı m nt q l rind modul tipli sut mizl yici qur uların qurulması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.7.33.	Suvarma sisteml rinin t kmill dirilm si, su anbarlarının, nasosların v suvarma sisteml rinin b rpa sı, suvarma suyundan istifad nin s m r liliyinin yüks ldilm si, meliorasiya v irriqasiya t dbirl rinin davam etdirilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
halinin t hlük sizliyi t dbirl ri			
4.3.7.34.	Sel v da qın sularının z r rli t sirin qar ı kompleks t dbirl rin h yata keçirilm si, Araz çayının v dig r çayların trafında mövcud su b ndl rind t mir-b rpa i l rinin davam etdirilm si	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
M nzil t s rriufatı v sosial müdafi t dbirl ri			
4.3.7.35.	Qaraba müharib si lill rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.36.	Naxçıvan h rind lill r üçün t dris-istehsalat v ixtisasla mı idman-sa lamlıq m rk zl rinin yaradılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirl r Kabineti
4.3.7.37.	Naxçıvan h rind v Muxtar respublikanın rayonlarında M ullaq Xidm ti orqanları n zdind pe -t dris m rk zl rinin yaradılması	2009-2013	Naxçıvan Muxtar

			Respublikasının Nazirlər Kabineti
4.3.7.38.	Naxçıvan əhəməndillər və korlar üçün xüsusi informasiya texnologiyaları mərkəzlərinin yaradılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidənqurulması</i>			
4.3.7.39.	Muxtar respublika rəzində yeni səhiyyə müəssisələrinin tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.40.	Muxtar respublikada tarixi abidələrin bərpası və qorunması tədbirlərinin davam etdirilməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.41.	Muxtar respublikada dağ-turizm bölgələsinin formalaşdırılması, kurort-sanatoriya və turizm komplekslərinin yaradılması	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.42.	Rayonlarda fəaliyyət göstərən muzey, kitabxana, klub, mədəniyyət evi, uşaq musiqi məktəbləri və digər mədəniyyət müəssisələrinin təmiri və maddi-texniki bazalarının möhkəmləndirilməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.43.	Naxçıvan Muxtar Respublikası rəzində mövcud olan idman-səlamətlik obyektlərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi və yenilərinin tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.44.	Naxçıvan əhəməndillər və rayonlarda yeni məktəb binalarının tikintisi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.7.45.	Mövcud məktəb, məktəb qədr uşaq müəssisələrinin və peşməktəblərinin maddi-	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər

	texniki bazasının möhkəmləndirilməsi		Kabineti
4.3.7.46.	hər vətəndaşın rayon mərkəzlərində uşaqların yaradıcılıq mərkəzlərinin yaradılması və maddi-texniki bazasının möhkəmləndirilməsi	2009-2013	Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
4.3.8. Ki-Zaqatala iqtisadi rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.8.1.	Kənd təsərrüfat məhsullarının istehsalı və emalının genişləndirilməsinin davam etdirilməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.8.2.	Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi	2010-2013	Kənd Təsərrüfatı Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.8.3.	Respublika həmiyyətli avtomobil yollarının yenidən qurulması və tikintisi	2010-2012	Nəqliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.8.4.	Ki-Zaqatala iqtisadi rayonu üzrə toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2009-2013	“Az enerji” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.8.5.	Regionun çaylarında yeni su anbarlarının tikintisi	2010-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.3.8.6.	Məskunlaşmanın, təbii təbii istifadənin və məhsuldar qüvvələrin razı təkilinin regional planlaşdırma sxeminin icrasını	2011-2013	Dövlət hərsalma və Arxitektura Komitəsi
4.3.8.7.	Qarabağ müharibəsi illərinin və hidroiqlimlərinin mənzil təsərrüfatının yaxşılaşdırılması	2009-2013	Məhkəmə və Sosial Müdafiəsi Nazirliyi
Balakən rayonu			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.8.8.	Taxılçılıq, tütünçülük, ip kçilik, meyv çilik v heyvandarlıq m hsullarının istehsalının v emalının inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.8.9.	Balak nd gömrük terminalı v anbarlarının tikintisi	2011-2013	Dövl t Gömrük Komit si
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.8.10.	Rayonda tikinti materiallarına aid lav resursların mü yy nl dirilm si	2009-2011	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.8.11.	Magistral avtomobil yolunun Balak n h rinin razisind n k nara çıxarılması, rayon razisind k ndl rarası yolların t miri v tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.8.12.	Balak n h ri razisind küç l rin v avtomobil yollarının asfaltla dırılması	2010-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.8.13.	Rayonun elektrik b k sind yenid nqurma i l rinin aparılması	2010-2013	" ki RET" MMC
4.3.8.14.	Balak n h rind qazanxanaların modernl dirilm si, m h ll daxili v binadaxili istilik sisteminin b rpaşı	2011	"Az ristilikt chizat" ASC
4.3.8.15.	Rayonun ya ayı m nt q l rinin qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			

4.3.8.16.	Balak n h rinin su t chizatı v kanalizasiya sisteminin yened n qurulması	2009-2011	“Az rsu” ASC
4.3.8.17.	Rayonun ya ayı m nt q l rind içm li su t minatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.8.18.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması üçün subartezian quyularının qazılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.8.19.	Rayon razisind axan çaylarda sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yened n qurulması</i>			
4.3.8.20.	Rayonda yeni s hiyy mü ssis l rinin tikintisi	2010-2011	S hiyy Nazirliyi
4.3.8.21.	Rayonda m d niyy t obyekt l rinin tikintisi, tarix-m d niyy t abid l rinin b rpaası v konservasiyası	2009-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.8.22.	Rayon razisind yeni idman-sa lamlıq obyekt l rinin tikintisi	2009-2013	G ncl r v dman Nazirliyi
4.3.8.23.	Rayonda m kt bl rin saslı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Qax rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.8.24.	Taxılçılıq, tütüncülük, ip kçilik, meyv çilik v heyvandarlıq m hsullarının istehsalının v emalının inki afının d st kl nm sinin davam	2009-2013	K nd T s rrüfatı Nazirliyi

	etdirilməsi		
4.3.8.25.	Tikinti materialları istehsalının genişləndirilməsinin dərəcəsi	2009-2013	Sənaye və Energetika Nazirliyi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.8.26.	Rayonda tikinti materialları (gil, çınqıl, qum) yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı aparılması	2010-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təmiri və nəqliyyat tədbirləri</i>			
4.3.8.27.	Rayonda kənd rəyasət avtomobil yollarına asfalt örtüyün salınması və yeni körpülərin tikintisi	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.8.28.	Qax şəhər daxili küçülər və avtomobil yollarına asfalt örtüyün salınması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.8.29.	Rayonda elektrik bələkəsinin yenidən qurulması	2009-2012	"Kəndi RET" MMC
4.3.8.30.	Qax şəhərində bir neçə ictimai binanın istilik təchizatı sistemlərinin bərpası	2009-2010	"Azəri istilik təchizatı" ASC
4.3.8.31.	Qax şəhərinin qaz təchizatının yaxşılaşdırılması, rayonunun kəndlərinin və yeni yaşayış massivlərinin qazla dırılması	2010-2013	Dövlət Neft şirkəti
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.8.32.	Qax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	"Azəri su" ASC
4.3.8.33.	Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması	2010-2013	"Azəri su" ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			

4.3.8.34.	Rayonun kin sah l rinin su t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.8.35.	Rayonun çaylarında sahilb rkitm i l rinin davam etdirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.8.36.	lisu k ndinin mühafiz si t dbirl rinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.8.37.	Rayonun s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin tikintisi	2009-2013	S hiyy Nazirliyi
4.3.8.38.	Rayon razisind m d niyy t obyekt l rinin t miri v tarix-m d niyy t abid l rinin b rpası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.8.39.	Rayonda idman-sa lamlıq obyekt l rinin t miri v tikintisi	2009-2011	G ncl r v dman Nazirliyi
4.3.8.40.	Rayonda m kt bl rin saslı t miri, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi
Q b l rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.8.41.	Taxılçılıq, tütünçülük, meyv çilik v heyvandarlıq m hsullarının istehsalının v emalının inki afının d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bü s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.8.42.	Rayonda tikinti materialları (gil, qum, çınqıl, h ngda ı v s.) yataqlarının axtarı v k fiyyatı	2010–2012	Ekologiya v T bii S rv tl r Nazirliyi

	İl rinin aparılması		
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.8.43.	Rayon üzr k ndl rarası yolların tikilm si v asfaltla dırılması, çaylar üz rind körpül rin tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.8.44.	Q b l h rdaxili yolların asfaltla dırılması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.8.45.	Rayonun elektrik b k l rinin yenido n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	"Az renerji" ASC
4.3.8.46.	Rayon razisind yarımstansiyaların yenido n qurulması	2010-2013	"Az renerji" ASC
4.3.8.47.	h rd bir neç ictimai binanın istilik t chizati sisteminin b rpaası	2010-2011	"Az ristilikt chizat" ASC
4.3.8.48.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.8.49.	Q b l h rinin su t chizatının v kanalizasiya sisteminin yenido n qurulması	2009-2010	"Az rsu" ASC
4.3.8.50.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	"Az rsu" ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.8.51.	Rayonun k ndl rinin kin sah l rinin suvarma suyu il t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.8.52.	Rayonun çaylarında sahilb rkitm i l rinin	2009-2013	Az rbaycan Meliorasiya v

	davam etdirilməsi		Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidənqurulması</i>			
4.3.8.53.	Rayonun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi	2010-2013	Səhiyyə Nazirliyi
4.3.8.54.	Rayonda mədəniyyət obyektlərinin təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.8.55.	Rayonda idman-səlamət obyektlərinin tikintisi	2009-2013	Gənclər və İdman Nazirliyi
4.3.8.56.	Məktəblərin səsli təmiri, lavabı, otaqlarının, idman, akt zalının və yeni məktəb binalarının tikintisi	2010-2013	Təhsil Nazirliyi
Oz rayon			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.8.57.	Taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandarlıq, quşçuluq məhsullarının istehsalının inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.8.58.	Aqrar sektorun müasir texnika ilə təchizatının yaxşılaşdırılması	2009-2013	“Aqrrolizing” ASC
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.8.59.	Rayonda kəndlərarası yerli həmiyyətli yollara asfalt örtüyünün salınması	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.8.60.	hər daxili yollara asfalt örtüyünün salınması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.8.61.	Rayonun elektrik bərkəndiyə yenidənqurma işlərinin aparılması	2009-2012	“Kəndi RET” MMC

4.3.8.62.	Rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpaası v qazla dırılması	2010-2013	Dövl t Neft İrk ti
<i>Su t chizatının v kanalizasiya xidmətlərinin yax ıla dırılması tədbirləri</i>			
4.3.8.63.	O uz h rinin su t chizatının yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.8.64.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya tədbirləri</i>			
4.3.8.65.	Rayonun k ndl rinin kin sah l rind drenaj b k sinin yenid n qurulması	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin təhlükəsizliyi tədbirləri</i>			
4.3.8.66.	Çaylarda sahilb rkitmə işlərinin davam etdirilməsi	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inası v yenid n qurulması</i>			
4.3.8.67.	O uz rayonunda yeni səhiyyə müəssisələrinin tikintisi	2010-2011	Səhiyyə Nazirliyi
4.3.8.68.	Rayonun rəzisində mədəniyyət obyektlərinin təmiri v tikintisi, tarix-mədəniyyət abidələrinin b rpaası v konservasiyası	2010-2013	Mədəniyyət v Turizm Nazirliyi
4.3.8.69.	Rayonda məktəb binalarının səsli təmiri, idman v akt zallarının, lav sinif otaqlarının v yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
ki rayonu			
<i>Sənaye v kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.8.70.	pəçilik, taxılçılıq, meyvəçilik, heyvandarlıq, arıçılıq v tütünçülüynün inkişafının	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi

	d st kl nm sinin davam etdirilm si		
4.3.8.71.	Yüngül s naye sah sinin inki afının d st kl nm si	2009-2013	S naye v Energetika Nazirliyi, K nd T s rrüfatı Nazirliyi
4.3.8.72.	K nd t s rrüfatı üzr elmi t dqıqat institutlarının ki dayaq m nt q l rinin maddi-texniki bazalarının möhk ml ndirilm si	2011-2012	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.8.73.	Rayonda tikinti materialları yataqlarının axtarı ı v k fiyyatı i l rinin aparılması, yeraltı su m nb l rinin axtarı ı	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
4.3.8.74.	Yol k narlarının ya illa dırılması v me mühafiz zolaqlarının salınması	2010-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.8.75.	Rayonda k ndl rarası avtomobil yollarına asfalt örtüyün salınması, rayonun k ndl rind körpül rin t miri v ya tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.8.76.	ki h rdaxili avtomobil yollarına asfalt örtüyünün salınması	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizatı</i>			
4.3.8.77.	Rayonun elektrik b k sind yenid nqurma i l rinin aparılması	2009-2012	" ki RET" MMC
4.3.8.78.	ki h rind bir neç ictimai binanın istilik t chizatı sisteminin b rpsası	2009-2010	"Az ristilikt chizat" ASC
4.3.8.79.	ki h rinin v rayonun ya ayı m nt q l rinin qaz t chizatının yax ıla dırılması, b rpsası v qazla dırılması	2010-2013	Dövl t Neft irk ti

<i>Rabit xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.8.80.	Rayonda telefon rabitəsinin yaxşılaşdırılması, televiziya və radio proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi tədbirlərinin yerinə yetirilməsi və yeni poçt ödəmələrinin tikintisi	2009-2013	Rabit və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.8.81.	kiçiklərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2011	“Azrsu” ASC
4.3.8.82.	Yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması	2009-2013	“Azrsu” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.8.83.	Rayonun kənd sahələrinin su təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>həlinin təhlükəsizliyi tədbirləri</i>			
4.3.8.84.	Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
4.3.8.85.	kiçiklərinin mərkəzi ilə axan çayların yataqlarının təmizlənməsi və sahil divarlarının səsibərpası	2010-2012	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i>			
4.3.8.86.	Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrin yaradılması	2011	mərkəzi həlinin Sosial Müdafiəsi Nazirliyi
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.8.87.	Səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi	2009-2013	Səhiyyə Nazirliyi
4.3.8.88	Rayonda mədəniyyət və turizm obyektlərinin səsibərpası və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası	2009-2013	Mədəniyyət və Turizm Nazirliyi

	v konservasiyası		
4.3.8.89.	Rayonda yeni idman-salamlıq obyektlerinin tikintisi	2010-2013	Genel rəvətdən Nazirliyi
4.3.8.90.	Rayonda təhsil müəssisələrinin səsli təmiri, məktəblər üçün idman və tətbiq zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
Zaqatala rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.8.91.	Tərəvəzçilik, gülçülük, taxılçılıq, tütünçülük, meyvəçilik və heyvandarlığın inkişafının dəstəklənməsi	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi
4.3.8.92.	Balakən Gömrükdar sinin gömrük sərəhdə keçid məntəqəsinin tikintisi	2011	Dövlət Gömrük Komitəsi
<i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i>			
4.3.8.93.	Rayonda tikinti materialları yataqlarının axtarışı və kəfiyyəti ilərinin aparılması	2011-2013	Ekologiya və Təbii Sərvətlər Nazirliyi
<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.8.94.	Rayon razisində kəndlərarası yerli həmiyyətli yollara asfalt örtüyünün salınması və həmin yollarda körpülərin tikintisi	2010-2013	Nəqliyyat Nazirliyi
4.3.8.95.	Zaqatala hərrərazisində küçələrin səsli təmiri və asfaltla dırılması	2010-2013	yerli icra hakimiyyəti
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.8.96.	Rayonun elektrik bəkəsinə yenidənqurma ilərinin aparılması	2009-2013	"Kəndi RET" MMC
4.3.8.97.	Zaqatala hərrərazisində ya ayı binaları üçün nəzərdə	2013	"Az istilik təchizatı" ASC

	tutulmuş qazanxananın modernləşdirilməsi və məhlul daxili istilik sisteminin bərpası		
4.3.8.98.	Zaqatala şəhərinin qaz təchizatının yaxşılaşdırılması və rayonunun yaşıllıqlarının qazla təchizatının yaxşılaşdırılması	2009-2013	Dövlət Neft şirkəti
<i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.8.99.	Televiziya və radio proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi	2010-2012	Rabitə və informasiya Texnologiyaları Nazirliyi
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.8.100.	Zaqatala şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması	2009-2010	“Azrsu” ASC
4.3.8.101.	Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Azrsu” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.8.102.	Rayon ərazisində meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>həllərin təhlükəsizliyi tədbirləri</i>			
4.3.8.103.	Çaylarda sahilbərkitmə işlərinin davam etdirilməsi	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.8.104.	Zaqatala rayonunun səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz edilməsi və yenilərinin tikintisi	2009-2013	Səhiyyə Nazirliyi
4.3.8.105.	Rayonda mədəniyyət obyektlərinin təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası	2009-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.8.106.	Rayonda idman-səlamətlik obyektlərinin tikintisi	2010-2012	Genclər və idman Nazirliyi
4.3.8.107.	Təhsil müəssisələrinin səsli təmiri, məktəblər üçün idman və əməkdaşlıq zallarının, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2009-2013	Təhsil Nazirliyi
4.3.9. Yuxarı Qarabağ iqtisadi rayonu			

<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.9.1.	K nd t s rrüfatı m hsullarının istehsalının geni l ndirilm sinin d st kl nm sinin davam etdirilm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
4.3.9.2.	Rayonlarda sah baytarlıq m nt q l rinin tikintisi	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.9.3.	Ölk h miyy tli avtomobil yollarının sash t miri	2012-2013	N qliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			
4.3.9.4.	Yuxarı Qaraba iqtisadi rayonu üzr toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi	2010-2013	"Az renerji" ASC
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.9.5.	M skunla manın, t bi td n istifad nin v m hsuldar qüvv l rin razi t kilinin regional planla dırma sxeminin i l nm si	2012-2013	Dövl t h rsalma v Arxitektura Komit si
4.3.9.6.	Qaraba müharib si lill rinin v hid ail l rinin m nzil raitinin yax ıla dırılması	2009-2013	m k v halinin Sosial Müdafi si Nazirliyi
A dam rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.9.7.	Taxılçılıq, üzümçülük, pambıqçılıq, t r v zçilik v heyvandarlı ın inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.9.8.	Rayonda tikinti materialları (gil, qum v s.) yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi

<i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i>			
4.3.9.9.	Rayonda yerli həmiyyətli avtomobil yolunun asfaltla dırılması və yeni kənd yollarının çəkilməsi	2010-2013	Nəqliyyat Nazirliyi
<i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i>			
4.3.9.10.	Rayonun elektrik bəklərinin yenidən qurulması və hava elektrik verilişlərinin özünüdəriyan izolyasiyalı naqillərləvəz olunması	2009-2013	“Az renerji” ASC
4.3.9.11.	Rayonun yağıməntəqlərinin qazla dırılması	2010-2012	Dövlət Neft İrəti
<i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i>			
4.3.9.12.	Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması	2010-2013	“Az rsu” ASC
4.3.9.13.	Rayonda subartezian quyularının qazılması	2009-2010	“Az rsu” ASC
<i>Meliorasiya və irriqasiya tədbirləri</i>			
4.3.9.14.	Rayon razisində meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi	2009-2013	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
<i>həlinin təhlükəsizliyi tədbirləri</i>			
4.3.9.15.	aldan azad olunmuş razilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi	2010-2013	razilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
<i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i>			
4.3.9.16.	Rayon razisində mədəniyyət obyektlərinin təmiri	2010-2013	Mədəniyyət və Turizm Nazirliyi
4.3.9.17.	Rayonda məktəblərin səsli təmiri, lavab sinif otaqlarının və yeni məktəb binalarının tikintisi	2010-2012	Təhsil Nazirliyi
Füzuli rayonu			
<i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i>			
4.3.9.18.	Heyvandarlıq, taxılçılıq, pambıqçılıq və tər və zəliyin	2009-2013	Kənd Təsərrüfatı Nazirliyi

	inkı afının d st kl nm sinin davam etdirilm si		
4.3.9.19.	Aqroservis xidm tl rinin yax ıla dırılması	2010-2011	K nd T s rrüfatı Nazirliyi, "Aqroservis" ASC
Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri			
4.3.9.20.	Rayonda tikinti materialları (gil, qum, mi ar da ı v s.) yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2011-2013	Ekologiya v T bii S rv tl r Nazirliyi
Yol t s rrüfatı v n qliyyat t dbirl ri			
4.3.9.21.	Rayon razisind k ndl rarası yolların sashı t miri	2010-2013	N qliyyat Nazirliyi
Elektrik enerjisi, istilik v qaz t chizati			
4.3.9.22.	Rayonun elektrik b k l rinin yenido n qurulması v hava elektrik verili i x tl rinin özünüda ıyan izolyasiyalı naqill rl v z olunması	2010-2013	"Az renerji" ASC
4.3.9.23.	Rayonun ya ayı m nt q l rinin qazla dırılması	2010-2011	Dövl t Neft irk ti
Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri			
4.3.9.24.	Rayon razisind ya ayı m nt q l rinin telefonla dırılması	2009-2011	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri			
4.3.9.25.	Rayonun k ndl rinin su t chizatının yax ıla dırılması	2010-2013	"Az rsu" ASC
4.3.9.26.	Rayonda subartezian quyularının qazılması, k ndl rin içm li su x tl rinin ç kilm si	2009-2010	"Az rsu" ASC
4.3.9.27.	Horadiz h rinin su t chizatının yenido n qurulması v kanalizasiya b k sinin yaradılması	2010-2011	"Az rsu" ASC
Meliorasiya v irriqasiya t dbirl ri			
4.3.9.28.	Rayonun kin sah l rinin suvarma suyu il t minatının yax ıla dırılması	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
halinin t hlük sizliyi t dbirl ri			
4.3.9.29.	Araz çayında sahilb rkitm i l rinin davam etdirilm si	2010-2013	Az rbaycan Meliorasiya v

			Su T s rrüfatı ASC
4.3.9.30.	aldan azad olunmuş razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.9.31.	Rayonun k ndl rind yeni s hiyy mü ssis l rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.9.32.	Rayonda yeni m d niyy t obyektinin tikintisi, rayonun k ndl rind tarix-m d niyy t abid l rinin b rpaşı	2010-2012	M d niyy t v Turizm Nazirliyi
4.3.9.33.	Rayonda idman-sa lamlıq obyektl rinin tikintisi	2009-2012	G ncl r v dman Nazirliyi
4.3.9.34.	Rayonun orta m kt bl ri üçün lav sinif otaqlarının tikintisi	2010-2012	T hsil Nazirliyi
T rt r rayonu			
<i>S naye v k nd t s rrüfatı istehsalının geni l ndirilm si t dbirl ri</i>			
4.3.9.35.	Heyvandarlıq, taxılçılıq, pambıqçılıq v t r v zçiliyin inki afının d st kl nm si	2009-2013	K nd T s rrüfatı Nazirliyi
<i>Ekologiya v t bii s rv tl rd n istifad t dbirl ri</i>			
4.3.9.36.	Rayonda gil, tikinti qumları v s. tikinti materialları yataqlarının axtarı ı v k fiyyat i l rinin aparılması	2010-2012	Ekologiya v T bii S rv tl r Nazirliyi
<i>Yol t s rrüfatı v n qliyyat t dbirl ri</i>			
4.3.9.37.	Yerli h miyy tli yolların sash t miri v asfalt-beton örtüyün ç kilm si, T rt r çayı üz rind körpünün tikintisi	2010-2013	N qliyyat Nazirliyi
4.3.9.38.	T rt r h rind küç l r asfalt-beton örtüyünün ç kilm si	2010-2013	yerli icra hakimiyy ti
<i>Elektrik enerjisi, istilik v qaz t chizati</i>			

4.3.9.39.	Rayonun elektrik verili i b k l rinin yenid n qurulması	2010-2013	“Az renerji” ASC
4.3.9.40.	T rt r h rinin s hiyy v t hsil mü ssis l rinin istilik t chizatı sisteml rinin b rpaı	2010-2013	"Az ristilikt chizat" ASC
4.3.9.41.	Rayonun t bii qaz t minatı sisteminin yax ıla dırılması üçün qaz k m rl rinin yenid n qurulması, yeni qaz k m rl rinin ç kili i	2010-2013	Dövl t Neft irk ti
<i>Rabit xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.9.42.	Rayonun m rk zi ATS-nin rekonstruksiyası	2009-2010	Rabit v nformasiya Texnologiyaları Nazirliyi
<i>Su t chizatının v kanalizasiya xidm tl rinin yax ıla dırılması t dbirl ri</i>			
4.3.9.43.	T rt r h rinin su t chizatının yenid n qurulması v kanalizasiya sisteminin yaradılması	2009-2010	“Az rsu” ASC
4.3.9.44.	K ndl rin su t chizatının yax ıla dırılması	2010-2013	“Az rsu” ASC
<i>Meliorasiya v irriqasiya t dbirl ri</i>			
4.3.9.45.	Rayon razisind meliorasiya-irriqasiya t dbirl rinin h yata keçirilm si	2009-2013	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
<i>halinin t hlük sizliyi t dbirl ri</i>			
4.3.9.46.	T rt r çayında sahilb rkitm i l rinin davam etdirilm si	2010-2012	Az rbaycan Meliorasiya v Su T s rrüfatı ASC
4.3.9.47.	aldan azad olunmu razil rin minalardan v partlamamı h rbi sursatlardan t mizl nm si	2010-2013	razil rin Minalardan T mizl nm si üzr Milli Agentlik
<i>M nzil t s rrüfatı v sosial müdafi t dbirl ri</i>			
4.3.9.48.	Rayon razisind müv qq ti m skunla mı m cburi köçkün ail l ri üçün yeni q s b l rin salınması	2010-2012	Qaçqınların v M cburi Köçkünl rin l ri üzr Dövl t Komit si

<i>S hiyy , m d niyy t, idman v t hsil mü ssis l rinin in ası v yenid nqurulması</i>			
4.3.9.49.	Rayonda s hiyy mü ssis l rinin t miri, avadanlıqlarla t chiz edilm si v yenil rinin tikintisi	2010-2013	S hiyy Nazirliyi
4.3.9.50.	Rayon razisind m d niyy t obyekt l rinin tikintisi v tarix-m d niyy t abid l rinin b rpası	2010-2013	M d niyy t v Turizm Nazirliyi
4.3.9.51.	Rayonda idman-sa lamlıq obyekt l rinin t miri, b rpası v tikintisi	2010-2012	G ncl r v dman Nazirliyi
4.3.9.52.	Rayonda m kt bl rin sashı t miri, idman zallarının, lav sinif otaqlarının v yeni m kt b binalarının tikintisi	2009-2013	T hsil Nazirliyi

F RMANA ED LM D Y KL K V LAV L R N S YAHISI

1. 10 noyabr 2009-cu il tarixli **183** nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti **11 noyabr 2009-cu il, 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, madd 886**)
2. 8 fevral 2010-cu il tarixli **214** nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti **9 fevral 2010-cu il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2, madd 78**)
3. 10 fevral 2010-cu il tarixli **216** nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti **11 fevral 2010-cu il, 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2, madd 80**)
4. 13 avqust 2010-cu il tarixli **321** nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti **15 avqust 2010-cu il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 8, madd 726**)
5. 2 iyul 2010-cu il tarixli **291** nömr li Azərbaycan Respublikası Prezidentinin F rmanı (“Azərbaycan” q zeti **4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, madd 610**)

ST FAD OLUNMU M NB S N DL R N N S YAHISI

^[1] 13 avqust 2010-cu il tarixli 321 nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti 15 avqust 2010-cu il, 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 8, madd 726) il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü

ill rd sosial-iqtisadi inki afı Dövl t Proqramı”nın “Giri ” hiss sinin 3.5-ci b ndind “D v çi” sözü “ abran” sözü il v z edilmidir.

^{2[2]} 8 fevral 2010-cu il tarixli 214 nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti 9 fevral 2010-cu il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2, madd 78) il “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki afı Dövl t Proqramı”nın (2004-2008-ci ill rd) v “Bakı h rinin q s b l rinin 2006-2007-ci ill r üzr sosial-iqtisadi inki afının sür tli ndirilm sin dair T dbirl r Proqramı”nın icrasının sas yekunları” bölm sinin on dördüncü abzasında “v “Sumqayıtelektrik b k ” s hmdar c miyy tli rinin” sözl ri “S hmdar C miyy tinin” sözl ri il v z edilmidir.

^{3[3]} 10 noyabr 2009-cu il tarixli 183 nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti 11 noyabr 2009-cu il, 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, madd 886) il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü ill rd sosial-iqtisadi inki afı Dövl t Proqramı» üzr T dbirl r Planının 4.1.42-4.1.44-cü, 4.2.19-cu, 4.3.1.15-ci, 4.3.1.47-ci, 4.3.2.7-ci, 4.3.2.20-ci, 4.3.2.22-ci, 4.3.2.31-ci, 4.3.2.45-ci, 4.3.2.59-cu, 4.3.2.76-cı, 4.3.2.91-ci, 4.3.2.106-cı, 4.3.2.121-ci, 4.3.2.137-ci, 4.3.2.153-cü, 4.3.2.166-cı, 4.3.2.183-cü, 4.3.2.198-ci, 4.3.2.212-ci, 4.3.2.225-ci, 4.3.2.241-ci, 4.3.2.256-cı, 4.3.2.270-ci, 4.3.3.14-cü, 4.3.3.31-ci, 4.3.3.49-cu, 4.3.3.63-cü, 4.3.4.15-ci, 4.3.4.27-ci, 4.3.4.40-cı, 4.3.4.57-ci, 4.3.4.72-ci, 4.3.4.87-ci, 4.3.4.100-cü, 4.3.4.116-cı, 4.3.4.133-cü, 4.3.4.147-ci, 4.3.4.164-cü, 4.3.5.18-ci, 4.3.5.34-cü, 4.3.5.51-ci, 4.3.5.70-ci, 4.3.5.85-ci, 4.3.6.13-cü, 4.3.6.29-cu, 4.3.6.44-cü, 4.3.6.58-ci, 4.3.6.76-cı, 4.3.6.90-cı, 4.3.8.15-ci, 4.3.8.31-ci, 4.3.8.48-ci, 4.3.8.62-ci, 4.3.8.79-cu, 4.3.8.98-ci, 4.3.9.11-ci, 4.3.9.23-cü v 4.3.9.41-ci b ndl rinin « sas icraçılar» sütununda «Az riqaz» QSC» sözl ri «Dövl t Neft irk ti» sözl ri il v z edilmidir.

10 fevral 2010-cu il tarixli 216 nömr li Azərbaycan Respublikasının Prezidentinin F rmanı (“Azərbaycan” q zeti 11 fevral 2010-cu il, 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2,

madd 80) il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planı'nın "sas icraçılar" sütununun 4.1.3-4.1.6-cı və 4.1.12-ci bəndlərində "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

8 fevral 2010-cu il tarixli 214 nömrüli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 9 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 78) ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planı'nın 4.3.1.12-ci, 4.3.1.13-cü, 4.3.1.31-ci, 4.3.1.32-ci, 4.3.1.46-cı, 4.3.3.47-ci, 4.3.3.48-ci, 4.3.5.16-cı, 4.3.5.31-ci, 4.3.5.32-ci, 4.3.5.48-ci, 4.3.5.49-cu, 4.3.5.68-ci, 4.3.5.56-cı, 4.3.5.84-cü bəndlərinin "sas icraçılar" sütununda "Sumqayıtəlektrik şirkəti" ASC" sözləri "Azərrenerji" ASC" sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrüli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə "Tədbirlər Planı'nın 4.1.9-cu, 4.1.38-ci, 4.2.1-ci, 4.3.1.9-cu, 4.3.2.16-cı, 4.3.2.193-cü bəndlərinin "sas icraçılar" sütununda "Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

^{4[4]} 13 avqust 2010-cu il tarixli 321 nömrüli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 726) ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı'nın "4. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planı'nın "Dəvçi rayonu" bölməsinin adında, 4.3.5.13-cü, 4.3.5.14-cü, 4.3.5.15-ci, 4.3.5.17-ci, 4.3.5.18-ci, 4.3.5.19-cu, 4.3.5.20-ci, 4.3.5.24-cü bəndlərinin "Tədbirin adı" sütununda "Dəvçi" sözü "Abran" sözü ilə əvəz edilmişdir.